

TEST: 0619#01#Y15#01

Test	0619#01#Y15#01
Fənn	0619 - Beynəlxalq ticarətin tənzimlənməsi
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	31
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☐
Ancaq irəli	☐
Son variant	☐

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	26
Maksimal faiz	26
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Əmtəə nədir? (Çəki: 1)

- ☐ təbii sərvət
☐ hazır məhsul
☒ istehlak üçün məqbul olan nemətlər
☐ mübadilə əşyası
☐ mübadilə vasitəsi

Sual: Əmtəə nomenklaturası nədir? (Çəki: 1)

- ☐ əmtəə istehsalı texnologiyası

- ☐ əmtənin satıldığı bazar
 - ☒ əmtəə və malların adlarının məcmusu
 - ☐ əmtəələrin şifrlənmiş adları
 - ☐ əmtəə istehsalı obyektləri
-

Sual: Əmtəələrin başlıca xarakterik xüsusiyyətləri? (Çəki: 1)

- ☐ keyfiyyətli olması
 - ☒ maddi mövcudluğu və daşınma qabiliyyəti
 - ☐ qiymətli olması]
 - ☐ daimi olması
 - ☐ elastikliyi
-

Sual: Əmtəənin təsnifatlandırılması sistemi nədir? (Çəki: 1)

- ☐ hazır məhsulların bölüşdürülməsi
 - ☐ əmtəənin qabarit ölçüləri]
 - ☐ əmtəələrin qiymət cədvəli
 - ☒ əmtələrin sinif, yarım sinif, qrup, yarım qrup, növ və çeşidlərə bölünməsi
 - ☐ əmtəələrə kodların verilməsi
-

Sual: Brüssel Beynəlxalq Konvensiyası neçənci ildə imzalanmışdır? (Çəki: 1)

- ☐ 1903-cü ildə]
 - ☒ 1913-cü ildə
 - ☐ 1914-cü ildə
 - ☐ 1921-ci ildə
 - ☐ 1938-ci ildə
-

Sual: Brüssel Beynəlxalq Konvensiyasını neçə ölkə imzalamışdır? (Çəki: 1)

- ☐ 13 ölkə
 - ☐ 19 ölkə
 - ☒ 29 ölkə
 - ☐ 31 ölkə
 - ☐ 41 ölkə
-

Sual: Brüssel əmtəə nomenklaturası neçə bölmədən və neçə mövqedən ibarət idi? (Çəki: 1)

- ☐ 3 bölmə 106 mövqe
 - ☒ 5 bölmə 186 mövqe
 - ☐ 4 bölmə 176 mövqe
 - ☐ 7 bölmə 96 mövqe
 - ☐ 2 bölmə 86 mövqe
-

Sual: Beynəlxalq Ticarət Statistikası üçün malların minimal siyahısı neçənci ildə dərc edilmişdir? (Çəki: 1)

- ☐ 1913-cü ildə

- ☐ 1919-ci ildə
 - ☐ 1928-ci ildə
 - ☒ 1938-ci ildə
 - ☐ 1940-cı ildə
-

Sual: Beynəlxalq Statistikası üçün malların minimal siyahısı neçə bölmə, qrup və mövqedən ibarət idi? (Çəki: 1)

- ☒ 17 bölmə, 50 qrup və 456 mövqe
 - ☐ 12 bölmə, 24 qrup və 310 mövqe
 - ☐ 21 bölmə, 43 qrup və 412 mövqe
 - ☐ 16 bölmə, 48 qrup və 512 mövqe
 - ☐ 8 bölmə 27 qrup və 316 mövqe
-

Sual: Ahəngdar Sistemin Əmtəə Nomenklaturası neçə bölmədən və qrupdan ibarətdir? (Çəki: 1)

- ☐ 12 bölmə və 33 qrupdan;
 - ☒ 21 bölmə və 99 qrupdan;
 - ☐ 18 bölmə və 55 qrupdan;
 - ☐ 23 bölmə və 88 qrupdan;
 - ☐ 14 bölmə və 44 qrupdan;
-

Sual: Ahəngdar Sistem Haqqında Beynəlxalq Konvensiya nə vaxt və harada imzalanmışdır? (Çəki: 1)

- ☒ 14 iyun 1983-cü ildə Brüsseldə
 - ☐ 14 iyun 1981 ildə Brüsseldə
 - ☐ 16 may 1984-cü ildə Brüsseldə
 - ☐ 16 may 1981-ci ildə Brüsseldə
 - ☐ 14 iyun 1982-ci ildə Brüsseldə
-

Sual: MDB XİFƏN nə vaxt təsdiq edilmişdir? (Çəki: 1)

- ☒ 3 noyabr 1995-ci ildə
 - ☐ 3 noyabr 1994-cü ildə
 - ☐ 3 noyabr 1996-cı ildə
 - ☐ 21 oktyabr 1997-ci ildə
 - ☐ 21 oktyabr 1995-ci ildə
-

Sual: Qanunvericiliyə görə gömrük güzəştləri hansılar hesab olunur? (Sürət 02.12.2013 11:29:21) (Çəki: 1)

- ☐ əvvəl ödənilmiş rüsumun ləğv edilməsi
 - ☒ rüsum ödənişindən azad etmə
 - ☐ rüsum dərəcələrinin sabitliyi
 - ☐ malın güzəştli gətirilməsi (çıxarılması) üçün tarif kvotlarının ləğv edilməsi
 - ☐ rüsumun tam ödənilməsi
-

Sual: Qanunvericiliyə görə gömrük rüsumlarının əlahiddə növləri hansılardır? (Sürət 02.12.2013 11:29:24) (Çəki: 1)

- ☐ fərdi.
 - ☐ məxfi.
 - ☒ Antidempinq
 - ☐ Kommersiya
 - ☐ məcburi
-

Sual: Qanunvericiliyə görə mövsümi rüsumların qüvvədə olduğu müddət. (Sürət 02.12.2013 11:29:26) (Çəki: 1)

- ☐ 10 gündən
 - ☐ 1 aydan
 - ☐ 1 rüb (3 ay)-dək
 - ☒ yarım il (6 ay)-dək
 - ☐ 1 ildən artıq ola bilməz.
-

Sual: Malın mənşə ölkəsinin təyin edilməsi meyarları hansılardır? (Sürət 02.12.2013 11:29:29) (Çəki: 1)

- ☐ emal texnologiyası üzrə
 - ☐ əmtəənin tərkibi meyarı
 - ☒ Malın tam istehsal edildiyi ölkə hesab ediləcək malların siyahısının müəyyən edilməsi
 - ☐ Hazır mallar üzrə
 - ☐ Texnoloji proseslər üzrə
-

Sual: AR «Gömrük tarifi haqqında» qanuna görə gömrük tarifinin əsas məqsədləri: (Sürət 02.12.2013 11:29:32) (Çəki: 1)

- ☐ AR üzrə əmtəələri qiymətləndirmək.
 - ☒ İdxal və ixracın əlverişli nisbətini təmin etmək.
 - ☐ Valyuta gətirilməsi və aparılmasını qadağan etmək
 - ☐ Malların istehsal və istehlakını inhisara almaq
 - ☐ AR iqtisadiyyatını xarici rəqabətdən qorumaq.
-

Sual: Gömrük tarif tənzimlənməsində proteksionist funksiya: (Sürət 02.12.2013 11:29:34) (Çəki: 1)

- ☐ ticarətin gücləndirilməsinə xidmət edir.
 - ☐ istehsalın gücləndirilməsinə xidmət edir.
 - ☒ milli istehsalçıların mənafeələrini müdafiə edir.
 - ☐ xarici investorların maraqlarına xidmət edir.
 - ☐ kiçik biznesin inkişafına yönəldilir.
-

Sual: Gömrük tarifinin daşıdığı funksiyalar: (Sürət 02.12.2013 11:29:36) (Çəki: 1)

- ☐ tənzimləyici
- ☐ pozucu
- ☒ fiskal

- ☐ normalaşdırıcı
 - ☐ sabitləşdirici
-

Sual: Gömrük-tarif tənzimlənməsində fiskal funksiya. (Sürət 02.12.2013 11:29:39)
(Çəki: 1)

- ☐ sahibkarların mənafeələrini müdafiə edir.
 - ☒ dövlət büdcəsinə vəsait yığılmasını təmin edir.
 - ☐ dövlət büdcəsinin kəsirini aradan qaldırır.
 - ☐ Maliyyə fəaliyyətinə nəzarət edir.
 - ☐ İnvestisiya artımını təmin edir.
-

Sual: MDB XİFƏN-də tətbiq edilən malın işarə kodu neçə rəqəmlidir? (Sürət 02.12.2013 11:29:41) (Çəki: 1)

- ☐ 6
 - ☐ 2
 - ☒ 8
 - ☐ 9
 - ☐ 13
-

Sual: MDB XİFƏN-in əsas interpretasiya qaydaları neçədir? (Sürət 02.12.2013 11:29:43) (Çəki: 1)

- ☐ 3
 - ☐ 5
 - ☒ 6
 - ☐ 7
 - ☐ 9
-

Sual: Gömrük dəyərinin təyin edilməsi üsullarına aşağıdakılardan hansını aid etmək olar? (Sürət 02.12.2013 11:31:40) (Çəki: 1)

- ☐ Gətirilən malların istehsal qiyməti üsulu;
 - ☐ Eyni malların sığorta qiyməti üsulu;
 - ☐ Eynicinsli malların daşınma qiyməti üsulu;
 - ☐ Dəyər hesablanması üsulu;
 - ☒ Ehtiyat üsulu.
-

Sual: Gömrük dəyərinin təyin edilməsi üsullarına aşağıdakılardan hansını aid etmək olmaz? (Sürət 02.12.2013 11:31:43) (Çəki: 1)

- ☐ Gətirilən malların sövdələşmə qiyməti üsulu;
 - ☐ Eyni malların sövdələşmə qiyməti üsulu;
 - ☐ Eynicinsli malların sövdələşmə qiyməti üsulu;
 - ☒ Dəyər vurulması üsulu;
 - ☐ Dəyər toplanması üsulu.
-

Sual: Gömrük dəyərinin təyin edilməsinin I üsulunun tətbiq şərtləri (Sürət 02.12.2013 11:31:46) (Çəki: 1)

- ☒ Malların alqı-saqı müqaviləsində göstərilən qiymət heç bir şübhə doğurmadıqda;
 - ☐ Malların qiyməti 100 min ABŞ dollarından çox olmadıqda;
 - ☐ Mallar MDB ölkələrindən gətirildikdə;
 - ☐ Uşaq qidasına aid olan mallar gətirildikdə;
 - ☐ Mallar gəmi nəqliyyatı ilə gətirildikdə.
-

Sual: Malın mənşə sertifikatında aşağıdakı məlumatlardan hansı olmalıdır? (Sürət 02.12.2013 11:31:49) (Çəki: 1)

- ☐ ixracatçının fəiliyası
 - ☐ idxalatçının adı və emblemi
 - ☒ daşınma vasitəsi və gediş istiqaməti
 - ☐ yerlərin sayı və malın göstəriciləri
 - ☐ netto çəkisi
-

BÖLMƏ: 0201

Ad	0201
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Xarici ticarəti tənzimləyən tədbirlər neçə qrupa bölünür? (Çəki: 1)

- ☐ 6 qrupa
 - ☐ 5 qrupa
 - ☒ 8 qrupa
 - ☐ 7 qrupa
 - ☐ 9 qrupa
-

Sual: Qeyri-tarif tədbirləri neçə qrupa bölünür? (Çəki: 1)

- ☐ 6 qrupa
 - ☐ 5 qrupa
 - ☐ 4 qrupa
 - ☐ 3 qrupa
 - ☒ 2 qrupa
-

Sual: İqtisadi qeyri-tarif məhdudiyyətlərə aid deyildir? (Çəki: 1)

- ☐ xüsusi növ rüsumlar
 - ☐ müxtəlif vergi və yığımlar
 - ☐ idxal depozitləri
 - ☐ valyuta tənzimlənməsi tədbirləri
 - ☒ barter mübadiləsi
-

Sual: İnzibati qeyri-tarif məhdudiyyətlərə aiddir. (Çəki: 1)

- ☐ Embargo
 - ☐ Lisenziyalaşdırma və kvotalaşdırma
 - ☐ Monopolist tədbirlər
 - ☒ Qiymətlərin tənzimlənməsi
 - ☐ idxal depozitləri
-

Sual: Paratarif tədbirlərə aid deyildir: (Çəki: 1)

- ☐ Gömrük əlavələri
 - ☐ Əlavə yığımlar
 - ☐ Daxili vergi və yığımlar
 - ☐ Diskretləşdirici gömrük qiymətləndirilməsi
 - ☒ Əlavə dəyər vergisinin tutulması
-

Sual: Aşağıdakılardan hansı qiymətlər üzərində nəzarət tədbirlərinə aid deyildir? (Çəki: 1)

- ☐ qiymətlərin inzibati qaydada müəyyən edilməsi
 - ☐ ixrac qiymətlərinin «könüllü» məhdudlaşdırılması
 - ☒ gömrük rüsumları
 - ☐ antidempinq tədbirlər
 - ☐ kompensasiya tədbirləri
-

Sual: Qeyri-tarif məhdudiyyət kimi texniki tədbir hansıdır (Çəki: 1)

- ☒ texniki tənzimləmə
 - ☐ ilkin sənədlərin təftişi
 - ☐ vergi rəsmiyyətçiliyi
 - ☐ avadanlıqların standartlara tutuşdurulması
 - ☐ patent sənədlərinin təftişi
-

Sual: Beynəlxalq ticarət əməliyyatları mahiyyətinə görə neçə qrupa ayrılır? (Çəki: 1)

- ☐ 5 qrupa
 - ☒ 3 qrupa
 - ☐ 2 qrupa
 - ☐ 6 qrupa
 - ☐ 4 qrupa
-

Sual: Beynəlxalq ticarətdə əsas ticarət əməliyyatı hansıdır? (Çəki: 1)

- ☒ malların mübadiləsi (idxalat və ixracat);
 - ☐ icarə üzrə ticarət əməliyyatları;
 - ☐ məsləhət xidmətləri üzrə ticarət əməliyyatları;
 - ☐ nəqliyyat-ekspeditor əməliyyatları;
 - ☐ beynəlxalq yüklərin daşınması əməliyyatları.
-

Sual: Beynəlxalq ticarətdə əlavə ticarət əməliyyatları hansılardır? (Çəki: 1)

- ☐ patent, lisenziya və «Nou-hau» formasında elmi-texniki biliklərin mübadiləsi;
- ☐ kino-filmlərin, teleproqramların mübadiləsi üzrə əməliyyatlar;
- ☒ beynəlxalq yükdaşıma prosesində malların qorunması üzrə əməliyyatlar;
- ☐ beynəlxalq yükdaşıma prosesində malların qorunması üzrə əməliyyatlar;
- ☐ ixrac.

BÖLMƏ: 0202

Ad	0202
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: İdentik (eyni) malların əsas eyniləşdirmə əlamətləri hansılardır? (Çəki: 1)

- ☒ Fiziki xüsusiyyətlər
- ☐ bazardakı reputasiyası
- ☐ rəngi
- ☐ vasitəçi
- ☐ istehlakçı

Sual: Malların eynicinsli olmasını müəyyən edən amillər hansılardır? (Çəki: 1)

- ☐ texniki ölçüləri
- ☒ funksional xüsusiyyətlər
- ☐ yüngül olmaları
- ☐ ağır olmaları
- ☐ gətirilmə ölkəsi

Sual: Xarici iqtisadi fəaliyyəti – aşağıdakılardan hansı qruplar şərtləndirir? (Çəki: 1)

- ☒ Xarici ticarət əməliyyatları
- ☐ Alqı-satqı əməliyyatları
- ☐ Maliyyə əməliyyatları
- ☐ Valyuta əməliyyatları
- ☐ Barter əməliyyatları

Sual: İxrac edilən mallar müqabilində valyuta vəsaitlərinin ödənişinə nəzarətin mərhələləri hansılardır? (Çəki: 1)

- ☐ kənar nəzarət
- ☐ dolayı nəzarət
- ☒ Bitkin sənədli nəzarət
- ☐ Aralıq nəzarət
- ☐ Yekun nəzarət

Sual: Malların barter yolu ilə ixracı zamanı gömrük orqanları tərəfindən tələb olunmayan sənəd hansıdır? (Çəki: 1)

- ☐ İxracatçı ilə istehsalçı arasında bağlanmış müqavilə
 - ☐ xarici tərəflə bağlanmış barter müqaviləsi
 - ☐ malın mənşə sertifikatı
 - ☒ qaimə
 - ☐ Uçot kartoçkası
-

Sual: Aşağıdakılardan hansı qeyri-tarif məhdudiyyətlərin məqsədi deyildir? (Çəki: 1)

- ☐ Milli sənayenin müdafiəsi
 - ☐ əhalinin həyat səviyyəsinin və sağlamlığının qorunması
 - ☐ əxlaqın dinin və milli təhlükəsizliyin qorunması
 - ☐ ekologiyanın qorunması
 - ☒ monopoliya yaratmaq.
-

Sual: Aşağıdakılardan hansı qeyri-tarif məhdudiyyətlər kimi maliyyə tədbirləri hesab olunmur? (Çəki: 1)

- ☐ idxalın dəyərinin qabaqcadan ödənilməsi
 - ☒ vergi tarifləri
 - ☐ valyuta mənzənnələri çoxluğu
 - ☐ xarici valyuta yığılmasına rəsmi məhdudiyyətlər
 - ☐ müəyyən edilməsi, ödənc növbəliliyi
-

Sual: Aşağıdakılardan hansı qeyri-tarif məhdudiyyət kimi kəmiyyət nəzarəti tədbirləri hesab olunmur? (Çəki: 1)

- ☐ lisenziyalaşdırma
 - ☐ Kvotalaşdırma
 - ☐ Malın idxalının qadağan edilməsi
 - ☐ İxracın məhdudlaşdırılması
 - ☒ Standartlaşdırma
-

Sual: Xarakterinə görə lisenziyaların növlərinə aid deyildir? (Çəki: 1)

- ☐ baş lisenziya
 - ☐ fərdi lisenziya
 - ☐ kontinqentləşdirmə
 - ☐ adi lisenziya
 - ☒ normativləşdirmə
-

Sual: Aşağıdakılardan hansı kəmiyyət məhdudlaşdırıcısı kimi kvotaların növlərinə aid deyildir? (Çəki: 1)

- ☐ fərdi kvotalar
 - ☒ qadağanlar
 - ☐ tarif kvotaları
 - ☐ mövsümi kvotalar
 - ☐ global kvotalar
-

Sual: Qeyri-tarif məhdudiyyət kimi monopolist tədbir hansıdır? (Çəki: 1)

- ☐ bazarda hakim mövqe tutmaq
 - ☐ istehsalı tək əldə cəmləmək
 - ☒ müəyyən malların idxalına dövlət inhisarı
 - ☐ bazarda hakim mövqe tutmaq
 - ☐ istehlakı tək əldə cəmləmək
-

Sual: Gömrük dəyərinin təyin edilməsinin II üsulunun tətbiq şərtləri (Çəki: 1)

- ☐ Malların qiyməti 100 min ABŞ dollarından çox 300 min ABŞ dollarından az olduqda;
 - ☒ Əvvəlki üsulu tətbiq etmək mümkün olmadıqda;
 - ☐ Nəqliyyat vasitələri gətirilən zaman;
 - ☐ Mallar Çindən gətirildikdə;
 - ☐ I üsulun tətbiqi üçün tələb olunan blanklar olmadıqda.
-

Sual: Gömrük dəyərinin təyin edilməsinin III üsulunun tətbiq şərtləri (Çəki: 1)

- ☐ Malların alqı-satqı müqaviləsindəki qiymət heç bir şübhə yaratmadıqda;
 - ☐ Malların mənşə ölkəsini müəyyən etmək mümkün olmadıqda;
 - ☐ Malların qiyməti 300 min ABŞ dollarından çox 500 min ABŞ Dollarından az olduqda;
 - ☒ Əvvəlki üsulları tətbiq etmək mümkün olmadıqda;
 - ☐ Mallar Avropadan gətirildikdə.
-

Sual: Gömrük dəyərinin təyin edilməsinin IV və V üsullarının tətbiq şərtləri (Çəki: 1)

- ☐ malların təkitabində radiasiya aşkar edildikdə;
 - ☒ Əvvəlki üsulların tətbiqi mümkün olmadıqda;
 - ☐ Malların qiyməti 500 min ABŞ dollarından çox bir milyon ABŞ dollarından az olduqda;
 - ☐ malların sığortası olmadıqda;
 - ☐ Mallar humanitar məqsədlər üçün gətirildikdə.
-

Sual: Gömrük dəyərinin təyin edilməsinin VI üsulunun tətbiqi şərtləri (Çəki: 1)

- ☐ Malların qiyməti bir milyon ABŞ dollarından çox olduqda;
 - ☐ Gətirilən mallar qurğu və avadanlıqlar olduqda;
 - ☐ Gətirilən mallar karbohidrogen ehtiyatlarının istismarı üçün nəzərdə tutulduqda;
 - ☒ Əvvəlki 5 üsulun tətbiqi mümkün olmadıqda;
 - ☐ mallar Afrika qitəsindən gətirildikdə.
-

Sual: Konsiqnasiya yolu ilə ixrac əməliyyatlarının rəsmiləşdirilməsində gömrük orqanları tərəfindən tələb olunmayan sənəd hansıdır? (Çəki: 1)

- ☐ Xarici tərəflə bağlanmış müqavilə
- ☐ Mənşə sertifikatı
- ☐ İstehsalçı ilə ixracatçı arasında müqavilə
- ☐ «zəmanət öhdəliyi»

- ☒ əmtənin qəbulu aktı
-

Sual: Valyuta nəzarətinin əsas istiqamətlərinə aid deyildir: (Çəki: 1)

- ☐ aparılan valyuta əməliyyatlarının qanunvericiliyə uyğun olması və tələb olunan lisenziya və icazələrin alınması
- ☐ rezidentlərin dövlət qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinin yoxlanılması
- ☐ Xarici valyuta ödənişlərinin qanunu və əsaslı olmasının yoxlanılması
- ☐ Valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanılması
- ☒ Vətəndaşların valyuta mübadiləsi proseslərinin yoxlanılması
-

BÖLMƏ: 0301

Ad	0301
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Bazar nədir? (Çəki: 1)

- ☐ əmtəə mübadiləsinin baş verdiyi məkandır;
- ☐ Mübadilə prosesində alqı-satqı aktlarının məcmusudur;
- ☒ İstehsal olunan nemətlərin sərbəst ekvivalent mübadiləsidir;
- ☐ Təklif və tələbin birləşməsidir;
- ☐ Mübadilə kateqoriyasıdır
-

Sual: Bazarın təsnifatı: malın sahəvi mənsubiyyətinə görə hansı bazar yoxdur? (Çəki: 1)

- ☐ neft bazarı;
- ☐ maşın bazarı;
- ☐ taxıl bazarı;
- ☐ pambıq bazarı;
- ☒ xırdavat bazarı
-

Sual: Bazarın təsnifatı: əhatə etdiyi hüdudlara görə hansı bazar yoxdur? (Çəki: 1)

- ☐ dünya bazarı;
- ☐ regional bazar
- ☐ milli bazar
- ☐ şəhər bazarı
- ☒ ölkə bazarı
-

Sual: Bazarın təsnifatı: alqı-satqı obyektinin xarakterinə görə bazarlara aid deyil? (Çəki: 1)

- ☐ mallar və xidmətlər bazarı;

- ☐ kapital bazarı;
 - ☐ işçi qüvvəsi bazarı;
 - ☐ qiymətli kağızlar bazarı;
 - ☒ əmək bazarı.
-

Sual: Bazarın təsnifatı: satıcı və alıcının qarşılıqlı münasibətlərinin xarakterinə görə bazarlar? (Çəki: 1)

- ☐ alıcı bazarı;
 - ☐ satıcı bazarı;
 - ☐ azad (açıq) bazar;
 - ☐ örtülü (qapanmış) bazar
 - ☒ təmiz bazar.
-

Sual: Malların təsnifatı prinsipləri: təyinatına görə? (Çəki: 1)

- ☐ ümumi mallar;
 - ☒ istehlak təyinatlı mallar;
 - ☐ istifadə müddətinə görə;
 - ☐ bişirilmə müddətinə görə;
 - ☐ işlədilmə müddətinə görə.
-

Sual: Malların təsnifatı prinsipləri: müddətinə görə? (Çəki: 1)

- ☐ təcili istifadə üçün mallar;
 - ☒ uzunmüddətli istifadə üçün mallar;
 - ☐ bir dəfə istifadə olunan mallar
 - ☐ dəfələrlə istifadə olunan mallar;
 - ☐ həmişəlik mallar.
-

Sual: Malların təsnifat prinsipləri: qiymətinə görə? (Çəki: 1)

- ☐ gündəlik tələb olunan mallar;
 - ☐ seçim tələbli mallar;
 - ☐ zinət malları;
 - ☐ dəbdə olan mallar;
 - ☒ ucuz mallar.
-

Sual: Malların təsnifat prinsipləri: istehsal olunma üsullarına görə? (Çəki: 1)

- ☐ standart mallar;
 - ☐ nadir mallar;
 - ☒ layihəsiz hazırlanan mallar;
 - ☐ seriya ilə hazırlanan mallar;
 - ☐ kütləvi hazırlanan mallar.
-

Sual: Malların təsnifatı prinsipləri: emal və istehlak xüsusiyyətlərinə görə? (Çəki: 1)

- ☐ xammal;
- ☐ yarımfabrikat;

- ☐ komplektləşdirici;
- ☒ bərpaedici
- ☐ hazır məhsul.

Sual: 1990-cı ildə Vyana da keçirilən konfransda qəbul edilmiş sənədin adı nədir? (Çəki: 1)

- ☒ Beynəlxalq alqı-satqı müqavilələrinə dair konvensiya;
- ☐ Beynəlxalq tariflərə dair konvensiya;
- ☐ Beynəlxalq daşınmalara dair konvensiya
- ☐ Beynəlxalq borclara dair konvensiya
- ☐ Beynəlxalq standartlara dair konvensiya

Sual: Vyana Konvensiyasının iştirakçı ölkələri neçə idi? (Çəki: 1)

- ☐ 62 ölkə;
- ☐ 22 ölkə;
- ☐ 29 ölkə;
- ☒ 30 ölkə;
- ☐ 32 ölkə;

Sual: Vyana Konvensiyası ibarətdir: (Çəki: 1)

- ☐ 2 hissə 96 maddədən;
- ☐ 3 hissə 84 maddədən;
- ☒ 4 hissə 101 maddədən;
- ☐ 1 hissə 72 maddədən;
- ☐ 5 hissə 111 maddədən.

BÖLMƏ: 0302

Ad	0302
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: 1985-ci ildə qəbul edilmiş Haaqa Konvensiyasının məqsədi: (Çəki: 1)

- ☐ 1955-ci il Haaqa konvensiyasının müddəalarını təzələmək;
- ☐ 1980-ci il Vyana Konvensiyasına bəzi əlavələr etmək;
- ☒ Hüquqi kolizion qaydaların unifikasiyası barədə əsasnamə hazırlamaq;
- ☐ Köhnəlmiş Haaqa konvensiyasını ləğv etmək;
- ☐ Vyana Konvensiyasını ləğv etmək.

Sual: Aşağıdakılardan şansı Haaqa Konvensiyasının əsas müddəalarında yoxdur: (Çəki: 1)

- ☐ malların alqı-satqı müqavilələrinin beynəlxalq xarakterinin müəyyən edilməsi;
- ☐ ayrı-ayrı növ malların (şəxsi istehlak malları) beynəlxalq alqı-satqı sferasına tətbiq edilməsindən kənarlaşdırılması;
- ☐ beynəlxalq alqı-satqı sferasına hərrac və birja mallarının, elektrik enerjisinin və s. daxil edilməsi;
- ☐ müqavilənin tənzimlənməsində köməyə gələn hüquqların müəyyənləşdirilməsi;
- ☒ Konvensiyada iştirak etməyən dövlətlərə qadağalar qoyulması.

Sual: Haaqa Konvensiyasının qəbulu zamanı xüsusi hüquq konfransının sessiyasında neçə dövlət iştirak edirdi? (Çəki: 1)

- ☐ 22 dövlət
- ☐ 32 dövlət
- ☐ 42 dövlət
- ☐ 52 dövlət
- ☒ 62 dövlət

Sual: Ümumdünya Ticarət Təşkilatı (ÜTT) neçə dövləti əhatə edir? (Çəki: 1)

- ☐ 50-dən artıq
- ☐ 100-dən artıq
- ☐ 75-dən artıq
- ☒ 150-dən artıq
- ☐ 125-dən artıq.

Sual: Hal-hazırda ÜTT dünya ticarətinin neçə faizini əhatə edir? (Çəki: 1)

- ☐ 50%-ni
- ☐ 60%-ni
- ☐ 70%-ni
- ☐ 75%-ni
- ☒ 85%-ni

Sual: Aşağıdakılardan hansı BMT-nin iqtisadiyyat üzrə ixtisaslaşdırılmış təşkilatı deyildir? (Çəki: 1)

- ☐ PROON – inkişaf proqramı;
- ☐ YUNIDO – sənaye inkişafı təşkilatı;
- ☐ YUNEP – ətraf mühitin qorunması proqramı;
- ☒ AATA – avropa azad ticarət assosiasiyası;
- ☐ MOT – Beynəlxalq əmək təşkilatı

BÖLMƏ: 0401

Ad	0401
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Beynəlxalq alqı-satqı kontraktlarında ödəniş qaydaları? (Çəki: 1)

- ☐ nağd ödəmə;
 - ☐ avansla ödəmə;
 - ☐ kreditlə ödəmə;
 - ☒ qiymətli kağızlarla ödəmə;
 - ☐ tədricən ödəmə.
-

Sual: Alqı-satqı kontraktlarında hesablaşma formalarına aid deyil? (Çəki: 1)

- ☐ inkasso forması;
 - ☐ akkreditiv forması;
 - ☐ çek forması;
 - ☐ veksəl forması;
 - ☒ nisyə forması.
-

Sual: Alqı-satqı kontraktlarına əsasən malın təhvil-təslim qaydalarına aid deyil? (Çəki: 1)

- ☒ təhvil-təslimin keyfiyyəti;
 - ☐ təhvil-təslimin yeri;
 - ☐ daxil olan malın miqdarının yoxlanması;
 - ☐ daxil olan malın keyfiyyətinin yoxlanması;
 - ☐ təhvil-təslim müddəti.
-

Sual: Kontrakt üzrə reklamasiyanın tənzimlənməsi üsullarına aid deyil? (Çəki: 1)

- ☐ çatışmayan malın yerini doldurmaq (əvəzini vermək);
 - ☐ malın geri qaytarılması və dəyərinin dərhal ödənilməsi;
 - ☐ malın qüsurunun satıcı tərəfindən düzəldilməsi;
 - ☐ qüsurlu malın başqası ilə dəyişdirilməsi;
 - ☒ qüsurlu malın keyfiyyətinin dəyişdirilməsi
-

Sual: Beynəlxalq ticarətdə mütləq üstünlük nəzəriyyəsi hansı alimə məxsusdur? (Çəki: 1)

- ☐ Aristotələ;
 - ☒ Adam Smitə;
 - ☐ Devid Rikardoya;
 - ☐ Con Keynsə;
 - ☐ Samuelsona.
-

Sual: Beynəlxalq ticarətdə müqayisəli üstünlük nəzəriyyəsi hansı alimə məxsusdur? (Çəki: 1)

- ☐ Aristotələ;
- ☐ Adam Smitə;
- ☒ Devid Rikardoya

- ☐ Con Keynsə
 - ☐ Samuelsona.
-

Sual: Beynəlxalq ticarətdə rəqabət üstünlüyü nəzəriyyəsi hansı alimə məxsusdur? (Çəki: 1)

- ☐ Platona;
 - ☐ Adam Smitə;
 - ☐ Devid Rikardoya;
 - ☒ Maykl Porterə;
 - ☐ Con Keynsə.
-

Sual: Dövlətin iqtisadi siyasətində proteksionizm nədir? (Çəki: 1)

- ☐ millətçilik ideologiyası;
 - ☐ Şovenistlik ideologiyası;
 - ☒ Milli iqtisadi maraqların qorunması tədbirləri;
 - ☐ Dövlətlərarası iqtisadi rəqabəti gücləndirmək;
 - ☐ Dövlətin iqtisadi maraqlarını fərdi maraqlara qurban vermək.
-

Sual: Beynəlxalq əmək bölgüsü nədir? (Çəki: 1)

- ☐ qloballaşma;
 - ☐ beynəlmiləl əməkdaşlıq;
 - ☐ bir ölkədə ictimai əmək bölgüsü;
 - ☐ istehsal əlaqələri;
 - ☒ əmək kooperasiyası
-

Sual: Beynəlxalq əmək bölgüsünün tipi hansıdır? (Çəki: 1)

- ☐ ictimai;
 - ☐ qlobal;
 - ☒ fərdi;
 - ☐ seriyalı;
 - ☐ kütləvi.
-

Sual: Açıq iqtisadiyyat nədir? (Çəki: 1)

- ☐ milli təsərrüfatçılığın beynəlxalq əmək bölgüsündə iştirak etməməsi;
 - ☒ milli təsərrüfatçılığın beynəlxalq əmək bölgüsündə tam iştirak etməsi;
 - ☐ xarici iqtisadi əlaqələrin olmaması;
 - ☐ xarici iqtisadi əlaqələrin xəlvəti olması;
 - ☐ idxal-ixrac əməliyyatlarında üstünlük.
-

Sual: Qarışıq iqtisadiyyat nədir? (Çəki: 1)

- ☐ idxal-ixrac əməliyyatlarının birgə keçirilməsi.
- ☐ Dövlət mülkiyyətinin xarici firmalara icarəyə verilməsi.
- ☒ Ölkədə həm dövlət, həm də xüsusi mülkiyyət formalarının mövcud olması;
- ☐ Hər növ təbii sərvətlərin olması;

- ☐ Ölkədə müştərək müəssisələrin çox olması.
-

Sual: Valyuta nəzarətində baza sənədi hansıdır? (Çəki: 1)

- ☐ faktura;
☒ satış pasportu;
☐ yol vərəqi;
☐ bank arayışı;
☐ müəssisə rəhbərinin əmri.
-

Sual: Satış pasportunda hansı göstəricinin olmas hökmən deyildir? (Çəki: 1)

- ☐ xarici alıcının hüquqi ünvanı;
☐ pasportun tərtib olunması üçün əsas sayılan kontraktın (müqaviləni) nömrəsi;
☐ kontraktın imzalanma tarixi;
☐ ixrac edilən əmtəənin ümumi məbləği;
☒ müəssisə rəhbərinin imzası;
-

Sual: Satış protokolu neçə nüsxədə tərtib olunur? (Çəki: 1)

- ☐ 6 nüsxədə;
☐ 5 nüsxədə;
☐ 4 nüsxədə;
☐ 3 nüsxədə;
☒ 2 nüsxədə.
-

BÖLMƏ: 0501

Ad	0501
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Əmtəələri yerdəyişmə istiqamətindən asılı olaraq gömrük rüsumu necə təsnif edilir? (Çəki: 1)

- ☐ advalor, spesifik, kombinəlaşdırılmış
☐ idxal, ixrac
☐ aparılması və gətirilməsi
☐ mövsümü, xüsusi
☒ idxal, ixrac, tranzit
-

Sual: Hesablama üsullarından asılı olaraq gömrük dərəcələrinin üsulları necə ola bilər? (Çəki: 1)

- ☐ idxal, ixrac
☒ advalor, spesifik, kombinəlaşdırılmış

- ☐ idxal və ixrac edilmiş
 - ☐ tranzit, əsas
 - ☐ mövsümü, xüsusi
-

Sual: Aşağıda adları çəkilən rüsum növlərindən elələrini seçin ki, onlar daxili bazarın və vətən istehsalının qorunmasında xidmət etmiş olsun? (Çəki: 1)

- ☒ xüsusi, antidempinq və kompensasiya
 - ☐ mövsümü və differensial
 - ☐ qarışıq və preferensial
 - ☐ idxal və tranzit
 - ☐ maksimum və sıfır
-

Sual: Gömrük dərəcələrinin ölçüsü hansı sənəddə göstərilir? (Çəki: 1)

- ☐ Gömrük Kodeksi
 - ☐ «Gömrük tarifi haqqında» qanunda
 - ☒ gömrük tarifində
 - ☐ gömrük bəyannaməsi və ödəniş sənədlərində
 - ☐ əmtəə-nəqliyyat sənədlərində
-

Sual: Gömrük rüsumlarının alınmasında azad olan əmtəə kateqoriyaları hansı sənəddə müəyyənləşdirilir? (Çəki: 1)

- ☐ Gömrük məcəlləsi
 - ☒ «Gömrük tarifi haqqında» qanunda
 - ☐ gömrük tarifində
 - ☐ Azərbaycan Respublikasının Konstitutsiyasında
 - ☐ Azərbaycan Respublikasının «Sahibkarlıq fəaliyyəti haqqında» qanunda
-

Sual: Gömrük tarifində nəzərdə tutulmuş gömrük dərəcələrinin ölçüləri necə adlanır? (Çəki: 1)

- ☐ unifikasiya edilmiş
 - ☐ möhlətli
 - ☒ baza
 - ☐ şərt
 - ☐ qeyd edilmiş
-

Sual: Gömrük dəyərinin müəyyən edilməsinin əsas metodu hansıdır? (Çəki: 1)

- ☐ dəyərin çıxma metodu
 - ☒ idxal edilən əmtəələri satış qiymətləri üzrə metod
 - ☐ ehtiyat metodları
 - ☐ dəyərin toplama metodu
 - ☐ eynicinsli əmtəələrin sövdələşmə üzrə metod
-

Sual: Oxşar əmtəələri sövdələşmə qiymətləri üzrə gömrük dəyərini aşağıdakı adları çəkilən hansı xüsusiyyətlərinə görə müəyyən edirlər? (Çəki: 1)

- ☒ fiziki xüsusiyyəti, keyfiyyəti və bazarda nüfuzu, ölkənin mənşəyi, istehsalçıya görə
- ☐ ölkənin mənşəyi və istehsalçıya görə
- ☐ tədarük xərcləri və broker haqları üzrə
- ☐ əmtəə nişanı olması və bazarda nüfuzuna görə
- ☐ keyfiyyətinə və bazarda nüfuzuna görə
-

Sual: Gömrük ödənişləri alındıqda əmtəənin mənşəcə hansı ölkədən olduğunu hansı məqsədlər üçün müəyyənləşdirmək lazımdır? (Çəki: 1)

- ☐ əmtəənin keyfiyyətini yoxlamaq üçün
- ☐ əmtəələrin təhlükəsizliyini yoxlamaq üçün
- ☐ xarici ölkələrlə ticarət statistikasının formalaşması üçün
- ☒ güzəştləri təqdim etmək üçün
- ☐ əlavə vergi qoyuluşu üçün
-

Sual: İnzibati-təsərrüfat fəaliyyətinin idarəedilmə funksiyalarına daxildir: (Çəki: 1)

- ☒ İnzibati fəaliyyətin idarəedilmə funksiyası, infrastrukturun və əsaslı tikintinin inkişafının idarəedilmə funksiyası, maddi-texniki təminatın idarəedilmə funksiyası.
- ☐ İnzibati fəaliyyətin idarəedilmə funksiyası, infrastrukturun və əsaslı tikintinin inkişafının idarəedilmə funksiyası.
- ☐ İnzibati fəaliyyətin idarəedilmə funksiyası, maddi-texniki təminatın idarəedilmə funksiyası.
- ☐ İnfrastrukturun və əsaslı tikintinin inkişafının idarəedilmə funksiyası, maddi-texniki təminatın idarəedilmə funksiyası.
- ☐ İnzibati fəaliyyətin idarəedilmə funksiyası.
-

BÖLMƏ: 0502

Ad	0502
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Təşkilati planlaşdırma idarəetmənin hansı səviyyəsində həyata keçirilir? (Çəki: 1)

- ☒ strateji (Azərbaycan DGK), taktiki (gömrükxanalar, gömrük postları).
- ☐ strateji (Azərbaycan DGK).
- ☐ taktiki (gömrükxanalar, gömrük postları)
- ☐ inzibati
- ☐ inzibati-təsərrüfat
-

Sual: İdarəetmənin spesifik funksiyalarına daxildir: (Çəki: 1)

- ☐ gömrük fəaliyyətinin idarəedilmə funksiyası, maliyyə-iqtisadi fəaliyyətin idarəedilmə funksiyası.
 - ☐ sosial fəaliyyətin idarəedilmə funksiyası.
 - ☐ inzibati-təsərrüfat fəaliyyətin idarəedilməsi funksiyası.
 - ☒ gömrük fəaliyyətinin idarəedilmə funksiyası, maliyyə-iqtisadi fəaliyyətin idarəedilmə funksiyası, sosial fəaliyyətin idarəedilmə funksiyası, inzibati-təsərrüfat fəaliyyətin idarəedilməsi funksiyası.
 - ☐ gömrük fəaliyyətinin idarəedilmə funksiyası, maliyyə-iqtisadi fəaliyyətin idarəedilmə funksiyası, inzibati-təsərrüfat fəaliyyətin idarəedilməsi funksiyası.
-

Sual: Gömrük sistemində təsir formalarına görə hansı metodlar tətbiq edilir: (Çəki: 1)

- ☒ birbaşa və dolay təsir metodları.
 - ☐ birbaşa və dolay təsir metodları, normalaşdırma metodu.
 - ☐ birbaşa təsir metodları.
 - ☐ dolay təsir metodları.
 - ☐ normalaşdırma metodu.
-

Sual: Birbaşa təsir metodlarına aşağıdakılar aiddir: (Çəki: 1)

- ☐ təşkilati-sərəncamverici.
 - ☐ hüquqi metodlar.
 - ☒ təşkilati-sərəncamverici, hüquqi metodlar.
 - ☐ təşkilati-sərəncamverici, hüquqi metodlar, iqtisadi-riyazi metodlar.
 - ☐ hüquqi metodlar, iqtisadi-riyazi metodlar.
-

Sual: Dolay təsir metodlarına aiddir: (Çəki: 1)

- ☒ sosial, psixoloji, iqtisadi, iqtisadi-riyazi metodlar.
 - ☐ psixoloji, iqtisadi, iqtisadi-riyazi metodlar.
 - ☐ sosial, iqtisadi, iqtisadi-riyazi metodlar.
 - ☐ sosial, psixoloji, iqtisadi-riyazi metodlar.
 - ☐ sosial, psixoloji, iqtisadi metodlar.
-

Sual: Gömrük orqanlarında hansı təşkilati-sərəncamverici metodlar tətbiq edilir? (Çəki: 1)

- ☒ Təşkilati, sərəncamverici və intizam metodları.
 - ☐ Təşkilati, sərəncamverici metodları.
 - ☐ sərəncamverici və intizam metodları.
 - ☐ Təşkilati, intizam metodları.
 - ☐ intizam metodları.
-

Sual: İdarəetmədə hüquqi metodlara aiddir: (Çəki: 1)

- ☐ Hüquqi normaların hazırlanması, istifadəsi və tətbiqi, hüquqi münasibətlərin formalaşdırılması.
- ☒ Hüquqi normaların hazırlanması, istifadəsi və tətbiqi, hüquqi münasibətlərin formalaşdırılması, hüquqi aktların tələblərinə riayət edilməsi.

- ☐ Hüquqi normalaların hazırlanması, istifadəsi və tətbiqi, hüquqi aktların tələblərinə riayət edilməsi.
 - ☐ hüquqi münasibətlərin formalaşdırılması, hüquqi aktların tələblərinə riayət edilməsi.
 - ☐ Hüquqi normalaların hazırlanması, istifadəsi və tətbiqi, hüquqi münasibətlərin formalaşdırılması.
-

Sual: Sosial idarəetmə metodlarına aiddir: (Çəki: 1)

- ☐ sosial normalaşdırma, sosial novatorluq, mənəvi stimullaşdırma metodları.
 - ☐ sosial tənzimetmə, sosial varislik, sosial novatorluq, mənəvi stimullaşdırma metodları.
 - ☒ sosial normalaşdırma, sosial tənzimetmə, sosial varislik, sosial novatorluq, mənəvi stimullaşdırma metodları.
 - ☐ sosial normalaşdırma, sosial tənzimetmə, sosial varislik, sosial novatorluq.
 - ☐ sosial normalaşdırma, sosial tənzimetmə, mənəvi stimullaşdırma metodları.
-

Sual: İdarəetmənin təşkilati strukturları aşağıdakı elementlərdən ibarətdir: (Çəki: 1)

- ☐ idarəetmə həlqələri, qarşılıqlı əlaqələr.
 - ☐ idarəetmə səviyyələri, qarşılıqlı əlaqələr.
 - ☒ idarəetmə həlqələri, idarəetmə səviyyələri, qarşılıqlı əlaqələr.
 - ☐ idarəetmə həlqələri, idarəetmə səviyyələri.
 - ☐ idarəetmə həlqələri, qarşılıqlı əlaqələr.
-

BÖLMƏ: 0601

Ad	0601
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Beynəlxalq ticarətdə elan edilən qiymətlər (Çəki: 1)

- ☐ doğru qiyməti
 - ☐ hərrac qiyməti
 - ☐ müqavilə qiyməti
 - ☐ birja qiyməti
 - ☒ razılaşdırılmış qiymət
-

Sual: Dünyanın ən iri keyfiyyət birjası (Çəki: 1)

- ☐ Malayziya
- ☐ Kanada
- ☐ Küveyt
- ☐ Ər-Riyad
- ☒ Nyu-York

Sual: Beynəlxalq birjalarda tətbiq edilməyən saziş (Çəki: 1)

- ☐ spot
 - ☐ real sazişlər
 - ☐ təcili
 - ☒ barter sazişi
 - ☐ fyuçers sazişi
-

Sual: Xarici ticarətin dövlət tənzimlənməsinin əsas istiqamətləri (lazım olmayanı qeyd etməli) (Çəki: 1)

- ☐ ixracın tənzimlənməsi
 - ☐ idxalın tənzimlənməsi
 - ☒ xammalın tənzimlənməsi
 - ☐ xarici ticarətin liberallaşdırılması
 - ☐ turizmin tənzimlənməsi
-

Sual: Kapitalın beynəlxalq hərəkət formaları (lazım olmayan formanı qeyd etməli) (Çəki: 1)

- ☐ xüsusi kapital forması
 - ☐ şərikli kapital forması
 - ☐ kapitalın əmtəə forması
 - ☐ qısa müddətli kapital
 - ☒ uzun müddətli kapital
-

Sual: Beynəlxalq ticarətin müasir problemlərin həllində rolu (lazım olmayanı qeyd etmək) (Çəki: 1)

- ☐ susuzluq problemi
 - ☐ səhiyyə problemi
 - ☐ ərzaq problemi
 - ☐ ekoloji tarazlıq
 - ☒ sahibkarlıq problemi
-

Sual: Dünya təsərrüfatı strukturuna daxil olan əsas element (Çəki: 1)

- ☐ sənaye
 - ☐ kənd təsərrüfatı
 - ☒ inkişaf etməkdə olan ölkələr
 - ☐ Cənubi-Şərqi Asiya ölkələri
 - ☐ Qarib-dənizi hövzəsi ölkələri
-

BÖLMƏ: 0602

Ad	0602
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒

Sual: Ölkənin iqtisadi təhlükəsizliyini təşkil edən faktor (Çəki: 1)

- ☐ böhran
 - ☐ idxalın inkişafı
 - ☒ ixrac üçün mallar istehsalının artırılması
 - ☐ sahibkarlığın inkişafı
 - ☐ xarici kapitaldan geniş istifadə
-

Sual: İqtisadi əməkdaşlıq və inkişaf təşkilatının yarandığı dövr (Çəki: 1)

- ☐ 1940-cı il
 - ☐ 1985-ci il
 - ☐ 2008-ci il
 - ☒ 1961-ci il
 - ☐ 1976-cı il
-

Sual: Birja mallarının digər mallardan fərqli xüsusiyyətləri (düzgün olmayanı göstərin) (Çəki: 1)

- ☐ birja malları eynicinsli olmalıdır
 - ☐ birja mallarına tələb və təklif kütləvi xarakterə malik olmalıdır
 - ☐ birja mallarına tələb və təklif tez proqnozlaşdırılmalıdır
 - ☒ birja mallarına qiymət sabit olmalıdır
 - ☐ birjada satılan mal tez xarab olmamalıdır
-

Sual: Hərrac ticarətdə satılan mallar (düzgün olmayan qeyd etməli) (Çəki: 1)

- ☐ antikvarlar
 - ☐ nadir heyvan cinsləri
 - ☐ qiymətli məmulatlar
 - ☐ rəsm əsərləri
 - ☒ silah
-

Sual: Beynəlxalq ticarətdə qloballaşmanın əsas istiqaməti (Çəki: 1)

- ☒ ATZ-nın yaradılması
 - ☐ regional bazarların yaradılması
 - ☐ region dövlətlərinin əməkdaşlığı
 - ☐ iqtisadi birliklər
 - ☐ Milli dövlətlərin inkişaf etdirilməsi
-

Sual: Dünyada ən az dövlətin iştirak etdiyi iqtisadi birlik (Çəki: 1)

- ☐ Asiya və Sakit okean iqtisadi birlii
- ☒ NAFTA
- ☐ GÜAM
- ☐ Qara dəniz iqtisadi birliyi

BÖLMƏ: 0701

Ad	0701
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Keçid iqtisadiyatı dövlət tənzimləmə funksiyaları (Çəki: 1)

- ☐ kredit almaq
- ☐ böhrandan çıxmaq
- ☒ bazar təsərrüfatı qanunları hazırlamaq və rəqabəti genişləndirmək
- ☐ investisiya qoyuluşunu artırmaq
- ☐ gömrük rüsumlarını artırmaq

Sual: Keçid iqtisadiyyatında dövlət tənzimləmənin əsas mexanizmləri (lazım olanı qeyd etməli) (Çəki: 1)

- ☒ demokratik rejim
- ☐ güclü xarici təzyiq
- ☐ iqtisadi biliklərə daxil olmaq
- ☐ menecment funksiyalarının genişləndirilməsi
- ☐ fərdi fəaliyyətin genişləndirilməsi

Sual: Beynəlxalq ticarətin standart modeli (Çəki: 1)

- ☐ təchizat
- ☐ ayrıca bir ölkənin mal istehsal etməsi
- ☐ xərclərə qənaət
- ☒ məhsul istehsal edən iki ölkə
- ☐ əmək məhsuldarlığı

Sual: Beynəlxalq ticarətdə kommunikasiyanın əsas istiqaməti (Çəki: 1)

- ☐ ETT
- ☒ informasiya
- ☐ televiziya
- ☐ yarışma
- ☐ ixtiralar

Sual: Beynəlxalq bazarda rəqabət üstünlüyünün əsas mənbələri (lazımlı olmayan mənbəyi qeyd etməli) (Çəki: 1)

- ☐ bazarda mövcud olan mal markalarına nisbətən daha dayanıqlı olan mal markasının yaradılması

- ☐ malın alıcının tələbini tam ödəmək xüsusiyyətləri
- ☐ formada malın öz resursları yaradılması xüsusiyyətləri
- ☐ az maddiləşmiş əmək sərfi
- ☒ malın istehsalına çox əmək sərf edilməsi

Sual: Xarici bazar üçün reklamın işlənilib hazırlanmasının əsas şərti bunlardır (düzgün olanı seç) (Çəki: 1)

- ☐ reklam büdcəsinin işlənilib hazırlanması
- ☐ reklam agentliyinin tapılması
- ☐ məqsədli auditoriyanın seçilməsi
- ☒ qabaqcıl ideyanın seçilməsi
- ☐ əməkdaşın xarici dilinin öyrənilməsi

Sual: Qeyd edilən kommunikasiya növlərindən hansı daha səmərəli hesab edilə bilər (kommunikasiyaya iqtisadi baxımdan yanaşmaqla) (Çəki: 1)

- ☐ iki tərəf arasında uzun müddətə yerinə yetirilməsi nəzərdə tutulan sazişlər
- ☐ barter sazişləri
- ☒ qlobal sazişlər
- ☐ mal mübadiləsi haqqında sazişlər
- ☐ birdəfəlik mal verilməsi haqqında sazişlər

Sual: Tipik kontraktın tətbiq istiqaməti (Çəki: 1)

- ☒ sənaye xammalının uzun müddətə verildiyi nəzərdə tutulduğu halda
- ☐ qısa müddətli sazişlər bağlandığı halda
- ☐ kompensasion sazişlər bağlandığı halda
- ☐ ərzaq mallarının alınması haqqında sazişlər bağlandığı halda
- ☐ kənd təsərrüfatı xammalının satılması haqqında

BÖLMƏ: 0702

Ad	0702
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Beynəlxalq ticarət palatası necə təşkilatdır (Çəki: 1)

- ☐ dövlət təşkilatı
- ☐ müştərek təşkilat
- ☒ sahibkarlıq təşkilatı
- ☐ ictimai təşkilat
- ☐ qanunvericilik təşkilatı

Sual: Beynəlxalq reklamın səmərəli idarə edilməsi metodunu qeyd etməli (Çəki: 1)

- ☐ qeyri-mərkəzləşdirilmiş idarəetmə metodu
 - ☐ mərkəzləşdirilmiş idarəetmə metodu
 - ☐ yerli idarəetmə metodu
 - ☒ qarışıq idarəetmə metodu
 - ☐ funksional idarəetmə metodu
-

Sual: Beynəlxalq ticarətdə risklərin sığortalanmasının əsas istiqamətləri (əsas olmayanı qeyd etməli) (Çəki: 1)

- ☐ texniki risk
 - ☐ kommersiya riski
 - ☐ investisiya riski
 - ☐ valyuta riski
 - ☒ malların mühafizə olunması riski
-

Sual: Beynəlxalq ticarətdə texnoloji mübadilənin əsas forması (Çəki: 1)

- ☐ maşınların mübadiləsi
 - ☒ elmi-texniki nəşrlər
 - ☐ mal nişanlarının mübadiləsi
 - ☐ məhsuldar qüvvələrin yerdəyişməsi
 - ☐ turizm xidmətlərinin mübadiləsi
-

Sual: Ümumdünya intellektual mülkiyyət təşkilatı hansı dünyəvi təşkilata daxildir (Çəki: 1)

- ☒ BMT-yə
 - ☐ beynəlxalq səhiyyə təşkilatına
 - ☐ beynəlxalq ticarət palatasına
 - ☐ beynəlxalq maliyyə təşkilatlarına
 - ☐ beynəlxalq turizm təşkilatına
-

Sual: Beynəlxalq turizmin əsas hərəkətinin inkişafna təsir edən əsas faktor (əsas hesab ediləni qeyd etməli) (Çəki: 1)

- ☐ insanların mədəni səviyyəsi
 - ☐ intellektual mülkiyyət səviyyəsi
 - ☒ insanların gəlir səviyyəsi
 - ☐ insanların həyat tərzini
 - ☐ turizmin təşkili səviyyəsi
-

Sual: OPEK-in yaranma tarixi (Çəki: 1)

- ☐ 1948-ci il
 - ☐ 1955-ci il
 - ☐ 1980-ci il
 - ☒ 1960-cı il
 - ☐ 1998-ci il
-

Sual: İxracın stimullaşdırılması formaları (lazım olmayanı qeyd etməli) (Çəki: 1)

- ☐ ixracın dövlət tərəfindən kreditləşdirilməsi
- ☐ ixracın qarışıq-birlikdə kreditləşdirilməsi
- ☒ bank əməliyyatlarının səmərəli təşkili
- ☐ ixracın dövlət tərəfindən sığortalanması
- ☐ ixrac üçün mal istehsal edən müəssisələrə informasiya köməkliyi göstərilməsi

BÖLMƏ: 0801

Ad	0801
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: TMK-rın iqtisadi baxımdan zəif olan ölkələrdə əsas fəaliyyət istiqamətləri (Çəki: 1)

- ☐ sənayenin inkişaf etdirilməsi istiqamətində
- ☐ kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində
- ☐ xidmət sahəsinin inkişaf etdirilməsi istiqamətində
- ☒ milli iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində
- ☐ tikintinin inkişaf etdirilməsi istiqamətində

Sual: Beynəlxalq iqtisadi münasibətləri xarakterizə edən istiqamətlər (aid olmayanı qeyd etməli) (Çəki: 1)

- ☐ dünya təsərrüfatı və beynəlxalq əmək bölgüsü
- ☐ beynəlxalq ticarət
- ☐ işçi qüvvəsinin və kapitalın yerdəyişməsi
- ☐ integrasiya
- ☒ mənfəət əldə etmək

Sual: Beynəlxalq ticarətin inkişafına təsir edən integrasiya qrupları (Çəki: 1)

- ☐ Avropa ittifaqı
- ☐ Asiya və Sakit okean iqtisadi birliyi
- ☐ NAFTA
- ☒ Azərbaycan-İran-Pakistan iqtisadi birliyi
- ☐ Merkosur iqtisadi birliyi

Sual: Elmi-texniki inqilab şəraitində beynəlxalq ticarətin metodunun müəyyən edilməsi (Çəki: 1)

- ☐ qarşılıqlı ticarət
- ☐ barter ticarəti
- ☐ kompensasion ticarət

- ☒ elektron ticarəti
 - ☐ institutsion ticarət
-

Sual: Bazar iqtisadiyyatına daxil olan ölkələrdə beynəlxalq ticarətin təşkilinə konseptual yanaşma (lazım olmayanı qeyd etməli) (Çəki: 1)

- ☐ ölkədə daxili sabitlik
 - ☐ beynəlxalq ticarətin liberallaşdırılması
 - ☐ özəlləşdirmənin sürətləndirilməsi
 - ☐ dünya bazarına münasibətdə açıq iqtisadiyyata keçmək
 - ☒ integrasiyanı zəiflətmək
-

Sual: Beynəlxalq bazarın mala təminatında ümumi payı çox olan sənayecə inkişaf etmiş dövlət (Çəki: 1)

- ☐ Fransa
 - ☐ İtaliya
 - ☒ ABŞ
 - ☐ Yaponiya
 - ☐ İngiltərə
-

Sual: Müasir şəraitdə beynəlxalq integrasiya razılaşmalarının əsas tipləri (lazım olmayanı qeyd etməli) (Çəki: 1)

- ☐ gömrük ittifaqı
 - ☐ azad ticarət zonası
 - ☒ regionlar arasındakı ittifaq
 - ☐ iqtisadi ittifaq
 - ☐ tam iqtisadi və siyasi integrasiya
-

Sual: Beynəlxalq əməkdaşlığın formaları (Çəki: 1)

- ☐ xarici müəssisələr
 - ☐ yerli müəssisələr
 - ☐ firmalar
 - ☒ müştərəkdir müəssisələr
 - ☐ ixtisaslaşmış müəssisələr
-

Sual: XXI yüzilliyin başlanğıcında beynəlxalq ticarətin inkişaf faktorları (səhv olanı xətləməli) (Çəki: 1)

- ☐ uzun müddətli təsərrüfat əlaqələrinin genişləndirilməsi
 - ☐ beynəlxalq ticarətin global tənzimlənməsi
 - ☐ beynəlxalq təminatında əsas Şimali Amerika – Qərbi Avropa və Yaponiya üçlüyü ilə yanaşı dördüncü güc sahibi Çinin hesaba alınması
 - ☒ dünya təsərrüfatının vahid mərkəzdən – BMT tərəfindən idarə edilməsi
 - ☐ dünya iqtisadiyyatı ilə siyasəti arasında həmişə əlaqə səviyyəsinin nəzərə alınması
-

Sual: Beynəlxalq bazarda xarici tərəfdaşları necə seçməli (lazım olmayanı qeyd etməli) (Çəki: 1)

- ☐ qarşı tərəfin müəyyən dövrdəki hesabatları ilə tanış olmaqla
- ☐ informasiya-məlumat agentləri vasitəsilə
- ☒ nümayəndələr göndərməklə
- ☐ firmanın marketinq tədqiqatı göstəriciləri əsasında
- ☐ tərəfkeşin gəliri və onun bölüşdürülməsi ilə tanış olmaq

Sual: Firmanın beynəlxalq bazara çıxmaq imkanlarını şərtləndirən amillər (Çəki: 1)

- ☐ ölkədə həyat səviyyəsi
- ☐ ölkədə ümumi daxili məhsul istehsalının vəziyyəti
- ☐ iqtisadiyyatın inkişaf səviyyəsi
- ☐ hər nəfərə düşən xarici ticarətin və investisiyanın həcmi
- ☒ xarici müəssisələrin sayını artırmaq

BÖLMƏ: 0802

Ad	0802
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Beynəlxalq bazarda firmanın imicini qaldırmaq yolları (düz olmayanı göstər) (Çəki: 1)

- ☐ bazarda alıcılarla əlaqəni genişləndirmək
- ☐ institutsional reklamın geniş yayılması
- ☐ bazara yeni ticarət markası təqdim etmək
- ☐ alıcılara güzəştli yeni xidmət növləri təqdim etmək
- ☒ ucuz xammal əldə etmək

Sual: Konsiqnator kimdir (Çəki: 1)

- ☒ vasitəçi
- ☐ ixracatçı
- ☐ sazişə zəmanətçi
- ☐ idxalatçı
- ☐ destribyuter

Sual: Ayrı-ayrı ölkələrin müəyyən məhsul növləri üzrə ixtisaslaşması – bu: (Çəki: 1)

- ☐ beynəlxalq integrasiya
- ☐ beynəlxalq kooperativləşmə
- ☒ beynəlxalq əmək bölgüsü
- ☐ istehsalın beynəlxalq mərkəzləşdirilməsi
- ☐ beynəlxalq ticarət

Sual: XX-XXI əsrlərdə dünya təsərrüfatının inkişafında baş verir: (Çəki: 1)

- ☒ milli iqtisadiyyatın inkişaf səviyyəsi;
 - ☐ mübahisəli beynəlxalq problemləri həll etmək məqsədi ilə hərbi əməliyyatların aktivləşməsi
 - ☐ təsərrüfat həyatının milliləşdirilməsi
 - ☐ BƏB inkişaf etməməsi
 - ☐ gömrük rüsumlarının artması
-

Sual: BƏB-də ölkələrin iştirak etməsinin əsas oyadıcı motivləri: (Çəki: 1)

- ☐ yeni biliklərə və texnologiyaya nail olmaq
 - ☐ ölkələrarası təsir sferasının həddi
 - ☒ iqtisadi səmərəliliyin alınması
 - ☐ xammal və enerji mənbələrinə nail olmaq
 - ☐ işsizlərin paylarının azalması
-

Sual: Ölkələrarası əmək bölgüsünün inkişafının əsas səbəbləri: (Çəki: 1)

- ☐ informasiya üstünlüyündən istifadə etmək
 - ☒ müxtəlif istehsal faktorlarının sayı
 - ☐ təbiət-iqlim şəraitində oxşarlıq
 - ☐ ölkələrin yerləşməsinin geopolitik xüsusiyyətləri
 - ☐ coğrafi yaxınlıq
-

Sual: Ölkənin BƏB-də iştirakından iqtisadi səmərəliliyə nə aid edilmir: (Çəki: 1)

- ☐ rəqabət haqqında yeni informasiyanın alınması
 - ☐ nisbətən ucuz idxal hesabına daxili əmtəə və xidmətdən imtina etməklə milli məsrəflərə qənaət etmək
 - ☒ torpaq rentasını artırmaq
 - ☐ ixrac və idxal olunan beynəlxalq və milli əmtəə və xidmətlər arasında alınan fərq
 - ☐ iqtisadi mənfəətin artması
-

Sual: Dünya təsərrüfatının formalaşdırılmasına başlanma vaxtı: (Çəki: 1)

- ☐ XIX əsrin sonu XX əsrin başlanğıcı
 - ☐ XVIII əsrin başlanğıcı
 - ☒ XV-XVI əsrlərdə
 - ☐ XX əsrin ortalarında (ikinci dünya müharibəsindən sonra)
 - ☐ XX əsrin axırlarında
-

Sual: Aşağıda göstərilən elementlərdən hansını dünya təsərrüfatının iqtisadi inkişaf böhranına aid etmək olmaz: (Çəki: 1)

- ☐ əhəlinin həyat səviyyəsinin aşağı düşməsi
- ☐ işsizliyin artması
- ☐ inflyasiyanın artması
- ☐ cəmiyyətdə sosial gərginlik
- ☒ əsas iqtisadi göstəricilərin sabit artımı

BÖLMƏ: 0901

Ad	0901
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Müasir şəraitdə iqtisadiyyatın dövlət tənzimlənməsi aşağıdakılarda özünü təqdim edir: (Çəki: 1)

- ☐ qarşılıqlı iqtisadi əlaqəyə yönəldilmiş dövlətin, iqtisadi agentlərin, müxtəlif təsərrüfat subyektlərinin hüquqi, mədəni və digər növ fəaliyyəti üçün əlverişli şəraitin yaradılması
 - ☐ münasib təkrar istehsal şəraitinin təmin edilməsi və sosial iqtisadi sistemə təsir etmək məqsədi ilə dövlətin və onun şəxsində müxtəlif səviyyəli institutların həyata keçirdiyi təsərrüfat-siyasi tədbirlər sistemi
 - ☒ alıcılar və satıcılar, borclular və kreditorlar arasında aktivləri yenidən çölüşdürən müxtəlif təşkilatların, orqanların birliyi
 - ☐ bir qayda olaraq Dövlət büdcəsində və inflyasiyada defisitliyi aparmaq məqsədi ilə iqtisadiyyata qoyulan dövlət vəsaitinin kreditləşmənin, iqtisadi artımın maliyyələşdirilməsi
 - ☐ ölkə daxilindəki təsərrüfat əlaqələrinin inkişafı üzrə tədbirlər sistemi
-

Sual: İqtisadiyyatın dövlət tənzimlənməsi nəzəriyyəsi işlənilib hazırlanmışdır: (Çəki: 1)

- ☐ A.Smit və D.Rikardo
 - ☐ K.Marks
 - ☒ C.Keynson
 - ☐ V.Leontyev
 - ☐ M.Porter
-

Sual: İqtisadiyyatın dövlət tənzimlənməsini kredit-pul tədbirləri: (Çəki: 1)

- ☒ qiymətli kağızlar bazarında tədbirlərin minimal bank ehtiyatlarının və hesablanma dərəcələrinin tənzimlənməsi
 - ☐ bütünlükdə və işgüzar iştirakda dövlətə mənsub olan kompleks təsərrüfat obyektləri
 - ☐ dövlət tərəfindən təqdim olunmuş kredit və subsidiyalar və əsas kapitalın şınmasını sürətləndirmək üçün vergilər
 - ☐ inflyasiyaya qarşı mübarizəni və dövlət büdcəsində defisitliyi mühafizə etmək
 - ☐ müştəri hesablarının həmçinin müxbir banklarının açılması və aparılması
-

Sual: İqtisadiyyatda dövlət sektorunun məqsədi: (Çəki: 1)

- ☐ qoyulan kapitalla faiz və gəlirin alınması
- ☐ dövlət büdcə vəsaitinin yenidən alınması
- ☐ iqtisadi artımın maliyyələşdirilməsi

- ☒ təkrar istehsalın ümumi şərtlərinin təmin edilməsi
 - ☐ məsləhət xidmətlərinin qiymətləndirilməsi
-

Sual: Beynəlxalq əmək bölgüsündə iştirak edən ölkələrin xarici iqtisadi əlaqələrin tənzimlənməsi qaydalarını və optimallaşdırılmasını müəyyən etmək üçün dövlət və onun orqanlarının məqsədyönlü fəaliyyəti: (Çəki: 1)

- ☐ xarici iqtisadi siyasət
 - ☒ iqtisadiyyatın dövlət tənzimlənməsi
 - ☐ yerli təsərrüfat qaydalarının beynəlxalq qaydalara yaxınlaşması
 - ☐ xarici rəqabətçilər üçün açıq daxili bazar
 - ☐ gömrük tənzimlənməsi
-

Sual: Qarışıq iqtisadiyyat özünü nədə göstərir: (Çəki: 1)

- ☐ hər hansı bir dövlətin ərazisində işləyən ölkələrin təsərrüfat subyektlərinin işində
 - ☒ iqtisadiyyatın bütün sektorlarında tam dövlət nəzarətini, həmçinin zəmanətli sosial təminatı tam təmin edən müxtəlif qanunvericilik qərarlarının tərtib edilməsində
 - ☐ iqtisadi proseslərin dövlət tənzimlənməsində
 - ☐ ölkələrin beynəlxalq əmək bölgüsündə iştirakında
 - ☐ ayrı-ayrı ölkələrin milli bizneslərinin qarşılıqlı təsirinin məcmusunda
-

Sual: Dünya bazarının inkişaf mərhələlərindən biri kimi: (Çəki: 1)

- ☐ dünya müharibələri
 - ☒ XVIII-XIX əsrlərdə sənaye inqilabı
 - ☐ dünyada qeopolitik dəyişikliklər
 - ☐ hər hansı bir şəxsin fəaliyyəti
 - ☐ işsizliyin artım payı
-

Sual: Müəyyən miqdarda mal göndərilməsi və ödəmələrə müvafiq olaraq hansı qiymət həqiqi səviyyəyə uyğundur: (Çəki: 1)

- ☐ birja kotirovkası
 - ☐ sorğu qiymətləri
 - ☒ kontrakt qiymətləri
 - ☐ preyskurantlar və qiymətlər siyahısı
 - ☐ pərakəndə qiymətlər
-

Sual: Ölkələrarası əsas beynəlxalq əmək bölgüsü və istehsalın digər faktorları sferasında möhkəm əmtəə-pul münasibətləri: (Çəki: 1)

- ☒ dünya bazarı
 - ☐ beynəlxalq bazar
 - ☐ xarici bazar
 - ☐ milli bazar
 - ☐ maliyyə bazarı
-

Sual: Aşağıdakı qeyd edilən funksiyalardan hansı dünya bazarı funksiyasına aid deyil: (Çəki: 1)

- ☐ tənzimləyici
- ☐ informasiya
- ☐ balanslaşdırıcı
- ☒ fiskal
- ☐ sağlamaşdırıcı-qaydaya salma

BÖLMƏ: 0902

Ad	0902
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Hansı xarakterik cəhətlər dünya qiymətləri nişanələrinə aid edilmir: (Çəki: 1)

- ☐ layihə konstruktor büroları ilə ifadə edilmiş
- ☐ iri ixrac, idxal əməliyyatlarının həyata keçirildiyi mühüm beynəlxalq ticarət mərkəzlərində sazişlər qiyməti kimi fəaliyyət göstərməsi
- ☒ malların dəyərinin beynəlmiləl qeyd edilməsi
- ☐ bu qiymət üzrə iri kommərsiya sazişlərinin həyata keçirilməsi
- ☐ əsas xammal istehsalçılarının ixrac qiymətləri və Qərbi Avropa bazarlarının, həmçinin iri birja qiymətlərinin mövcudluğu

Sual: Çoxqiymətlilik nəzərdə tutulur: (Çəki: 1)

- ☐ dünya qiymətlərinin səviyyəlik sayı
- ☐ müxtəlif əmtəə və xidmətlərə qiymətlərin sayı
- ☒ eyni tədavül sferasında, həmin və eyni keyfiyyətdə olan mala qiymətlərin sayı
- ☐ dünya qiymətlərinin müxtəlif səviyyəsini müəyyən edən və milli istehsal qiymətlərini formalaşdıran malların milli istehsal xərclərinin müxtəlifliyi
- ☐ eyni mal qruplarının saziş qiymətləri üzrə gömrük dəyərinin müəyyən edilməsi

Sual: Nəşr edilən qiymətlərə aid edilmir: (Çəki: 1)

- ☐ sorğu
- ☐ birja kotirovkası
- ☐ preyskurant
- ☐ faktiki sazişlər qiyməti
- ☒ sürüşkən qiymətlər

Sual: Beynəlxalq alqı-satqı və mal verilməsi müqavilələrində istifadə edilən «İnkorems» qaydaları müəyyən edir: (cavabın düzgün olmayan variantını qeyd edin) (Çəki: 1)

- ☐ malların yüklənib boşaldılması üzrə xərclərin bölüşdürülməsi
- ☐ malın satıcıdan alıcıya keçməsi zamanı təsadüfən məhv olması riskinin keçmə anı

- ☐ gömrük tənzimlənməsi və gömrük rüsumlarının ödənilməsi vəzifələrinin bölüşdürülməsi
 - ☒ qablaşdırma və tələblər üzrə kontraktın yerinə yetirilməsinə nəzarət
 - ☐ sığortalanma üzrə öhdəçilik
-

Sual: "İnkoterms" in satıcının dərəcəsi üzrə tələb və risklərinin qaydaya salınması: (Çəki: 1)

- ☐ qruppa (A), (E), (S), (D)
 - ☒ qruppa (E), (F), (S), (D)
 - ☐ qruppa (A), (B), (S), (D)
 - ☐ qruppa (E), (S), (D), (H)
 - ☐ qruppa (F), (E), (D), (H)
-

Sual: «İnkoterms»ə müvafiq olaraq malın alıcı ölkənin müəyyən olunmuş məntəqəyə çatdırılana qədər satıcının ya bütün məsrəflər və ya risklər qrupları üzrə müəyyən edilir: (Çəki: 1)

- ☐ (S)
 - ☒ (D)
 - ☐ (A)
 - ☐ (F)
 - ☐ (E)
-

Sual: Azad ticarət zonaları: (Çəki: 1)

- ☒ gömrük güzəştləri, valyuta vergi və əmək rejimləri ilə əlaqədar ölkənin xüsusi ayrılmış sahəsi
 - ☐ yerli mallar üçün gömrük tariflərinin, kvotaların, məhdudiyyətlərin tam aradan qaldırılmasına qədər azad ticarət rejiminin müəyyən edilməsi
 - ☐ qarşılıqlı ticarətdə ikiqat və ya hüququn pozulmasının tətbiq edilməməsi
 - ☐ ticarətdə gömrük tarif dərəcələrinin və imtiyazların tətbiq edilməsi şərtlərinin razılaşmaları
 - ☐ xarici ticarət vasitəsilə dövlətlərin iqtisadi birliyi
-

Sual: Müvafiq şəraitdə qeydiyyatdan keçən və müvafiq qanunvericilik aktlarına xarici şirkətlər üçün uyğun olaraq milli ərazidə və onun bir hissəsində güzəştli vergi rejimi: (Çəki: 1)

- ☐ azad ticarət zonası
 - ☒ ofşar zona
 - ☐ texnopolis
 - ☐ muxtariyyət zonası
 - ☐ «silikon vadi»
-

Sual: Güman edilən ovşar sahə: (Çəki: 1)

- ☐ LKİET-rin aparılması
- ☐ hər hansı istehsal fəaliyyəti növünün həyata keçirilməsi
- ☐ marketinq tədqiqatlarının aparılması
- ☒ ancaq maliyyə, vasitəçilik və digər servis əməliyyatlarının həyata keçirilməsi

☐ ixrac məhsullarının istehsalı

BÖLMƏ: 1001

Ad	1001
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: İnkişaf etmiş ölkələrdə ənənəvi sahələrin inkişafı aşağıdakı inkişaf meyllərinə malikdir: (Çəki: 1)

- ☐ müəssisələr bağlanır
 - ☒ ayrı-ayrı istehsal sahələri inkişaf etməkdə olan ölkələrə köçürülür
 - ☐ inkişaf tempinin aşağı düşməsi və ya zəifləməsi
 - ☐ texniki tərəqqinin olmaması
 - ☐ sosial problemlərin artması
-

Sual: Dünya təsərrüfətində inkişaf etməkdə olan ölkələrin vəziyyəti müəyyən edilir: (Çəki: 1)

- ☐ bu ölkələrdə E.T.T. yüksək sürətlə inkişaf edir
 - ☐ iqtisadi problemlərin həll olunması səviyyəsi
 - ☐ əmək məhsuldarlığının yüksək səviyyəsi
 - ☒ ictimai institutların ənənəvi mülkiyyət formasının sayı
 - ☐ işsizlik probleminin olmaması
-

Sual: 1990-2000-ci illərdə MDB ölkələri daxilində qarşılıqlı iqtisadi təsir: (Çəki: 1)

- ☐ artmışdır
 - ☒ kəskin aşağı düşmüşdür
 - ☐ keçmiş vəziyyətdə qalmışdır
 - ☐ inkişaf etməkdə davam edir
 - ☐ tərəddüd edir
-

Sual: Ərzaq malları ilə dünya ticarətində islahatın aparılmasının vacibliyi nə ilə əlaqədardır: (Çəki: 1)

- ☐ dünya ticarətinin beynəlxalq tənzimlənməsinin artması
 - ☒ dövlətin köməkliliyinin artması
 - ☐ həyat səviyyəsinin aşağı düşməsi
 - ☐ ekologiyanın pisləşməsi
 - ☐ yüksək rəqabət
-

Sual: Mütləq üstünlük: (Çəki: 1)

- ☐ xarici ticarət iştirakçısı olan ölkələrdə istehsala sərf olunan məsrəflərlə nisbi fərqlərlə bağlı sərfəlilik:
 - ☒ xarici ticarət iştirakçısı olan ölkələrdə istehsala sərf olunan müxtəlif ölçülü məsrəflərdən yaranan sərfəlilik
 - ☐ hər hansı bir ölkədən mal ixrac edin və malın rəqabət etmək imkanları ilə laqədar sərfəlilik
 - ☐ istehsal xərclərinə qənaət etməklə bağlı sərfəlilik
 - ☐ mənfəətin ucuz idxalla bağlı artması və daxili istehsalın azalması
-

Sual: Xekşer-Olin qanununda formalaşdırılmış tezis: (Çəki: 1)

- ☒ ümumi iqtisadi tarazlığı təmin edən tarazlıq faktorları
 - ☐ cəmiyyətin sosial-iqtisadi münasibətləri əldə edilən üstünlüyü formalaşdıran əsas faktor kimi
 - ☐ idxalı məhdudlaşdırmaqla ixracı gücləndirməkdə xüsusi investisiyanı stimullaşdırmaq üçün dövlət məsrəflərinin artırılmasının vacibliyi
 - ☐ məhsulun qiymətində torpaq rentası
 - ☐ milli sərhədlərdən kənarda bazarın genişlənməsi
-

Sual: İntensivləşdirmə faktorları müəyyənədiçi göstəricilərdir: (Çəki: 1)

- ☒ müəyyən məhsulun yaradılması üçün istehsal faktorlarına sərf olunan nisbi məsrəflər
 - ☐ ölkənin istehsal faktorlarının nisbi təminatı
 - ☐ istehsalda nisbətən üstünlüyə malik olan müəyyən malların ticarəti üzrə ixtisaslaşmış və hər bir ticarət iştirakçısı olan ölkənin aldığı iqtisadi səmərə
 - ☐ ekoloji effekt
 - ☐ kapitalın beynəlxalq hərəkəti
-

Sual: İstehsalın aktiv və passiv faktorları haqqında fikirlər: (Çəki: 1)

- ☐ E.Xekşer
 - ☐ P.Samuelson
 - ☐ A.Smitt
 - ☒ C.Keyus
 - ☐ B.Leoutiyev
-

Sual: Merkantilizm məktəbinin xarici ticarətdə dövlətin milli mövqeyini möhkəmləndirmək haqqında fikirləri: (Çəki: 1)

- ☐ milli sərhədlərdən kənarda bazarı genişləndirmək yolu ilə əmək məhsuldarlığının inkişaf etdirilməsinin stimullaşdırılması
 - ☐ ixraca subsidiyalar əhali üçün vergi hesab edilir və daxili qiymətin artmasına səbəb olur. Ona görə də ləğv olunmalıdır
 - ☒ tarif, kvota digər ticarət siyasəti alətlərinin köməkliliyi ilə pozitiv ticarət saldosunu təmin etmək məqsədilə ixracı artırmaq və idxalı azaltmaq üçün xarici ticarətin tənzimlənməsi
 - ☐ başqa ölkələrlə ticarəti genişləndirmək və hazır mallar istehsalını artırmaq
 - ☐ rüsumsuz xammal ixrac və idxalını genişləndirmək və hazır məhsula aşağı ixrac qiymətini saxlamaq
-

BÖLMƏ: 1101

Ad	1101
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Ticarət siyasəti aləti olan tarif və qeyri-tarif istifadə etmək yolu ilə daxili bazardan xarici rəqabətçilərdən müdafiə etməkdə dövlət siyasəti budur (Çəki: 1)

- ☐ subsidiyalaşdırma
- ☒ himayədarlıq
- ☐ tarif parçalanması
- ☐ ixracın kreditləşdirilməsi
- ☐ tarif kvotası

Sual: İdxal və ixrac şərtləri hesab edilən malların ixracında və idxalında gömrük orqanlarının qarşılıqlı məcburi üzvlük haqqı budur (Çəki: 1)

- ☐ malın gömrük dəyəri
- ☐ tarif kvotası
- ☒ gömrük rüsumları
- ☐ antidempinq rüsumları
- ☐ aksiz vergilər

Sual: Advalor gömrük rüsumu (Çəki: 1)

- ☐ əldə edilmiş mal vahidinə müəyyən edilmiş ölçüdə vergi qoyulmasına edilən əlavələr
- ☒ əldə edilən malın gömrük dəyərində verginin faizlə edilən əlavələr
- ☐ malın qaydaya salınmış hər iki üsulunun qanunlaşdırılması
- ☐ rüsum hesaba alınmaqla aralıq idxal mallarına edilən əlavələr
- ☐ xammalın idxalına əlavələr

Sual: Aşağıda göstərilən xarakteristikadan hansı idxal kvotasına Aid edilmir (Çəki: 1)

- ☐ idxal edən istehlakçı kompaniyalardan gəlirin yenidən bölüşdürülməsi
- ☐ daxili qiymətlərin artımını həyata keçirməli - aparmalı
- ☒ istehlakçıdan gəlirin büdcəyə yenidən bölüşdürülməsi
- ☐ iri lisenziya bölgü sisteminin yaradılmasını tələb edir
- ☐ idxalın istənilən miqdarda dəqiq məhdudlaşdırılması

Sual: Beynəlxalq iqtisadi integrasiya forması hesab edilmir (Çəki: 1)

- ☐ azad ticarət zonası
- ☐ gömrük ittifaqı
- ☒ ikitərəfli ticarət razılaşmaları

- ☐ ümumi bazar
 - ☐ iqtisadi ittifaq
-

Sual: BİƏ-rin əsas nəticələri aşağıdakıdır (cavabın düz olmayan variantlarını qeyd etməli) (Çəki: 1)

- ☐ bütün dövlətlərarası təsərrüfat kompleksinin yaradılması
 - ☐ dövlətlərarası idarəetmə institutlarının sayı
 - ☐ vahid valyuta sisteminin sayı
 - ☐ vahid sosial-iqtisadi infrastrukturu
 - ☒ vahid elmi-ritual sistem
-

Sual: Nümunəvi integrasiya qruplarını qeyd etməli (Çəki: 1)

- ☒ NAFTA, MEKOSUR, ASHAN, Aİ
 - ☐ EKO, SAARK
 - ☐ OPEK, ATES
 - ☐ PAT, SAS
 - ☐ ÜTT, QATT
-

Sual: İqtisadi integrasiya inkişaf meyllərini təşkil edir (Çəki: 1)

- ☐ integrasiya birliklərinin federativ dövlətə çevrilməsi
 - ☐ qlobal integrasiyanın ilkin mərhələlərinin yaradılması və inkişafı
 - ☐ iqtisadiyyatın yenidən bərpası, islahatın başa çatması
 - ☒ iqtisadi və valyuta ittifaqının yaradılması
 - ☐ ölkələrin fərdiləşdirilməsi
-

Sual: Vahid iqtisadi mühitin yaradılması (Çəki: 1)

- ☐ milli institutların tətbiq edilməsi
 - ☐ hökumət başçıları şurasının tətbiq edilməsi
 - ☐ nazirlər sovetinin tətbiq edilməsi
 - ☒ milli idarəetmə orqanlarının mərkəzi idarəetmə orqanlarına çevrilməsi
 - ☐ preferensial səviyyəsi
-

Sual: »Ümumi bazar« bu integrasiya birliyi formasıdır (Çəki: 1)

- ☐ mal və xidmətlərlə qarşılıqlı ticarətdə gömrük maneələrinin aradan qaldırılması
 - ☐ məhdudlaşma yalnız qarşılıqlı ticarətdə yox eyni zamanda işçi qüvvəsinin yerdəyişməsində də ləğv edilir
 - ☒ mal, xidmət, işçi qüvvəsinin, kapitalın həmçinin iştirakçı ölkələrin vahid iqtisadi, valyuta-maliyyə siyasətinin aparılması yeri vardır.
 - ☐ azad dövrəli valyutada ödəmələrlə ixrac-idxal əməliyyatlarında iri kommersiyanın aparılması
 - ☐ xammal ixracına gömrük tariflərinin ləğv edilməsi
-

Sual: İntegrasiyanın əsas göstəriciləri bunlardır (cavabın düzgün olmayan variantını qeyd etməli) (Çəki: 1)

- ☒ integrasiya edən ölkələrin iqtisadi inkişaf səviyyəsinin müxtəlifliyi

- ☐ coğrafi yaxınlıq
- ☐ nümayişetdirici səmərə
- ☐ ölkələr qarşısında duran ümumi və digər problemlər
- ☐ «domino» səmərəliliyi

BÖLMƏ: 1102

Ad	1102
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: QATT – bu (Çəki: 1)

- ☐ mallar üzrə ticarətin global təşkilatıdır
- ☐ tarif və ticarət üzrə baş təşkilatıdır
- ☒ tarif və ticarət üzrə baş sazişlərdir
- ☐ mal və xidmətlər üzrə baş təşkilatdır
- ☐ malların yüklənib boşaldılması üzrə baş təşkilatdır

Sual: Azərbaycan Respublikası (Çəki: 1)

- ☐ ÜTT-nin tam hüquqlu üzvüdür
- ☒ ÜTT-nin üzvü deyil
- ☐ ancaq silahların ixracı üzrə ÜTT-nin güzəştlərindən istifadə edir
- ☐ yalnız silahların göndərilməsində ÜTT-nin güzəştlərindən istifadə edir
- ☐ ÜTT-na üzv daxil olmaqdan imtina edir

Sual: YUNKTAD-ın fəaliyyəti inkişafa istiqamətlənmişdir (Çəki: 1)

- ☐ beynəlxalq ETT-yə
- ☐ beynəlxalq rabitə vasitələrinə
- ☒ beynəlxalq ticarətə
- ☐ mədəni mühitə
- ☐ incəsənət və sənaye əməkdaşlığına

Sual: BVF-nun əsas funksiyaları hesab edilir (düzgün olmayan variantı qeyd etməli) (Çəki: 1)

- ☐ razılaşdırılmış davranış kodeksini gözləməli (beynəlxalq valyuta siyasətində və dövlətlərarası ödəmə dövriyyədə möhkəm əməkdaşlıq məsələlərində)
- ☐ ödəmə balansında defisitliyi aradan qaldırmaq üçün maliyyə yardımı
- ☐ məsləhətləşmə və əməkdaşlıq
- ☐ dövlət maliyyəsi, statistika və bank tənzimlənməsi və ödəmə balansı sahəsində üzv olan ölkələrin hökumətlərinə texniki yardım göstərməli
- ☒ beynəlxalq investisiyalaşdırmaya köməklik etməli

Sual: QATT-da danışıqlar ticarət danışıqları çərçivəsində həyata keçirilir – axırını Uruqvay raundunda yaradılmışdır (Çəki: 1)

- ☐ ümumdünya turizm təşkilatı
 - ☐ YUNKTAD
 - ☒ ÜTT
 - ☐ ümumdünya yenidənqurama və inkişaf bankı
 - ☐ BVF
-

Sual: Ümumdünya Ticarət Təşkilatı yaradılmışdır (Çəki: 1)

- ☐ II dünya müharibəsindən sonra 1945 ildə
 - ☒ Mərakeş razılaşmaları əsasında 1995 ildə
 - ☐ dünya bank qrupu çərçivəsində 1988 ildə
 - ☐ 1946 ildə neçə bank muxtariyyətə malik beynəlxalq təşkilat kimi
 - ☐ 1990 ildə ticarət məcləsi kimi
-

Sual: Aşağıda qeyd edilən variantlardan hansı QATT və ÜTT-nin əsas funksiyası hesab edilmir (Çəki: 1)

- ☐ çoxtərəfli ticarət sazişlərinin yerinə yetirilməsinə nəzarət
 - ☐ çoxtərəfli ticarət danışıqlarının keçirilməsi
 - ☐ ticarət mübahisələrinin həll edilməsinə köməklik etmək
 - ☐ beynəlxalq ticarətin və ticarət siyasətinin inkişafına nəzarət
 - ☒ əmək şəraitinin, səhiyyənin yaxşılaşdırılması
-

Sual: Müasir şəraitdə ÜTT (Ümumdünya ticarət təşkilatı) tənzimlənmədə mühüm beynəlxalq təşkilat hesab edilir (Çəki: 1)

- ☐ qiymətli kağızlarla ticarət
 - ☐ turizm xidmətləri ilə ticarət
 - ☒ mal, xidmət və intellektual mülkiyyətlə ticarət
 - ☐ patent və lisenziyalarla ticarət
 - ☐ kapitalın hərəkəti və texnologiyalarla ticarət
-

Sual: Çoxtərəfli ticarət sistemlərinin yaradılmasında ÜTT-nin prinsiplərinə nə aid edilir (Çəki: 1)

- ☐ heç bir hüquqi təsir olmadan ticarət
 - ☐ beynəlxalq ticarətin liberallaşdırılması
 - ☐ ölkənin proteksianizmdən imtina etməklə idxalı məhdudlaşdıran tədbirlərin tətbiq edilməsi
 - ☐ beynəlxalq ticarət sistemində keçid iqtisadiyyatında olan və inkişaf etməkdə olan ölkələrə integrasiya köməkliyi göstərmək
 - ☒ ölkənin düzgün olmayan ticarət siyasətindən imtina etməklə rəqabətə köməklik göstərmək
-

Sual: QATT və ÜTT-nin qaydaları üzrə subsidiyalar (Çəki: 1)

- ☐ icazə verilmişdir
- ☒ qadağan edilmişdir

- ☐ əgər ticarət tərəfkeşi idxal tarifindən istifadə edirsə icazə verilir
- ☐ ticarət tərəfkeşi ilə razılaşmalar üzrə istifadə etmirsə qadağan edilmişdir
- ☐ müvəqqəti dayandırılmışdır

Sual: Dünya bazarına mal və onların istehsal faktorları ilə müəyyən təsir göstərən iri beynəlxalq korporasiyalar (Çəki: 1)

- ☐ vençur şirkətləri
- ☐ xolding
- ☒ TMK-lar
- ☐ qeyri-dövlət təşkilatları
- ☐ bank qrupları

Sual: TMK-rın xarakterik cəhətlərinə nə aid etmək olar (Çəki: 1)

- ☐ bir mərkəzdən nəzarət edilən, çox ölkələr arasında səpələnmiş beynəlxalq istehsal sisteminin yaradılması
- ☐ müxtəlif ölkələrdə bölmələri olmaqla yerləşən və korporasiya daxili böyük ticarət edən yüksək aktivlik
- ☐ qlobal məşğulluq strukturu və menecerlərin sahələrarası sabitlii
- ☐ qapalı korporasiya strukturu çərçivəsində qabaqcıl texnologiyanın işlənilib hazırlanması və verilməsi
- ☒ qəbul edən ölkədən əməliyyat qərarlarının qəbulunda tam asılılıq

BÖLMƏ: 1201

Ad	1201
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: XX əsrin ikinci yarısında ETT-nin yüksək inkişafa nail olmuşdur (Çəki: 1)

- ☒ texnoloji mübadilənin genişlənməsinə
- ☐ TMK-rın inkişafına
- ☐ ETLKİ-nə ayrılmış pulun azalmasına
- ☐ qlobal problemlərin gərginləşməsinə
- ☐ işsizlərin artmasına

Sual: Həyat tsikli nəzəriyyəsinə uyğun olaraq mal beynəlxalq ticarətdə beş mərhələdən keçir (artıq mərhələni qeyd edin) (Çəki: 1)

- ☐ yeni məhsul mərhələsi
- ☒ məhsulun idxal mərhələsi
- ☐ məhsulun artım mərhələsi
- ☐ malın yetkinlik mərhələsi
- ☐ malın daxili istehsalının dayanması mərhələsi

Sual: Qabaqcıl texnologiyanın gətirilməsinin dövlət siyasətinin məhdudlaşdırılması metodları ənənəvi olaraq aşağıdakı məqsədlərdən yaranır (Çəki: 1)

- ☐ patentdə qiymətin yüksəldilməsinə cəhd göstərilməsi
 - ☐ nisbətən yaxşı alıcı tapmağa həvəs
 - ☒ texnoloji üstünlüyü və Milli təhlükəsizliyi saxlamağa cəhd göstərmək
 - ☐ dövlətlərarası razılaşmaların bağlanmasına cəhd göstərmək
 - ☐ qlobal problemlərin həllinə cəhd göstərmək
-

Sual: Benilyuksun yaranma tarixi (Çəki: 1)

- ☐ 1948 ildə
 - ☐ 1980 ildə
 - ☒ 1958 ildə
 - ☐ 1975 ildə
 - ☐ 1991 ildə
-

Sual: Dünya təsərrüfatının quruluşu (düzgün olmaanı qeyd et) (Çəki: 1)

- ☐ sənayecə inkişaf etmiş ölkələr
 - ☐ inkişaf etməkdə olan ölkələr
 - ☒ Afrika ölkələri
 - ☐ zəif inkişaf etmiş ölkələr
 - ☐ sosialist yönümlü ölkələr
-

Sual: Lisenziya obyektləri (Çəki: 1)

- ☐ sənaye obyektləri
 - ☐ hərbi obyektlər
 - ☒ patentlər, səmərələşdirici təkliflər, müəlliflik hüququ
 - ☐ ticarət obyektləri
 - ☐ tikinti obyektləri
-

Sual: Beynəlxalq ticarətdə reklamın rolu (Çəki: 1)

- ☐ gəlirliyi araşdırmaq
 - ☐ ticarətdə əlaqələr yaratmaq
 - ☒ mənfəəti artırmaq
 - ☐ yanlış fikirlər oyatmaq
 - ☐ mənfi psixoloji təsir yaratmaq
-

Sual: Beynəlxalq ticarətdə nəqliyat xidmətinin artıq növünü qeyd edin (Çəki: 1)

- ☐ su nəqliyyatı
 - ☐ hava nəqliyyatı
 - ☐ dəmir yol nəqliyyatı
 - ☐ boru-kəmərlər nəqliyyatı
 - ☒ daxili nəqliyyat
-

Sual: Gömrük ekspertizası-xüsusi elmi təcrübi tədqiqatdır: (Çəki: 1)

- ☒ gömrük işi məsələlərini həll etmək üçün
 - ☐ ancaq fiskal xarakterli məsələləri həll etmək üçün
 - ☐ ancaq hüquq-mühafizə xarakterli məsələləri həll etmək üçün
 - ☐ ancaq nəzarət xarakterli məsələləri həll etmək üçün
 - ☐ ancaq statistik xarakterli məsələləri həll etmək üçün
-

Sual: Gömrük ekspertizasının obyektlərinə aiddir: (Çəki: 1)

- ☐ gömrük sərhəddini keçən turistlər
 - ☐ ancaq gömrük sərhəddini keçən mallar və əşyalar
 - ☒ maddiləşmiş informasiya mənbələri
 - ☐ ancaq gömrük nəzarəti üçün istifadə olunan sənədlər
 - ☐ ancaq qaçaqmalçılıq obyektləri
-

Sual: Gömrük ekspertizasının predmetinə aiddir: (Çəki: 1)

- ☐ ancaq malların təsnifatı
 - ☐ malların gömrük dəyəri
 - ☐ malların bazar qiyməti
 - ☒ gömrük işinin ümumi problemləri və gömrük nəzarəti prosedurasının konkret faktları
 - ☐ gömrük nəzarəti obyektinin təyinatını müəyyən etmək
-

Sual: Ekspert profilaktikası fəaliyyətdir: (Çəki: 1)

- ☐ hadisələrin formalaşma mexanizmi və ardıcılığı üzrə
 - ☒ gömrük qanunvericiliyinin pozulması və onların aradan qaldırılması üzrə
 - ☐ obyektlərin identifikasiyası üzrə
 - ☐ qiymətli daş-qaşların, əntiq malların, muzey eksponatlarının diaqnostikası üzrə
 - ☐ kriminal təhlükəli mal mövqelərinin ola biləcəyini proqnozlaşdırmaq
-

Sual: Ekspert təşkilatları statusa malikdir: (Çəki: 1)

- ☐ fiziki şəxs
 - ☒ hüquqi şəxs
 - ☐ fiziki və hüquqi şəxs
 - ☐ səhmdar cəmiyyət
 - ☐ dövlət müəssisəsi
-

Sual: İdentifikasiya ekspertizası aparılır: (Çəki: 1)

- ☐ təqdim edilmiş malın mal mövqə və submövqeyini təyin etmək üçün
 - ☐ mal növünü, onun təyinatını və digər xüsusiyyətlərini təyin etmək üçün
 - ☒ iki obyekt arasındakı oxşarlıqlarla müəyyən etmək üçün
 - ☐ malın konkret göstəricilərini və ya əlamətlərini təyin etmək üçün
 - ☐ tarif və qeyri-tarif tənzimlənmə tədbirlərini həyata keçirmək üçün
-

Sual: Əmtəəşünaslıq ekspertizası aparılır: (Çəki: 1)

- ☒ mal növünü, onun təyinatını və digər xüsusiyyətlərini təyin etmək üçün
- ☐ iki obyekt arasındakı oxşarlıqları müəyyən etmək üçün
- ☐ təqdim edilmiş malın mal mövqə və submövqeyini təyin etmək üçün
- ☐ malın konkret göstəricilərini və ya əlamətlərini təyin etmək üçün
- ☐ tarif və qeyri-tarif tənzimlənmə tədbirlərini həyata keçirmək üçün

BÖLMƏ: 1301

Ad	1301
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Ekspert rəyi ibarətdir. (Çəki: 1)

- ☐ giriş hissəsində
- ☐ giriş və nəticədən
- ☐ giriş və tədqiqat hissəsindən
- ☐ tədqiqat hissəsindən və nəticədən
- ☒ giriş, tədqiqat və nəticədən

Sual: Gömrük ekspertizasını aparır: (Çəki: 1)

- ☐ xüsusi təhsilə malik ekspertlər
- ☐ gömrük ekspertizasının aparılması üçün xüsusi lisenziya almış ekspertlər
- ☒ attestasiya nəticələrinə görə gömrük ekspertizasının aparılmasına buraxılan ekspertlər
- ☐ ancaq ali təhsilə malik ekspertlər
- ☐ gömrük orqanları

Sual: Moss-spektral analiz metodu əsaslanır. (Çəki: 1)

- ☒ qazşəkilli ionların maqnit sahəsində kütlədən asılı olaraq parçalanma qabiliyyəti
- ☐ ionların dönən stexiometrik mübadiləsinə
- ☐ az həll olan birləşmələrin əmələ gəlməsinə
- ☐ qarışıq komponentlərinin müxtəlif molekulya-adsorbiyasına
- ☐ qarışıq komponentlərin müxtəlif cür udulmasına

Sual: Xromotografiya analiz metodu əsaslanır. (Çəki: 1)

- ☐ qazşəkilli ionların maqnit sahəsində kütlədən asılı olaraq parçalanma qabiliyyəti
- ☐ ionların dönən stexiometrik mübadiləsinə
- ☐ az həll olan birləşmələrin əmələ gəlməsinə
- ☐ qarışıq komponentlərinin müxtəlif molekulya-adsorbiyasına
- ☒ qarışıq komponentlərin müxtəlif cür udulmasına

Sual: Termik analiz imkan verir. (Çəki: 1)

- ☒bəzi fiziki göstəricilərin temperatur dəyişməsi zamanı dəyişməsinə ölçməyə
 - ☐nümunədə elementlərin konsentrasiyasının təyin etməyə
 - ☐qazqarışığının komponentlərinin ayırmağa
 - ☐mürəkkəb qarışıqları ayırmağa
 - ☐məhlulu qarışıqlardan təmizləməyə
-

Sual: Mal nomenklaturası (Çəki: 1)

- ☒təsnifat sisteminə uyğun olaraq yerləşdirilən malların geniş siyahısıdır
 - ☐təsnifatlandırılan obyektlərin sistemləşdirilmiş siyahısıdır
 - ☐abstrakt və şərti simvolların sistemidir
 - ☐təsnifatlandırılan obyektlərin müfəssəl siyahısıdır
 - ☐abstrakt və şərti simvolların sistemləşdirilmiş siyahısıdır
-

Sual: Gömrük tənzimlənməsinin ərazi aspektini səciyyələndirən əsas anlayış hansıdır? (Çəki: 1)

- ☒gömrük ərazisi
 - ☐azad- iqtisadi zona
 - ☐gömrük sərhədi
 - ☐Azad ticarət zonası
 - ☐Gömrük postları
-

Sual: Gömrük nəzarəti üçün tələb olunan əsas sənəd hansıdır? (Çəki: 1)

- ☐Gömrük müayinəsi sənədi
 - ☒UGV
 - ☐Hesabat
 - ☐Ticarət sənədləri
 - ☐Nəqliyyat sənədləri
-

Sual: Gömrük rejiminin neçə növü var? (Çəki: 1)

- ☒15
 - ☐16
 - ☐18
 - ☐19
 - ☐21
-

Sual: Kim gömrük anbarının sahibi ola bilər? (Çəki: 1)

- ☐AR gömrük orqanları
 - ☐AR gömrük orqanları və xarici vətəndaşlar
 - ☒AR gömrük orqanları və Azərbaycan vətəndaşları
 - ☐Xarici vətəndaşlar
 - ☐Hüquqi və fiziki şəxslər
-

Sual: Gömrük tarifi hansı funksiyaları daşıyır? (Çəki: 1)

- ☐ proteksionist
- ☒ proteksionist, fiskal
- ☐ fiskal
- ☐ Monitar
- ☐ Fiskal, monitar

Sual: Gömrük dəyərinin təyin edilməsinin neçə üsulu var? (Çəki: 1)

- ☐ 7
- ☒ 6
- ☐ 4
- ☐ 8
- ☐ 2

BÖLMƏ: 1302

Ad	1302
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Malların təsvir və kodlaşdırılmasının harmonikləşdirilmiş sistemi nomenklaturası (HSN) haqqında Beynəlxalq Konvensiya imzalanmışdır. (Çəki: 1)

- ☐ 24 iyul 1985-ci ildə Brüsseldə
- ☐ 14 iyul 1983-cü ildə Parisdə
- ☒ 14 iyun 1983-cü ildə Brüsseldə
- ☐ 14 iyun 1085-ci ildə Varşavada
- ☐ 14 iyul 1983-cü ildə Varşavada

Sual: Harmonikləşdirilmiş sistem nomenklaturasında (HSN) istifadə olunur (Çəki: 1)

- ☐ doqquzrəqəmli kodlaşdırmadan
- ☐ beşrəqəmli kodlaşdırmadan
- ☐ yeddirəqəmli kodlaşdırmadan
- ☐ səkkizrəqəmli kodlaşdırmadan
- ☒ altı rəqəmli kodlaşdırmadan

Sual: HSN-də qruplar əmələ gələrkən malların emal ardıcılığı prinsipindən istifadə olunur: (Çəki: 1)

- ☐ yarımfabrikat-xammal-hazır məhsul
- ☒ xammal-yarımfabrikat-hazır məhsul
- ☐ hazır məhsul-xammal-yarımfabrikat
- ☐ yarımfabrikat-hazır məhsul-xammal
- ☐ hazır məhsul-yarımfabrikat-xammal

Sual: Avropa Birliyinin Kombinə Edilmiş Nomenklaturası qurulmuşdur (Çəki: 1)

- ☒ HSN əsasında
 - ☐ Gömrük əməkdaşlığı şurası nomenklaturası (GƏŞN) əsasında
 - ☐ BGN-Brüssel Gömrük Nomenklaturası əsasında
 - ☐ BMT-nin Standart Beynəlxalq Ticarət Təsnifatı (BMT SB TT əsasında)
 - ☐ MDB XİF MN əsasında
-

Sual: Azərbaycan Respublikasının gömrük orqanlarında istifadə olunur (Çəki: 1)

- ☐ QIYŞ XTV ƏN
 - ☐ BMT SBTT
 - ☒ MDB XİF MN
 - ☐ GƏŞN
 - ☐ BGN
-

Sual: MDB dövlətlərinin xarici iqtisadi fəaliyyətinin mal nomenklaturası (MDB XİF MN) qurulmuşdur: (Çəki: 1)

- ☐ QIYŞ XTV ƏN
 - ☐ BGN
 - ☐ BMT SBTT
 - ☒ HSN
 - ☐ GƏŞN
-

BÖLMƏ: 1303

Ad	1303
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Malların təsviri və kodlaşdırılmasının harmonikləşdirilmiş sistemi (HSN) ibarətdir: (Çəki: 1)

- ☐ dörd pillədən: qruplar, yarımqruplar, mal mövqeləri, submövqelər
 - ☐ üç pillədən: bölmələr, mal mövqeləri, submövqelər
 - ☐ iki pillədən: qruplar, mal mövqeləri
 - ☐ üç pillədən: qruplar, yarımqruplar, mal mövqeləri
 - ☒ beş pillədən: bölmələr, qruplar, yarımqruplar, mal mövqeləri, submövqelər.
-

Sual: Azərbaycan Respublikasında MDB XİF MN istifadə olunur (Çəki: 1)

- ☒ xarici ticarətin mal strukturunun statistikasının aparılması üçün
- ☐ gömrük müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması üçün
- ☐ gömrük məqsədləri üçün lazım olan sənəd və məlumatların yoxlanılması üçün
- ☐ gömrük orqanları tərəfindən ambarlarda uçot və hesabatı yoxlamaq üçün

☐ malların gömrük sərhədindən keçirilməsinə nəzarət etmək üçün

Sual: MDB XİF MN-də istifadə olunur (Çəki: 1)

- ☐ altırəqəmli kodlaşdırmadan
 - ☐ onrəqəmli kodlaşdırmadan
 - ☒ doqquzrəqəmli kodlaşdırmadan
 - ☐ beşrəqəmli kodlaşdırmadan
 - ☐ yeddirəqəmli kodlaşdırmadan
-

Sual: Adları göstərilən əmtəələrin hansıları aksizli deyil? (Çəki: 1)

- ☐ spirt
 - ☐ likör-araq məmulatları;
 - ☐ tütün məmulatları;
 - ☒ dərman preparatları;
 - ☐ benzin;
-

BÖLMƏ: 14

Ad	14
Suallardan	35
Maksimal faiz	35
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Gömrük tarifiinin daşıdığı funksiyalar: (Çəki: 1)

- ☐ tənzimləyici
 - ☐ pozucu
 - ☒ fiskal-----?
 - ☐ normalaşdırıcı
 - ☐ sabitleşdirici
-

Sual: Gömrük tarif tənzimlənməsində proteksionist funksiya: (Çəki: 1)

- ☐ ticarətin gücləndirilməsinə xidmət edir.
 - ☐ istehsalın gücləndirilməsinə xidmət edir.
 - ☒ milli istehsalçıların mənafeələrini müdafiə edir.
 - ☐ xarici investorların maraqlarına xidmət edir.
 - ☐ kiçik biznesin inkişafına yönəldilir.
-

Sual: Gömrük-tarif tənzimlənməsində fiskal funksiya. (Çəki: 1)

- ☒ dövlət büdcəsinə vəsait yığılmasını təmin edir.
- ☐ dövlət büdcəsinin kəsirini aradan qaldırır.
- ☐ Maliyyə fəaliyyətinə nəzarət edir.
- ☐ İnvestisiya artımını təmin edir.

☐ sahibkarların mənafeələrini müdafiə edir.

Sual: AR «Gömrük tarifi haqqında» qanuna görə gömrük tarifinin əsas məqsədləri: (Çəki: 1)

- ☐ AR üzrə əmtəələri qiymətləndirmək.
 - ☒ İdxal və ixracın əlverişli nisbətini təmin etmək.
 - ☐ Valyuta gətirilməsi və aparılmasını qadağan etmək
 - ☐ Malların istehsal və istehlakını inhisara almaq
 - ☐ AR iqtisadiyyatını xarici rəqabətdən qorumaq.
-

Sual: Qanunvericiliyə görə mövsümi rüsumların qüvvədə olduğu müddət. (Çəki: 1)

- ☐ 10 gündən
 - ☐ 1 aydan
 - ☐ 1 rüb (3 ay)-dək
 - ☒ yarım il (6 ay)-dək
 - ☐ 1 ildən artıq ola bilməz.
-

Sual: Qanunvericiliyə görə gömrük rüsumlarının əlahiddə növləri hansılardır? (Çəki: 1)

- ☐ fərdi.
 - ☐ məxfi.
 - ☒ Antidempinq
 - ☐ Kommersiya
 - ☐ məcburi
-

Sual: Qanunvericiliyə görə gömrük güzəştləri hansılar hesab olunur? (Çəki: 1)

- ☐ əvvəl ödənilmiş rüsumun ləğv edilməsi
 - ☒ rüsum ödənişindən azad etmə
 - ☐ rüsum dərəcələrinin sabitliyi
 - ☐ malın güzəştli gətirilməsi (çıxarılması) üçün tarif kvotlarının ləğv edilməsi
 - ☐ rüsumun tam ödənilməsi
-

Sual: Malın mənşə ölkəsinin təyin edilməsi meyarları hansılardır? (Çəki: 1)

- ☐ emal texnologiyası üzrə
 - ☐ əmtəənin tərkibi meyarı
 - ☒ Malın tam istehsal edildiyi ölkə hesab ediləcək malların siyahısının müəyyən edilməsi
 - ☐ Hazır mallar üzrə
 - ☐ Texnoloji proseslər üzrə
-

Sual: Malın mənşə sertifikatında aşağıdakı məlumatlardan hansı olmalıdır? (Çəki: 1)

- ☐ ixracatçının fəiliyası
- ☐ idxalatçının adı və emblemi
- ☒ daşınma vasitəsi və gediş istiqaməti

- ☐ yerlərin sayı və malın göstəriciləri
 - ☐ netto çəkisi
-

Sual: Gömrük dəyərinin təyin edilməsi üsullarına aşağıdakılardan hansını aid etmək olar? (Çəki: 1)

- ☐ Gətirilən malların istehsal qiyməti üsulu;
 - ☐ Eyni malların sığorta qiyməti üsulu;
 - ☐ Eynicinsli malların daşınma qiyməti üsulu;
 - ☐ Dəyərin hesablanması üsulu;
 - ☒ Ehtiyat üsulu.
-

Sual: Gömrük dəyərinin təyin edilməsi üsullarına aşağıdakılardan hansını aid etmək olmaz? (Çəki: 1)

- ☐ Gətirilən malların sövdələşmə qiyməti üsulu;
 - ☐ Eyni malların sövdələşmə qiyməti üsulu;
 - ☐ Eynicinsli malların sövdələşmə qiyməti üsulu;
 - ☒ Dəyərin vurulması üsulu;
 - ☐ Dəyərin toplanması üsulu.
-

Sual: Aşağıdakılardan hansı qeyri-tarif məhdudiyyətlərin məqsədi deyildir? (Çəki: 1)

- ☐ Milli sənayenin müdafiəsi
 - ☐ əhəlinin həyat səviyyəsinin və sağlamlığının qorunması
 - ☐ əxlaqın dinin və milli təhlükəsizliyin qorunması
 - ☐ ekologiyanın qorunması
 - ☒ monopoliya yaratmaq.
-

Sual: Xarici ticarəti tənzimləyən tədbirlər neçə qrupa bölünür? (Çəki: 1)

- ☐ 6 qrupa
 - ☐ 5 qrupa
 - ☒ 8 qrupa
 - ☐ 7 qrupa
 - ☐ 9 qrupa
-

Sual: Qeyri-tarif tədbirləri neçə qrupa bölünür? (Çəki: 1)

- ☐ 6 qrupa
 - ☐ 5 qrupa
 - ☐ 4 qrupa
 - ☐ 3 qrupa
 - ☒ 2 qrupa
-

Sual: İqtisadi qeyri-tarif məhdudiyyətlərə aid deyildir? (Çəki: 1)

- ☐ xüsusi növ rüsumlar
- ☐ müxtəlif vergi və yığımlar
- ☐ idxal depozitləri

- ☐ valyuta tənzimlənməsi tədbirləri
 - ☒ barter mübadiləsi
-

Sual: İnzibati qeyri-tarif məhdudiyyətlərə aiddir. (Çəki: 1)

- ☐ Embargo
 - ☐ Lisenziyalaşdırma və kvotalaşdırma
 - ☐ Monopolist tədbirlər
 - ☒ Qiymətlərin tənzimlənməsi
 - ☐ idxal depozitləri
-

Sual: Paratarif tədbirlərə aid deyildir. (Çəki: 1)

- ☐ Gömrük əlavələri
 - ☐ Əlavə yığımlar
 - ☐ Daxili vergi və yığımlar
 - ☐ Diskretləşdirici gömrük qiymətləndirilməsi
 - ☒ Əlavə dəyər vergisinin tutulması
-

Sual: Aşağıdakılardan hansı qiymətlər üzərində nəzarət tədbirlərinə aid deyildir? (Çəki: 1)

- ☐ qiymətlərin inzibati qaydada müəyyən edilməsi
 - ☐ ixrac qiymətlərinin «könüllü» məhdudlaşdırılması
 - ☒ gömrük rüsumları
 - ☐ antidempinq tədbirlər
 - ☐ kompensasiya tədbirləri
-

Sual: Aşağıdakılardan hansı qeyri-tarif məhdudiyyətlər kimi maliyyə tədbirləri hesab olunmur? (Çəki: 1)

- ☐ idxalın dəyərinin qabaqcadan ödənilməsi
 - ☒ vergi tarifləri
 - ☐ valyuta mənzənnələri çoxluğu
 - ☐ xarici valyuta yığılmasına rəsmi məhdudiyyətlər
 - ☐ müəyyən edilməsi, ödənc növbəliliyi
-

Sual: Aşağıdakılardan hansı qeyri-tarif məhdudiyyət kimi kəmiyyət nəzarəti tədbirləri hesab olunmur? (Çəki: 1)

- ☐ lisenziyalaşdırma
 - ☐ Kvotalaşdırma
 - ☐ Malın idxalının qadağan edilməsi
 - ☐ İxracın məhdudlaşdırılması
 - ☒ Standartlaşdırma
-

Sual: Xarakterinə görə lisenziyaların növlərinə aid deyildir? (Çəki: 1)

- ☐ baş lisenziya
- ☐ fərdi lisenziya

- ☐ kontinqentləşdirmə
 - ☐ adi lisenziya
 - ☒ normativləşdirmə
-

Sual: Aşağıdakılardan hansı kəmiyyət məhdudlaşdırıcısı kimi kvotaların növlərinə aid deyildir? (Çəki: 1)

- ☐ fərdi kvotalar
 - ☒ qadağanlar
 - ☐ tarif kvotaları
 - ☐ mövsümi kvotalar
 - ☐ global kvotalar
-

Sual: Qeyri-tarif məhdudiyyət kimi monopolist tədbir hansıdır? (Çəki: 1)

- ☐ bazarda hakim mövqe tutmaq
 - ☐ istehsalı tək əldə cəmləmək
 - ☒ müəyyən malların idxalına dövlət inhisarı
 - ☐ bazarda hakim mövqe tutmaq
 - ☐ istehlakı tək əldə cəmləmək
-

Sual: Qeyri-tarif məhdudiyyət kimi texniki tədbirlər hansılardır (Çəki: 1)

- ☒ texniki tənzimləmə
 - ☐ ilkin sənədlərin təftişi
 - ☐ vergi rəsmiyyətçiliyi
 - ☐ avadanlıqların standartlara tutuşdurulması
 - ☐ patent sənədlərinin təftişi
-

Sual: Beynəlxalq ticarət əməliyyatları mahiyyətinə görə neçə qrupa ayrılır? (Çəki: 1)

- ☐ 5 qrupa
 - ☒ 3 qrupa
 - ☐ 2 qrupa
 - ☐ 6 qrupa
 - ☐ 4 qrupa
-

Sual: Beynəlxalq ticarətdə əsas ticarət əməliyyatı hansıdır? (Çəki: 1)

- ☒ malların mübadiləsi (idxalat və ixracat);
 - ☐ icarə üzrə ticarət əməliyyatları;
 - ☐ məsləhət xidmətləri üzrə ticarət əməliyyatları;
 - ☐ nəqliyyat-ekspeditor əməliyyatları;
 - ☐ beynəlxalq yüklərin daşınması əməliyyatları.
-

Sual: Ümumdünya Ticarət Təşkilatı (ÜTT) neçə dövləti əhatə edir? (Çəki: 1)

- ☐ 50-dən artıq
- ☐ 100-dən artıq
- ☐ 75-dən artıq

- ☒ 150-dən artıq
 - ☐ 125-dən artıq.
-

Sual: Hal-hazırda ÜTT dünya ticarətinin neçə faizini əhatə edir? (Çəki: 1)

- ☐ 50%-ni
 - ☐ 60%-ni
 - ☐ 70%-ni
 - ☐ 75%-ni
 - ☒ 95%-ni
-

Sual: «İnkoterms-2000» üzrə malgöndərmənin bazis şərtlərinə hansı aid deyildir? (Çəki: 1)

- ☐ EXW -
 - ☐ FCA -
 - ☐ FAS -
 - ☐ FOB -
 - ☒ QOST-
-

Sual: Beynəlxalq alqı-satqı kontraktında istifadə olunmayan qiymət növü hansıdır? (Çəki: 1)

- ☐ bazis qiyməti;
 - ☐ möhkəm (dəyişməz) qiymət;
 - ☐ oynaq (mütəhərrik) qiymət;
 - ☐ dəyişkən (qərarsız) qiymət;
 - ☒ müqavilə qiyməti
-

Sual: Beynəlxalq alqı-satqı kontraktlarında istifadə olunmayan qiymət güzəşti növlərinə aid deyil? (Çəki: 1)

- ☒ xəstəliyə görə güzəşt;
 - ☐ dövrüyyə üzrə güzəşt;
 - ☐ miqdara görə güzəşt;
 - ☐ mövsümi güzəşt;
 - ☐ diler güzəşti
-

Sual: Beynəlxalq alqı-satqı kontraktlarında ödəniş qaydaları? (Çəki: 1)

- ☐ nağd ödəmə;
 - ☐ avansla ödəmə;
 - ☐ kreditlə ödəmə;
 - ☒ qiymətli kağızlarla ödəmə;
 - ☐ tədricən ödəmə.
-

Sual: Alqı-satqı kontraktlarında hesablaşma formalarına aid deyil? (Çəki: 1)

- ☐ inkasso forması;
- ☐ akkreditiv forması;

- ☐ çek forması;
- ☐ veksəl forması;
- ☒ nisyə forması

Sual: Dövlətin iqtisadi siyasətində proteksionizm nədir? (Çəki: 1)

- ☐ millətçilik ideologiyası;
- ☐ Şovenistlik ideologiyası;
- ☒ Milli iqtisadi maraqların qorunması tədbirləri;
- ☐ Dövlətlərarası iqtisadi rəqabəti gücləndirmək;
- ☐ Dövlətin iqtisadi maraqlarını fərdi maraqlara qurban vermək.

Sual: Açıq iqtisadiyyat nədir? (Çəki: 1)

- ☐ milli təsərrüfatçılığın beynəlxalq əmək bölgüsündə iştirak etməməsi;
- ☒ milli təsərrüfatçılığın beynəlxalq əmək bölgüsündə tam iştirak etməsi;
- ☐ xarici iqtisadi əlaqələrin olmaması;
- ☐ xarici iqtisadi əlaqələrin xəlvəti olması;
- ☐ idxal-ixrac əməliyyatlarında üstünlük.

BÖLMƏ: 15

Ad	15
Suallardan	22
Maksimal faiz	22
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Valyuta nəzarətinin məqsədi nədir? (Çəki: 1)

- ☐ Beynəlxalq ticarətdə valyuta qanunvericiliyinə riayət olunmasının təmin edilməsi;
- ☒ Valyuta əməliyyatlarında valyuta qanunvericiliyinə riayət olunmasının təmin edilməsi;
- ☐ Aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olmasına nəzarət;
- ☐ Xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanması;
- ☐ Valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanması.

Sual: Valyuta nəzarətinin əsas istiqamətləri hansılardır? (Çəki: 1)

- ☐ - aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olması və tələb olunan icazələrin alınması; - rezidentlərin dövlət qarşısındakı öhdəliklərinin, həmçinin əldə olunan xarici valyutanın daxili valyuta bazarında satılması öhdəliyinin yerinə yetirilməsinin yoxlanılması; - xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanılması.
- ☒ - aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olması və tələb olunan icazələrin alınması; - rezidentlərin dövlət qarşısındakı öhdəliklərinin, həmçinin əldə olunan xarici valyutanın daxili valyuta bazarında satılması öhdəliyinin

yerinə yetirilməsinin yoxlanılması; - xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanılması; - valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanılması.

☐ - rezidentlərin dövlət qarşısındakı öhdəliklərinin, həmçinin əldə olunan xarici valyutanın daxili valyuta bazarında satılması öhdəliyinin yerinə yetirilməsinin yoxlanılması; - xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanılması; - valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanılması.

☐ - aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olması və tələb olunan icazələrin alınması; - xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanılması; - valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanılması.

☐ - aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olması və tələb olunan icazələrin alınması; - valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanılması.

Sual: İxracatçılar tərəfindən aparılan ixrac əməliyyatlarının hesablaşmalar hissəsinə nəzarəti kim həyata keçirir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının gömrük orqanları;
 - ☐ Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi;
 - ☐ Azərbaycan Respublikasının Milli Bankı;
 - ☒ Azərbaycan Respublikasının müvəkkil bankları;
 - ☐ Benefisiar.
-

Sual: İxrac edilən malların müqabilində valyuta vəsaitlərinin ödənişinə nəzarətin mərhələləri aşağıdakılardır: (Çəki: 1)

- ☐ 1. Məlumat-analitik nəzarət 2. Bitkin sənədli nəzarət.
 - ☐ 1. İlkın nəzarət 2. Məlumat-analitik nəzarət
 - ☐ 1. İlkın nəzarət 2. Bitkin sənədli nəzarət.
 - ☒ 1. İlkın nəzarət 2. Məlumat-analitik nəzarət 3. Bitkin sənədli nəzarət.
 - ☐ 1. İlkın nəzarət 2. Məlumat-analitik nəzarət 3. Gömrük baxışı 4. Bitkin sənədli nəzarət.
-

Sual: İlkın nəzarət zamanı hansı əməliyyatlar keçirilir? (Çəki: 1)

- ☐ - YGB-nin düzgün doldurulmasına və göstərilən məlumatların dəqiqliyinə nəzarət;
 - ☒ - YGB-nin düzgün doldurulmasına və göstərilən məlumatların dəqiqliyinə nəzarət; - həyata keçirilən sövdələşmənin qanunvericiliyə uyğunluğuna nəzarət; - hesabatların formalaşdırılması və DGK-ya təqdim edilməsi;
 - ☐ - YGB-nin düzgün doldurulmasına və göstərilən məlumatların dəqiqliyinə nəzarət; - hesabatların formalaşdırılması və DGK-ya təqdim edilməsi;
 - ☐ - YGB-nin düzgün doldurulmasına və göstərilən məlumatların dəqiqliyinə nəzarət; - həyata keçirilən sövdələşmənin qanunvericiliyə uyğunluğuna nəzarət;
 - ☐ - həyata keçirilən sövdələşmənin qanunvericiliyə uyğunluğuna nəzarət; - hesabatların formalaşdırılması və DGK-ya təqdim edilməsi.
-

Sual: Məlumat - analitik nəzarət zamanı hansı əməliyyatlar keçirilir? (Çəki: 1)

○ - valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi; - bank tərəfindən rəsmiləşdirilən uçot kartoçkalarının alınması və istifadəsi (analizi); - valyuta köçürülməsi üzrə müəyyən edilmiş qaydaları pozanların müəyyən edilməsi.

○ - gömrük orqanlarından alınan məlumatların yoxlanılması; - bank tərəfindən rəsmiləşdirilən uçot kartoçkalarının alınması və istifadəsi (analizi); - valyuta köçürülməsi üzrə müəyyən edilmiş qaydaları pozanların müəyyən edilməsi.

○ - gömrük orqanlarından alınan məlumatların yoxlanılması; - valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi; - valyuta köçürülməsi üzrə müəyyən edilmiş qaydaları pozanların müəyyən edilməsi.

○ - gömrük orqanlarından alınan məlumatların yoxlanılması; - valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi; - bank tərəfindən rəsmiləşdirilən uçot kartoçkalarının alınması və istifadəsi (analizi);

● - gömrük orqanlarından alınan məlumatların yoxlanılması; - valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi; - bank tərəfindən rəsmiləşdirilən uçot kartoçkalarının alınması və istifadəsi (analizi); - valyuta köçürülməsi üzrə müəyyən edilmiş qaydaları pozanların müəyyən edilməsi.

Sual: Bitkin sənədli nəzarət zamanı hansı əməliyyatlar keçirilir? (Çəki: 1)

○ - valyutanın köçürülməsində mümkün ola biləcək çatışmazlıqları fakt üzrə məqsədli yoxlama

○ - Gömrük Məcəlləsi ilə müəyyən edilmiş sanksiyaların tətbiqi.

○ - valyutanın köçürülməsində mümkün ola biləcək çatışmazlıqları fakt üzrə məqsədli yoxlama; - Gömrük Məcəlləsi ilə müəyyən edilmiş sanksiyaların tətbiqi.

○ - valyutanın köçürülməsində mümkün ola biləcək çatışmazlıqları fakt üzrə məqsədli yoxlama; - Gömrük Məcəlləsi ilə müəyyən edilmiş sanksiyaların tətbiqi;; - valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi.

● - valyutanın köçürülməsində mümkün ola biləcək çatışmazlıqları fakt üzrə məqsədli yoxlama; - Gömrük Məcəlləsi ilə müəyyən edilmiş sanksiyaların tətbiqi; - valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi; - valyuta köçürülməsi üzrə müəyyən edilmiş qaydaları pozanların müəyyən edilməsi.

Sual: İxrac əməliyyatlarına valyuta nəzarəti uçot kartoçkası (UK) nədir? (Çəki: 1)

○ İxrac zamanı valyuta nəzarətini təmin etmək məqsədi ilə müvəkkil bank tərəfindən tərtib edilən sənəd;

○ İxrac zamanı valyuta nəzarətini təmin etmək məqsədi ilə gömrük orqanı tərəfindən tərtib edilən sənəd;

○ İxrac zamanı valyuta nəzarətini təmin etmək məqsədi ilə deklarant tərəfindən doldurulan, gömrük orqanı tərəfindən təsdiq edilən sənəd;

○ İxrac zamanı valyuta nəzarətini təmin etmək məqsədi ilə müvəkkil bank tərəfindən doldurulan, gömrük orqanı tərəfindən təsdiq edilən sənəd;

● İxrac zamanı valyuta nəzarətini təmin etmək məqsədi ilə deklarant tərəfindən doldurulan, müvəkkil bank tərəfindən təsdiq edilən sənəd.

Sual: İxracatçı tərəfindən təqdim valyuta sənədlərinin tamlığı və düzgünlüyünə ilkin nəzarəti kim həyata keçirir? (Çəki: 1)

- ☐ Gömrük orqanları;
 - ☐ Müvəkkil bank;
 - ☐ Benefisiar;
 - ☒ Gömrük rəsmiləşdirilməsini aparan yük şöbəsi;
 - ☐ Müvəkkil bank və gömrük orqanı.
-

Sual: Konsiqnasiya yolu ilə ixrac əməliyyatları nəyi nəzərdə tutur? (Çəki: 1)

- ☒ Xarici şəxslərlə bağlanmış müqavilələrə əsasən respublika hüduqlarından kənarda satışı gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə qədər müəyyən olunmaqla malların ixracını;
 - ☐ Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən ticarət;
 - ☐ Haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat;
 - ☐ Xarici ölkələrdə xidmət göstərilməsi, lizinq əməliyyatlarının aparılması, sərgilərdə, yarmarkalarda iştirak və s. üçün malların dəyişdirilmədən Azərbaycan Respublikasına qaytarılması şərtlə ixracı;
 - ☐ Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən və ya haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat.
-

Sual: Konsiqnasiya yolu ilə ixrac əməliyyatlarının rəsmiləşdirilməsində gömrük orqanları tərəfindən tələb olunan sənədlər hansılardır? (Çəki: 1)

- ☒ 1) xarici tərəflə bağlanmış müqavilə; 2) ixrac olunan malın mənşə sertifikatı; 3) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 4) ixrac olunan mal dövlət müəssisəsində istehsal edilmişdirsə, onun dəyərinin istehsalçıya tam ödənilməsini təsdiq edən müvafiq bank sənədi; 5) Valyuta zəmanət öhdəliyi; 6) Uçot kartoçkası (UK); 7) Yük Gömrük Bəyannaməsi (YGB).
 - ☐ 1) xarici tərəflə bağlanmış müqavilə; 2) ixrac olunan malın mənşə sertifikatı; 3) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə.
 - ☐ 1) xarici tərəflə bağlanmış müqavilə; 2) ixrac olunan malın mənşə sertifikatı; 3) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə.
 - ☐ 1) xarici tərəflə bağlanmış müqavilə; 2) ixrac olunan malın mənşə sertifikatı; 3) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 4) ixrac olunan mal dövlət müəssisəsində istehsal edilmişdirsə, onun dəyərinin istehsalçıya tam ödənilməsini təsdiq edən müvafiq bank sənədi; 5) Valyuta zəmanət öhdəliyi.
 - ☐ 1) xarici tərəflə bağlanmış müqavilə; 2) ixrac olunan malın mənşə sertifikatı; 3) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 4) ixrac olunan mal dövlət müəssisəsində istehsal edilmişdirsə, onun dəyərinin istehsalçıya tam ödənilməsini təsdiq edən müvafiq bank sənədi; 5) Valyuta zəmanət öhdəliyi; 6) Uçot kartoçkası (UK).
-

Sual: Barter əməliyyatları nədir? (Çəki: 1)

- ☐ Xarici şəxslərlə bağlanmış müqavilələrə əsasən respublika hüduqlarından kənarda satışı gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə qədər müəyyən olunmaqla malların ixracını;

- ☒ Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən ticarət;
 - ☐ Haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat;
 - ☐ Xarici ölkələrdə xidmət göstərilməsi, lizinq əməliyyatlarının aparılması, sərgilərdə, yarmarkalarda iştirak və s. üçün malların dəyişdirilmədən Azərbaycan Respublikasına qaytarılması şərtlə ixracı;
 - ☐ Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən və ya haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat.
-

Sual: Barter əməliyyatlarında ekvivalent məbləğdə malların göndərilməsi və alınması arasındakı müddət qanunla neçə günədək müəyyən olunmuşdur? (Çəki: 1)

- ☐ 30
 - ☐ 60
 - ☒ 90
 - ☐ 120
 - ☐ 180
-

Sual: Malların barter yolu ilə ixracı zamanı gömrük orqanları tərəfindən tələb olunan sənədlər aşağıdakılardır: (Çəki: 1)

- ☐ 1) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 2) dövlət müəssisəsində istehsal edilmiş malın dəyərinin tam ödənilməsini təsdiq edən sənəd; 3) xarici tərəflə bağlanmış barter müqaviləsi.
 - ☐ 1) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 2) dövlət müəssisəsində istehsal edilmiş malın dəyərinin tam ödənilməsini təsdiq edən sənəd; 3) xarici tərəflə bağlanmış barter müqaviləsi; 4) ixrac olunan malın mənşə sertifikatı.
 - ☐ 1) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 2) dövlət müəssisəsində istehsal edilmiş malın dəyərinin tam ödənilməsini təsdiq edən sənəd; 3) xarici tərəflə bağlanmış barter müqaviləsi; 4) ixrac olunan malın mənşə sertifikatı; 5) ekvivalent məbləğdə malların vaxtında gətiriləcəyi barədə zəmanət öhdəliyi.
 - ☐ 1) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 2) dövlət müəssisəsində istehsal edilmiş malın dəyərinin tam ödənilməsini təsdiq edən sənəd; 3) xarici tərəflə bağlanmış barter müqaviləsi; 4) ixrac olunan malın mənşə sertifikatı; 5) ekvivalent məbləğdə malların vaxtında gətiriləcəyi barədə zəmanət öhdəliyi; 6) Uçot kartoçkası (UK).
 - ☒ 1) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 2) dövlət müəssisəsində istehsal edilmiş malın dəyərinin tam ödənilməsini təsdiq edən sənəd; 3) xarici tərəflə bağlanmış barter müqaviləsi; 4) ixrac olunan malın mənşə sertifikatı; 5) ekvivalent məbləğdə malların vaxtında gətiriləcəyi barədə zəmanət öhdəliyi; 6) Uçot kartoçkası (UK); 7) Yük Gömrük Bəyannaməsi (YGB).
-

Sual: Kreditə ixrac əməliyyatları nədir? (Çəki: 1)

- ☐ Xarici şəxslərlə bağlanmış müqavilələrə əsasən respublika hüduqlarından kənarda satışı gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə qədər müəyyən olunmaqla malların ixracını;
- ☐ Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən ticarət;

- ☒ Haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat;
 - ☐ Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən və ya haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat.
 - ☐ Xarici ölkələrdə xidmət göstərilməsi, lizinq əməliyyatlarının aparılması, sərgilərdə, yarmarkalarda iştirak və s. üçün malların dəyişdirilmədən Azərbaycan Respublikasına qaytarılması şərtlə ixracı;
-

Sual: Gömrük nəzarəti zamanı ixrac əməliyyatlarına valyuta nəzarəti uçot kartoçkası (UK): (Çəki: 1)

- ☐ UK reyestrinə salınır;
 - ☐ DGK Valyuta Nəzarəti şöbəsinə göndirilir;
 - ☒ UK reyestrinə salınır və onun surəti DGK Valyuta Nəzarəti şöbəsinə göndirilir;
 - ☐ UK reyestrinə salınır və onun surəti müvəkkil banka göndirilir;
 - ☐ Müvəkkil banka və surəti DGK Valyuta Nəzarəti şöbəsinə göndirilir;
-

Sual: Uçot kartoçkası nə zaman nəzarətdən çıxarılır? (Çəki: 1)

- ☐ valyuta vəsaitlərinin daxil olması barədə müvəkkil bank tərəfindən təsdiq edilmiş Uçot kartoçkası gömrük orqanına təqdim edildiyi təqdirdə;
 - ☐ malların geri qaytarılması barədə deklarant tərəfindən tərtib edilmiş idxal YGB ixracatçı tərəfindən gömrük orqanına təqdim edildiyi təqdirdə;
 - ☒ valyuta vəsaitlərinin daxil olması barədə müvəkkil bank tərəfindən təsdiq edilmiş Uçot kartoçkası və ya malların geri qaytarılması barədə deklarant tərəfindən tərtib edilmiş idxal YGB ixracatçı tərəfindən gömrük orqanına təqdim edildiyi təqdirdə;
 - ☐ YGB ixracatçı tərəfindən gömrük orqanına təqdim edildiyi təqdirdə;
 - ☐ nəzarətdən çıxarılmır.
-

Sual: "Azərbaycan Respublikası İnzibati Xətlər" Məcəlləsinin 262-ci maddəsinə görə, xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə hansı cəza tədbiri tətbiq olunur? (Çəki: 1)

- ☐ inzibati xətanın bilavasitə obyektı olan malların və nəqliyyat vasitələrinin dəyərinin 50 % miqdarında cərimə;
 - ☐ inzibati xətanın bilavasitə obyektı olan malların və nəqliyyat vasitələrinin dəyərinin 5 % miqdarında cərimə;
 - ☐ inzibati xətanın bilavasitə obyektı olan malların və nəqliyyat vasitələrinin dəyərinin 5 %-dən 10 %-dək miqdarında cərimə;
 - ☒ inzibati xətanın bilavasitə obyektı olan malların və nəqliyyat vasitələrinin dəyərinin 5 %-dən 50 %-dək miqdarında cərimə;
 - ☐ inzibati xətanın bilavasitə obyektı olan malların və nəqliyyat vasitələrinin dəyərinin 10 %-dən 50 %-dək miqdarında cərimə.
-

Sual: Gömrük orqanlarında bəyan etməklə rezidentlər və qeyri rezidentlər nə qədər valyuta sərvətləri Azərbaycan Respublikasına nağd şəkildə gətirə bilirlər? (Çəki: 1)

- ☐ 2 000 ABŞ dolları ekvivalentinədək;
- ☐ 5 000 ABŞ dolları ekvivalentinədək;
- ☐ 10 000 ABŞ dolları ekvivalentinədək;

- ☐ 50 000 ABŞ dolları ekvivalentinədək;
☒ məhdudiyyət qoyulmadan.
-

Sual: Əvvəllər nağd şəkildə gətirilmiş valyuta sərvətlərindən rezidentlər və qeyri rezidentlər gömrük orqanlarında bəyan etməklə hansı məbləği Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər? (Çəki: 1)

- ☐ 2.000 ABŞ dolları ekvivalentinədək;
☐ 5 000 ABŞ dolları ekvivalentinədək;
☐ 10 000 ABŞ dolları ekvivalentinədək;
☒ 50 000 ABŞ dolları ekvivalentinədək;
☐ məhdudiyyət qoyulmadan.
-

Sual: Rezidentlər Azərbaycan Respublikasından hansı məbləğdə valyuta sərvətlərini sənəd təqdim etmədən, gömrük orqanlarında bəyan edilməklə nağd şəkildə çıxara bilərlər? (Çəki: 1)

- ☐ 2 000 ABŞ dolları ekvivalenti;
☐ 5 000 ABŞ dolları ekvivalenti;
☒ 10 000 ABŞ dolları ekvivalenti;
☐ 50 000 ABŞ dolları ekvivalenti;
☐ məhdudiyyət qoyulmadan.
-

Sual: Qeyri rezidentlər Azərbaycan Respublikasından hansı məbləğdə valyuta sərvətlərini sənəd təqdim etmədən, gömrük orqanlarında bəyan edilməklə nağd şəkildə çıxara bilərlər? (Çəki: 1)

- ☒ 2 000 ABŞ dolları ekvivalenti;
☐ 5 000 ABŞ dolları ekvivalenti;
☐ 10 000 ABŞ dolları ekvivalenti;
☐ 50 000 ABŞ dolları ekvivalenti;
☐ məhdudiyyət qoyulmadan.
-

BÖLMƏ: 16

Ad	16
Suallardan	100
Maksimal faiz	100
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Təbii üstünlük nədir? (Çəki: 1)

- ☒ Daha səmərəli iqlim şəraiti və ya xüsusi təbii ehtiyatların sayəsində ölkənin müəyyən malı daha effektiv istehsal etmək qabiliyyəti
☐ İnkişaf etmiş texnologiya, istehsalın daha səmərəli təşkili və işçilərin kvalifikasiyalarının artırılması hesabına, ölkənin malları daha effektiv istehsal etmə qabiliyyəti

- ☐ Ölkənin digər ölkələrlə müqayisədə eyni malı daha effektiv istehsal etmə qabiliyyəti
 - ☐ Ölkə daxilində bir malın digər mallarla müqayisədə daha az əvəzolunan məsrəflərlə istehsal etmək qabiliyyəti
 - ☐ Daxili bazarın xarici rəqabətdən qorunması məqsədi ilə tarif və qeyri-tarif alətlərin tətbiqi ilə aparılan dövlət siyasəti
-

Sual: Qazanılmış üstünlük nədir? (Çəki: 1)

- ☐ Daha səmərəli iqlim şəraiti və ya xüsusi təbii ehtiyatların sayəsində ölkənin müəyyən malı daha effektiv istehsal etmək qabiliyyəti
 - ☒ İnkişaf etmiş texnologiya, istehsalın daha səmərəli təşkili və işçilərin kvalifikasiyalarının artırılması hesabına, ölkənin malları daha effektiv istehsal etmə qabiliyyəti
 - ☐ Ölkənin digər ölkələrlə müqayisədə eyni malı daha effektiv istehsal etmə qabiliyyəti
 - ☐ Ölkə daxilində bir malın digər mallarla müqayisədə daha az əvəzolunan məsrəflərlə istehsal etmək qabiliyyəti
 - ☐ Daxili bazarın xarici rəqabətdən qorunması məqsədi ilə tarif və qeyri-tarif alətlərin tətbiqi ilə aparılan dövlət siyasəti
-

Sual: Qiymətinin artması ilə alınan malların miqdarının azalmasını göstərən iqtisadi qanun necə adlanır? (Çəki: 1)

- ☒ Tələb
 - ☐ Təklif
 - ☐ Marjinal fayda
 - ☐ Elastiklik
 - ☐ Rəqabət
-

Sual: Mal və xidmətlər bazarında tarazlıq varsa, deməli: (Çəki: 1)

- ☐ Tələb təklifdən çoxdur
 - ☐ Qiymət, dəyərin mənfəətlə cəmindən alınır
 - ☐ Texnologiya səviyyəsi tədricən dəyişir
 - ☒ Tələbin həcmi təklifin həcminə bərabərdir
 - ☐ Təklif tələbdən çoxdur
-

Sual: Təklif və tələb əyrilərinin kəsişmə nöqtəsi necə adlanır? (Çəki: 1)

- ☐ Müvazinət qiyməti
 - ☒ Müvazinət nöqtəsi
 - ☐ Tələbin elastiklikliyi
 - ☐ Təklifin təminatı
 - ☐ Təklifin elastikliyi
-

Sual: Oligopoliya, aşağıdakı kimi fəaliyyət göstərən bazar strukturudur: (Çəki: 1)

- ☐ Eyni malları istehsal edən çoxsaylı firmaların rəqabəti
- ☐ Oxşar malları istehsal edən çoxsaylı firmaların rəqabəti
- ☒ Azsaylı firmaların bazarda rəqabəti

- ☐ Yalnız bir satıcının bazarda hakimiyyəti
 - ☐ Yalnız bir alıcının bazarda hakimiyyəti
-

Sual: Monopoliya, aşağıdakı kimi fəaliyyət göstərən bazar strukturudur: (Çəki: 1)

- ☐ Eyni malları istehsal edən çoxsaylı firmaların rəqabəti
 - ☐ Oxşar malları istehsal edən çoxsaylı firmaların rəqabəti
 - ☐ Azsaylı firmaların bazarda rəqabəti
 - ☒ Yalnız bir satıcının bazarda hakimiyyəti
 - ☐ Yalnız bir alıcının bazarda hakimiyyəti
-

Sual: Gömrük Əməkdaşlığı Şurası hansı ölkələrin təşəbbüsü ilə yaradılmışdır? (Çəki: 1)

- ☐ ABŞ, Yaponiya, Braziliya
 - ☐ Polşa, Rusiya, Ukrayna
 - ☐ ABŞ, Yaponiya, Kanada, Avropa İttifaqı ölkələri
 - ☐ Azərbaycan, Türkiyə, Gürcüstan
 - ☒ Qərbi Avropanın 13 ölkəsi
-

Sual: Gömrük əməkdaşlığı Şurası nə zaman yaradılmışdır? (Çəki: 1)

- ☐ 2009-cu il
 - ☒ 1948-ci il
 - ☐ 1964-cü il
 - ☐ 1976-cı il
 - ☐ 1961-ci il
-

Sual: İƏİT-in mənzil qərargahı harada yerləşir? (Çəki: 1)

- ☒ Paris
 - ☐ Cenevrə
 - ☐ Tokio
 - ☐ Pekin
 - ☐ Nyu-York
-

Sual: İqtisadi əməkdaşlıq və inkişaf təşkilatının təsisçi ölkələri hansılardır? (Çəki: 1)

- ☐ ABŞ, Yaponiya, Braziliya
 - ☐ Polşa, Rusiya, Ukrayna
 - ☒ ABŞ, Yaponiya, Kanada, Avropa İttifaqı ölkələri
 - ☐ Azərbaycan, Türkiyə, Gürcüstan
 - ☐ BƏƏ, İran, Səudi Ərəbistan
-

Sual: İqtisadi əməkdaşlıq və inkişaf təşkilatının yaradılmasında əsas məqsəd nədir? (Çəki: 1)

- ☐ İmtiyazları alan ölkənin iqtisadi inkişaf səviyyəsi yüksəldikcə, imtiyazların həcmnin azalması

- ☐ ÜTT çərçivəsində əlverişli rejim prinsipindən istisna kimi inkişaf etməkdə olan ölkələrə qarşılıqlı imtiyazlı rüsumlar sistemindən istifadəyə imkan verən "icazəverici düzəliş (qeyd-şərt)"
 - ☐ Kəmiyyət məhdudiyyətləri və təcricilik (qradasiya) prinsipi
 - ☒ İqtisadi tərəqqinin və dünya ticarətinin stimullaşdırılması
 - ☐ İnkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələrin ixrac etdiyi mallara tətbiq edilən güzəştli gömrük tarifləri sistemi
-

Sual: İqtisadi integrasiya nədir? (Çəki: 1)

- ☐ İmtiyazları alan ölkənin iqtisadi inkişaf səviyyəsi yüksəldikcə, imtiyazların həcmnin azalması
 - ☐ ÜTT çərçivəsində əlverişli rejim prinsipindən istisna kimi inkişaf etməkdə olan ölkələrə qarşılıqlı imtiyazlı rüsumlar sistemindən istifadəyə imkan verən "icazəverici düzəliş (qeyd-şərt)"
 - ☐ Kəmiyyət məhdudiyyətləri və təcricilik (qradasiya) prinsipi
 - ☒ İki və ya daha çox regionun və ya ölkənin iqtisadi qarşılıqlı əlaqəsinin dərinləşməsi
 - ☐ İnkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələrin ixrac etdiyi mallara tətbiq edilən güzəştli gömrük tarifləri sistemi
-

Sual: İqtisadi integrasiyanın üçüncü forması hansıdır? (Çəki: 1)

- ☐ İqtisadi ittifaqlar
 - ☐ Azad ticarət zonaları
 - ☐ Gömrük ittifaqları
 - ☒ Ümumi bazar
 - ☐ Valyuta ittifaqları
-

Sual: Beynəlxalq əmək bölgüsündə ölkənin iştirakının əsas motivi nədir? (Çəki: 1)

- ☐ Yeni texnologiyaları və bilikləri əldə etmək
 - ☐ Ölkələr arasında təsir dairələrinin bölünməsi
 - ☒ İqtisadi səmərə əldə etmək
 - ☐ Xammal və enerji bazarına çıxışı təmin etmək
 - ☐ İşsizliyin səviyyəsini azaltmaq
-

Sual: "Dəyər effekti" nədir? (Çəki: 1)

- ☐ Qiymətlərin dəyişməsinin daxili valyutanın real dəyərində (real məzənnə) təsiri
 - ☐ Qiymətlərin dəyişməsinin daxili valyutanın dəyərində (nominal məzənnə) təsiri
 - ☒ Real məzənnənin dəyişməsinin idxalın dəyərinin dəyişməsinə təsiri
 - ☐ Nominal məzənnənin dəyişməsinin idxalın dəyərinin dəyişməsinə təsiri
 - ☐ Doğru cavab yoxdur
-

Sual: "Həcm effekti" nədir? (Çəki: 1)

- ☒ Real məzənnə dəyişikliklərinin idxal və ixracın həcmində təsiri
- ☐ Gözlənilən gəlir dəyişikliklərinin idxal və ixracın həcmində təsiri
- ☐ Tarif dəyişikliklərinin xarici ticarətin həcmində təsiri

- ☐ Nominal məzənnə dəyişməsinin idxal və ixracın həcminə təsiri
 - ☐ Bütün cavablar doğrudur
-

Sual: "İdxala tələb" nədir? (Çəki: 1)

- ☐ Xarici təklifin xarici tələbi üstələməsi
 - ☐ Xarici tələbin xarici təklifi üstələməsi
 - ☒ Daxili tələbin daxili təklifdən artıq olması
 - ☐ Ölkə daxilində istehsal olunmayan mala olan tələb
 - ☐ Ölkə daxilində resursları qıt olan mala olan tələb
-

Sual: İqtisadiyyatın dövlət tənzimlənməsi nəzəriyyəsinin banisi kimdir? (Çəki: 1)

- ☐ Adam Smit və David Rikardo
 - ☐ Karl Marks
 - ☒ Con Meynard Keyns
 - ☐ Pol Kruqman
 - ☐ Maykl Porter
-

Sual: Miqyas effekti nəzəriyyəsi: (Çəki: 1)

- ☐ İnkişaf səviyyədə bərabər olan iki ölkə arasındakı ticarəti izah edir
 - ☒ Oxşar sənaye mallarının qarşılıqlı ticarətini izah edir
 - ☐ Neoklasik məktəbə aid deyil
 - ☐ Bütün cavablar doğrudur
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Leontyev paradoksu hansı nəzəriyyəni təkzib edir? (Çəki: 1)

- ☒ Hekşer-Olin nəzəriyyəsini
 - ☐ Məhsulun həyat dövrü nəzəriyyəsini
 - ☐ Rıbçinski teoremini
 - ☐ Mütləq üstünlüklər nəzəriyyəsini
 - ☐ Müqayisəli üstünlüklər nəzəriyyəsini
-

Sual: Aşağıda sadalananlardan hansı idxalıvəzədən sənayeləşmənin nəticəsi deyil? (Çəki: 1)

- ☐ Gəlir bərabərsizliyini və işsizliyi artırmışdır
 - ☒ Bu siyasəti tətbiq edən inkişaf etməkdə olan ölkələr adambaşına gəlirin, inkişaf etmiş ölkələrlə səviyyə fərqi ciddi şəkildə azalda bilmədilər
 - ☐ Bu siyasət, cavan sənaye sahələrinin müdafiəsində, universal argument kimi özünü təsdiq etdi
 - ☐ Səmərəsiz miqyaslı istehsal
 - ☐ Yüksək səviyyəli himayədarlıq mexanizmi
-

Sual: Böyük ölkədə ixrac subsidiyası idxal kvotasından nə ilə fərqlənir? (Çəki: 1)

- ☐ Kvotalardan fərqli olaraq, subsidiya əhalinin rifah halına təsir göstərmir
- ☐ Mahiyyətə onların heç bir fərqi yoxdur

- ☐ İxrac subsidiyası ticarət şərtlərini yaxşılaşdırır,
 - ☒ İxrac subsidiyası ticarət şərtlərini pisləşdirir, idxal kvotası isə yaxşılaşdırır
 - ☐ Hər ikisi ticarət şərtlərini pisləşdirir
-

Sual: Böyük ölkənin tətbiq etdiyi idxal tarifi gəlir bölgüsünə aşağıdakı kimi təsir edir: (Çəki: 1)

- ☐ İdxal edən ölkə, bütövlükdə, əlbəttə ki, tarif tətbiq olunmasından zərər görür
 - ☐ İdxal ölkəsində istehlakçılar və istehsalçılar zərər görürlər, ixrac ölkəsində qazanırlar
 - ☒ İstehlakçılar - idxal ölkəsində itirir, ixrac ölkəsində qazanır. İstehsalçılar - idxal ölkədə qazanır, ixrac ölkəsində itirir
 - ☐ İstehsalçılar - idxal ölkəsində itirir, ixrac ölkəsində qazanır. İstehlakçılar - idxal ölkədə qazanır, ixrac ölkəsində itirir
 - ☐ İdxal ölkəsinin istehlakçıları və istehsalçıları itirir, idxal ölkəsinin istehlakçıları və istehsalçıları qazanır
-

Sual: Rıbçinski teoremi sübut edir: (Çəki: 1)

- ☐ Kapitalın təklifinin artması, kapital tutumlu sahələrdə gəlirin artmasına və əmək tutumlu sahələrdə gəlirin azalmasına səbəb olacaq
 - ☐ Əməyin təklifinin artması, əmək tutumlu sahələrdə gəlirin artmasına və kapital tutumlu sahələrdə gəlirin azalmasına səbəb olacaq
 - ☐ Kapitalın təklifinin artması, kapital tutumlu sahələrdə məhsuldarlığın artmasına və əmək tutumlu sahələrdə məhsuldarlığın azalmasına səbəb olacaq
 - ☐ Bütün cavablar doğrudur
 - ☒ Doğru cavab yoxdur
-

Sual: Qravitasiya modelinə görə, ölkələr arasında ticarətin həcmnin ən vacib amilləri: (Çəki: 1)

- ☐ Ümumi dil və ölkələr arasında mədəni oxşarlıqlar
 - ☒ İstehsal həcmi və ölkələr arasındakı məsafə
 - ☐ İşçilərin sayı və kapital fiziki həcmindəki fərqlər
 - ☐ Ölkə və nəqliyyat xərcləri arasında tarif maneələri
 - ☐ Əmək haqqı və texnologiyalar
-

Sual: Aşağıdakı ifadələrdən hansı Rıbçinski teoremidir? (Çəki: 1)

- ☒ İstehsal amillərindən birinin artması, bu amilin daha intensiv tələb olunduğu sahələrdə istehsalın artmasına və bu amilin daha az tələb olunduğu sahələrdə istehsalın azalmasına gətirib çıxarır
- ☐ Beynəlxalq ticarətin inkişafı, ixracatda intensiv istifadə olunan amildən əldə olunan gəlirin artmasına, idxalı əvəz edən istehsalatda istifadə olunan amildən əldə olunan gəlirin azalmasına gətirib çıxarır
- ☐ Həyat dövrünün mərhələsindən asılı olaraq, bəzi malların istehsalı bir ölkədən başqa bir ölkəyə keçir
- ☐ Ölkə, ticari tərəfdaşlarına nisbətən malik olduğu daha bol amillərindən intensiv istifadə etməklə istehsal etdiyi sahələrdə mal ixrac etməyə meyillidir
- ☐ Amillərin təminində eyni olan ölkələr, miqyas effekteinə sahib olduqları sahələrdə ixtisaslaşmaqla ticarətdən qazanc götürürlər

Sual: İnkişaf etmiş ölkələrin öz arasındakı ticarətin onlara inkişaf etməkdə olan ölkələr arasında ticarətə nisbətən daha sürətlə inkişaf etməsini hansı nəzəriyyə izah edir?

(Çəki: 1)

- ☐ Məhsulun həyat dövrü nəzəriyyəsi
 - ☒ Miqyas effekti nəzəriyyəsi
 - ☐ Leontyev paradoksu
 - ☐ Hekşer-Olin nəzəriyyəsi
 - ☐ Doğru cavab yoxdur
-

Sual: Xarici ticarətin dövlət tənzimlənməsi istiqaməti (Doğru olmayanı göstərin) (Çəki: 1)

- ☐ İxrac
 - ☐ İdxal
 - ☒ Konflikt
 - ☐ Ticarətin liberallaşdırılması
 - ☐ Turizm fəaliyyəti
-

Sual: Advalor tarif nədir? (Çəki: 1)

- ☐ Ölkə sərhəddindən keçirilən mallara, mülkiyyətə və dəyərli əşyalara görə, dövlətin müəyyən etdiyi qaydada gömrük orqanları tərəfindən toplanan vəsait
 - ☒ Sərhəddən keçirilən malların gömrük dəyərinin müəyyən olunmuş faizi kimi hesablanan rüsum
 - ☐ Sərhəddən keçirilən malların fiziki miqdarından müəyyən stavka ilə hesablanan rüsum
 - ☐ İxracı genişləndirmək məqsədi ilə dövlət tərəfindən ixracatçıya göstərilən maliyyə dəstəyi
 - ☐ Malların və ya valyuta dəyələrinin ölkəyə idxalına və ya ölkədən ixracına dövlət tərəfindən qoyulmuş qadağan
-

Sual: Aşağıda sayılanlardan azad ticarət siyasəti məfumunu ən düzgün müəyyən edənini seçin: (Çəki: 1)

- ☐ Ölkənin digər ölkələr ilə ticarət əlaqələri qurmaq imkanı
 - ☒ Dövlətin beynəlxalq ticarətə qeyri-müdaxilə siyasəti
 - ☐ Dövlətin bazar mexanizmlərinə əngəlsiz müdaxilə edə bilməsi
 - ☐ Açıq milli iqtisadiyyatların fəaliyyətini tənzimləyən qanunauyğunluqların tətbiq olunması
 - ☐ Malların beynəlxalq hərəkətini asanlaşdırmağa yönəlmiş dövlət dəstəyi siyasəti
-

Sual: Azad ticarətdən ən çox kim faydalanır? (Çəki: 1)

- ☒ İstehlakçılar
 - ☐ İstehsalçılar
 - ☐ İnkişaf etməkdə olan ölkələr
 - ☐ Gənc istehsal sahələri
 - ☐ İxrac yönümlü sənaye sahələri
-

Sual: Fritedizmin mahiyyəti nədir? (Çəki: 1)

- ☐ Milli bazarın qorunması
 - ☐ İqtisadi əlaqələrin tənzimlənməsi
 - ☒ Azad ticarət və dövlətin biznesə müdaxilə etməməsi
 - ☐ Bütün cavablar doğrudur
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Fritrederizm nədir? (Çəki: 1)

- ☐ Digər ölkələri ilə müqayisədə daha az istehsal amilləri sərf etməklə mal istehsalı
 - ☐ Müəyyən əmtəə və xidmətlərin istehsalında müqayisəli üstünlük
 - ☒ Azad ticarəti və sahibkarlıq fəaliyyətinə dövlətin müdaxilə etməməsini tələb edən iqtisadi nəzəriyyə istiqaməti və sənaye burjuaziyasının siyasəti
 - ☐ Əməyin ictimai bölgüsü nəzəriyyəsi
 - ☐ İqtisadiyyata hökumət müdaxiləsini minimize etməyə yönəlmiş iqtisadi doktrina
-

Sual: Gömrük rüsumu nədir? (Çəki: 1)

- ☒ Ölkə sərhəddindən keçirilən mallara, mülkiyyətə və dəyərli əşyalara görə, dövlətin müəyyən etdiyi qaydada gömrük orqanları tərəfindən toplanan vəsait
 - ☐ Sərhəddən keçirilən malların gömrük dəyərinin müəyyən olunmuş faizi kimi hesablanan rüsum
 - ☐ Sərhəddən keçirilən malların fiziki miqdarından müəyyən stavka ilə hesablanan rüsum
 - ☐ İxracı genişləndirmək məqsədi ilə dövlət tərəfindən ixracatçıya göstərilən maliyyə dəstəyi
 - ☐ Malların və ya valyuta dəyərlərinin ölkəyə idxalına və ya ölkədən ixracına dövlət tərəfindən qoyulmuş qadağan
-

Sual: Spesifik tarif nədir? (Çəki: 1)

- ☐ Ölkə sərhəddindən keçirilən mallara, mülkiyyətə və dəyərli əşyalara görə, dövlətin müəyyən etdiyi qaydada gömrük orqanları tərəfindən toplanan vəsait
 - ☐ Sərhəddən keçirilən malların gömrük dəyərinin müəyyən olunmuş faizi kimi hesablanan rüsum
 - ☒ Sərhəddən keçirilən malların fiziki miqdarından müəyyən stavka ilə hesablanan rüsum
 - ☐ İxracı genişləndirmək məqsədi ilə dövlət tərəfindən ixracatçıya göstərilən maliyyə dəstəyi
 - ☐ Malların və ya valyuta dəyərlərinin ölkəyə idxalına və ya ölkədən ixracına dövlət tərəfindən qoyulmuş qadağan
-

Sual: Proteksionizm tərəfdarları iddia edirlər ki, rüsumlar, kvotalar və digər ticarət baryerləri bunun üçün lazımdır: (Çəki: 1)

- ☐ İqtisadiyyatın gənc sahələrinin xarici rəqabətdən qorunması
- ☐ Daxili məşğulluğun artırılması
- ☐ Dempinqin qarşısının alınması
- ☐ Ölkənin müdafiəsinin təmin olunması
- ☒ Yuxarıda sadalanmış bütün cavablar doğrudur

Sual: Azad ticarət zonası nədir? (Çəki: 1)

- ☐ Müqayisəli üstünlüyə malik olan malların ticarətindən yaranan və iştirakçı ölkələrin hər biri üçün faydalı olan iqtisadi effekt
 - ☐ İstehsal və ixracatın artımı nəticəsində ölkənin iqtisadi rifahının pisləşməsi
 - ☐ Üzvlər arasında rüsumsuz ticarət rejimi və ümumi xarici gömrük tarifi tətbiq olunması barədə ölkələrarası saziş
 - ☒ İki ölkə arasında ticarətdə gömrük rüsumlarının aradan qaldırılmasını, lakin, üçüncü ölkələrə münasibətdə. milli tariflərin saxlanmasını nəzərdə tutan saziş
 - ☐ Hər hansı bir malın istehsal səviyyəsinə nəzarəti və əlverişli qiymətlər rejimini təmin edən, müxtəlif ölkələrin ixracatçıları arasında saziş
-

Sual: Beynəlxalq kartel nədir? (Çəki: 1)

- ☐ Müqayisəli üstünlüyə malik olan malların ticarətindən yaranan və iştirakçı ölkələrin hər biri üçün faydalı olan iqtisadi effekt
 - ☐ İstehsal və ixracatın artımı nəticəsində ölkənin iqtisadi rifahının pisləşməsi
 - ☐ Üzvlər arasında rüsumsuz ticarət rejimi və ümumi xarici gömrük tarifi tətbiq olunması barədə ölkələrarası saziş
 - ☐ İki ölkə arasında ticarətdə gömrük rüsumlarının aradan qaldırılmasını, lakin, üçüncü ölkələrə münasibətdə. milli tariflərin saxlanmasını nəzərdə tutan saziş
 - ☒ Hər hansı bir malın istehsal səviyyəsinə nəzarəti və əlverişli qiymətlər rejimini təmin edən, müxtəlif ölkələrin ixracatçıları arasında saziş
-

Sual: Gömrük ittifaqı nədir? (Çəki: 1)

- ☐ Müqayisəli üstünlüyə malik olan malların ticarətindən yaranan və iştirakçı ölkələrin hər biri üçün faydalı olan iqtisadi effekt
 - ☐ İstehsal və ixracatın artımı nəticəsində ölkənin iqtisadi rifahının pisləşməsi
 - ☒ Üzvlər arasında rüsumsuz ticarət rejimi və ümumi xarici gömrük tarifi tətbiq olunması barədə ölkələrarası saziş
 - ☐ İki ölkə arasında ticarətdə gömrük rüsumlarının aradan qaldırılmasını, lakin, üçüncü ölkələrə münasibətdə. milli tariflərin saxlanmasını nəzərdə tutan saziş
 - ☐ Hər hansı bir malın istehsal səviyyəsinə nəzarəti və əlverişli qiymətlər rejimini təmin edən, müxtəlif ölkələrin ixracatçıları arasında saziş
-

Sual: İxrac subsidiyası nədir? (Çəki: 1)

- ☐ Ölkə sərhəddindən keçirilən mallara, mülkiyyətə və dəyərli əşyalara görə, dövlətin müəyyən etdiyi qaydada gömrük orqanları tərəfindən toplanan vəsait
 - ☐ Sərhəddən keçirilən malların gömrük dəyərinin müəyyən olunmuş faizi kimi hesablanan rüsum
 - ☐ Sərhəddən keçirilən malların fiziki miqdarından müəyyən stavka ilə hesablanan rüsum
 - ☒ İxracı genişləndirmək məqsədi ilə dövlət tərəfindən ixracatçıya göstərilən maliyyə dəstəyi
 - ☐ Malların və ya valyuta dəyərlərinin ölkəyə idxalına və ya ölkədən ixracına dövlət tərəfindən qoyulmuş qadağan
-

Sual: İxracat könüllü məhdudiyyət nədir? (Çəki: 1)

- ☐ Sərəncamda olan istehsal amilləri və biliklər əsasında, iqtisadi sistemin istehsal edə biləcəyi nemətlərin maksimum hədlərini göstərən qrafik asılılıq
 - ☒ Ölkələrarası sazişlə götürülmüş öhdəlik əsasında müəyyən malın digər ölkəyə ixracatının kəmiyyət məhdudlaşdırılması
 - ☐ Ölkəyə gətirilən və ya ölkədən aparılan mallara tətbiq olunan kəmiyyət və ya dəyər məhdudiyyəti
 - ☐ Faydalı qazıntılar yataqlarının istismarı ilə yaranan və milli iqtisadiyyatın ənənəvi sənaye sahələrinin tənəzzülü ilə özünü göstərən təhlükəli nəticə
 - ☐ Milli iqtisadi rifahın maksimum səviyyəsini təmin edən tarif dərəcələri
-

Sual: İstehsal imkanları hədləri nədir? (Çəki: 1)

- ☒ Sərəncamda olan istehsal amilləri və biliklər əsasında, iqtisadi sistemin istehsal edə biləcəyi nemətlərin maksimum hədlərini göstərən asılılıq
 - ☐ Ölkələrarası sazişlə götürülmüş öhdəlik əsasında müəyyən malın digər ölkəyə ixracatının kəmiyyət məhdudlaşdırılması
 - ☐ Ölkəyə gətirilən və ya ölkədən aparılan mallara tətbiq olunan kəmiyyət və ya dəyər məhdudiyyəti
 - ☐ Faydalı qazıntılar yataqlarının istismarı ilə yaranan və milli iqtisadiyyatın ənənəvi sənaye sahələrinin tənəzzülü ilə özünü göstərən təhlükəli nəticə
 - ☐ Milli iqtisadi rifahın maksimum səviyyəsini təmin edən tarif dərəcələri
-

Sual: Kvota nədir? (Çəki: 1)

- ☐ Sərəncamda olan istehsal amilləri və biliklər əsasında, iqtisadi sistemin istehsal edə biləcəyi nemətlərin maksimum hədlərini göstərən qrafik asılılıq
 - ☐ Ölkələrarası sazişlə götürülmüş öhdəlik əsasında müəyyən malın digər ölkəyə ixracatının kəmiyyət məhdudlaşdırılması
 - ☒ Ölkəyə gətirilən və ya ölkədən aparılan mallara tətbiq olunan kəmiyyət və ya dəyər məhdudiyyəti
 - ☐ Faydalı qazıntılar yataqlarının istismarı ilə yaranan və milli iqtisadiyyatın ənənəvi sənaye sahələrinin tənəzzülü ilə özünü göstərən təhlükəli nəticə
 - ☐ Milli iqtisadi rifahın maksimum səviyyəsini təmin edən tarif dərəcələri
-

Sual: Müflisləşdirici inkişaf nədir? (Çəki: 1)

- ☐ Müqayisəli üstünlüyə malik olan malların ticarətindən yaranan və iştirakçı ölkələrin hər biri üçün faydalı olan iqtisadi effekt
 - ☒ İstehsal və ixracatın artımı nəticəsində ölkənin iqtisadi rifahının pisləşməsi
 - ☐ Üzvlər arasında rüsumsuz ticarət rejimi və ümumi xarici gömrük tarifi tətbiq olunması barədə ölkələrarası saziş
 - ☐ İki ölkə arasında ticarətdə gömrük rüsumlarının aradan qaldırılmasını, lakin, üçüncü ölkələrə münasibətdə. milli tariflərin saxlanmasını nəzərdə tutan saziş
 - ☐ Hər hansı bir malın istehsal səviyyəsinə nəzarəti və əlverişli qiymətlər rejimini təmin edən, müxtəlif ölkələrin ixracatçıları arasında saziş
-

Sual: Optimal tarif nədir? (Çəki: 1)

- ☐ Sərəncamda olan istehsal amilləri və biliklər əsasında, iqtisadi sistemin istehsal edə biləcəyi nemətlərin maksimum hədlərini göstərən qrafik asılılıq

- ☐ Ölkələrarası sazişlə götürülmüş öhdəlik əsasında müəyyən malın digər ölkəyə ixracatının kəmiyyət məhdudlaşdırılması
 - ☐ Ölkəyə gətirilən və ya ölkədən aparılan mallara tətbiq olunan kəmiyyət və ya dəyər məhdudiyyəti
 - ☐ Faydalı qazıntılar yataqlarının istismarı ilə yaranan və milli iqtisadiyyatın ənənəvi sənaye sahələrinin tənəzzülü ilə özünü göstərən təhlükəli nəticə
 - ☒ İqtisadi rifahın maksimum səviyyəsini təmin edən tarif dərəcələri
-

Sual: Proteksionizmin gizli formaları: (Çəki: 1)

- ☐ İdxalın subsidiyalaşdırılması
 - ☐ İxrac kreditlərinin verilməsi
 - ☐ İxracatçılara vergi güzəştlərinin verilməsi
 - ☒ Yuxarıdakıların hamısı
 - ☐ Yuxarıdakılardan heç biri
-

Sual: Ticarətdən gəlir nədir? (Çəki: 1)

- ☒ Müqayisəli üstünlüyə malik olan malların ticarətindən yaranan və iştirakçı ölkələrin hər biri üçün faydalı olan iqtisadi effekt
 - ☐ İstehsal və ixracatın artımı nəticəsində ölkənin iqtisadi rifahının pisləşməsi
 - ☐ Üzvlər arasında rüsumsuz ticarət rejimi və ümumi xarici gömrük tarifi tətbiq olunması barədə ölkələrarası saziş
 - ☐ İki ölkə arasında ticarətdə gömrük rüsumlarının aradan qaldırılmasını, lakin, üçüncü ölkələrə münasibətdə, milli tariflərin saxlanmasını nəzərdə tutan saziş
 - ☐ Hər hansı bir malın istehsal səviyyəsinə nəzarəti və əlverişli qiymətlər rejimini təmin edən, müxtəlif ölkələrin ixracatçıları arasında saziş
-

Sual: Kvotaların tətbiqi tarif lərdən nə ilə fərqlənir? (Çəki: 1)

- ☒ Kvotalar idxalı həmişə azaldır, tarif isə müəyyən hallarda
 - ☐ Kvotalar dövlət gəlirlərini həmişə artırır, tariflər isə müəyyən hallarda
 - ☐ Kvotalar həmişə istehlak icarə haqlarının azalması gətirib çıxarır, tarif isə müəyyən hallarda
 - ☐ Bütün cavablar doğrudur
 - ☐ Doğru cavab yoxdur
-

Sual: Məhsulun həyat dövrü neçə mərhələdən ibarətdir? (Çəki: 1)

- ☐ 3
 - ☒ 4
 - ☐ 5
 - ☐ 6
 - ☐ 7
-

Sual: Nə üçün idxal malları ilə rəqabət aparan sahələr azad ticarətin əleyhinə çıxış edirlər? (Çəki: 1)

- ☐ Rəqabətə davam gətirmək üçün onlar əstehsalatın səmərəliliyini artırmalı olacaqlar
- ☐ Onlar idxal məhsullarına üstünlük verən müştərilərini itirəcəklər

- ☐ Rəqabətin kəskinləşməsi nəticəsində, onlar öz məhsullarını aşağı qiymətə satmalı olacaqlar
- ☒ Bütün bu səbəblərə görə
- ☐ Bu səbəblərdən heç biri
-

Sual: Ölkədə idxal gömrük tariflərinin tətbiqi: (Çəki: 1)

- ☒ Ölkənin istehlakçıların maddi rifah halını pisləşdirir
- ☐ İdxalı əvəz edən məhsullarının istehsalçılara əlavə fayda qazandırır
- ☐ Dövlətə hər bir halda əlavə gəlir gətirir
- ☐ Bütün cavablar doğrudur
- ☐ Düzgün cavab yoxdur
-

Sual: "Dempinq" nədir? (Çəki: 1)

- ☐ İxracat subsidiyası
- ☐ İdxal tarifi
- ☒ Qiymətin aşağı salmaqla həyata keçirilən diskriminasiyası növü
- ☐ Müxtəlif ölkələrdə yerləşən iki inhisarçı arasında müsabiqəsi
- ☐ Ticarət qanunları hər hansı pozulması
-

Sual: "Fritredizm" ingilis dilindən necə tərcümə olunur? (Çəki: 1)

- ☒ Sərbəst ticarət
- ☐ Görünməz əl
- ☐ Mütləq ticarət
- ☐ Mükəmməl rəqabət
- ☐ İnhisar
-

Sual: "Ticarətdən uduş" termini nə deməkdir? (Çəki: 1)

- ☐ Sahibkarların beynəlxalq ticarətdən əldə etdiyi mənfəət
- ☐ İstehlakçı sayının artması
- ☒ Ticarət edən hər iki ölkənin ticarətdən faydalanması
- ☐ İstehsalçı sayının artması
- ☐ Sövdələşmədə vasitəçinin əldə etdiyi gəlir
-

Sual: "Ticari şərtlər" anlayışı nədir? (Çəki: 1)

- ☐ İxrac və idxal arasındakı fərq
- ☐ İxracın idxala nisbəti
- ☒ İxrac və idxal qiymətlərinin qarşılıqlı müqayisəsi
- ☐ Xarici ticarətə məhdudiyyətlər rejimi
- ☐ Alıcı ilə satıcı arasında bağlanmış müqavilə
-

Sual: Aşağıda sadalananlardan hansı beynəlxalq əməkdaşlıq formasıdır? (Çəki: 1)

- ☐ Xarici firma
- ☐ Yerli müəssisə
- ☐ Səhmdar cəmiyyəti

- ☒ Müştərek müəssisə
 - ☐ Beynəlxalq bank
-

Sual: Aşağıda sadalananlardan hansı faktor yeni istehsalçıların bazara girişi üçün baryer ola bilər? (Çəki: 1)

- ☒ Patent və lisenziyalar
 - ☐ Böyük firmaların mallarının daha aşağı məsrəflərlə istehsalı
 - ☐ Rəqabətin olmaması
 - ☐ Müstəsna hüquqların qanuni rəsmiləşdirilməsi
 - ☐ Yuxarıdakıların hamısı
-

Sual: Aşağıdakılardan hansı doğru deyil? (Çəki: 1)

- ☐ Kiçik ölkələr böyük ölkələrə nisbətən xarici ticarətdən daha çox asılıdırlar
 - ☐ Hazırda ABŞ-ın idxalı ixracından çoxdur
 - ☐ İqtisadçılar təsdiq edirlər ki, əksər hallarda beynəlxalq ticarət bütün iştirakçı ölkələr üçün faydalıdır
 - ☒ Uzun vədədə idxal ixracdan çox ola bilməz
 - ☐ Yuxarıda sayılanların hamısı doğrudur
-

Sual: Azad ticarət zonası nədir? (Çəki: 1)

- ☒ Ölkədə güzəştli gömrük, valyuta, vergi, əmək və viza rejimləri tətbiq olunan xüsusi ərazi
 - ☐ Gömrük tarifləri, kvotalar və məhdudiyyətlərin aradan qaldırılması
 - ☐ İkili vergi qoymanı aradan qaldıran qarşılıqlı ticarət rejimi
 - ☐ Tarif preferensiyalarının və ticarət tarif dərəcələrinin razılaşdırılmış qaydada tətbiq olunduğu zona
 - ☐ Dövlətlərin xarici ticarət rejimini yüngülləşdirmək məqsədi ilə qurduqları iqtisadi birlik
-

Sual: Dövlət borcu nədir? (Çəki: 1)

- ☐ Dövlət büdcə kəsirlərinin məcmusu
 - ☐ İllik dövlət büdcəsinin xərclərinin gəlirlərindən çox olan hissəsi
 - ☒ Dövlətin digər ölkələrə və ölkə daxilindəki şəxslərə borcların məcmusu
 - ☐ Dövlətin banklara və digər maliyyə institutlarına olan borcu
 - ☐ Yuxarıda sadalananların hamısı
-

Sual: Dövlət tənzimləməsinin iqtisadi metodlarından geniş istifadə: (Çəki: 1)

- ☒ Bazar mexanizmlərinin təsir effektini zəiflədə bilər
 - ☐ Bazar mexanizminin təsirini neytrallaşdırır
 - ☐ Bazar mexanizminə təsir etmir
 - ☐ Bazar mexanizmlərinin təsir effektini artırır
 - ☐ Bütün cavablar yanlışdır
-

Sual: İctimai nemətlər nədir? (Çəki: 1)

- ☒ İstifadəsindən heç kəmin məhrum olunmadığı mal və xidmətlər

- ☐ Vətəndaşların könüllü ödəmə vasitəsi ilə aldıkları mal və xidmətlər
 - ☐ İstehsal amilləri sərf etmək hesabına istehsal olunmuş mallar və xidmətlər
 - ☐ Hər kəsin faydalana biləcəyi özəl sektor tərəfindən istehsal olunmuş mallar və xidmətlər
 - ☐ Fiziki şəxslərin fərdi mülkiyyətində olan mallar
-

Sual: İqtisadiyyatın dövlət tənzimlənməsi nəzəriyyəsinin banisi kimdir? (Çəki: 1)

- ☐ Adam Smit və David Rikardo
 - ☐ Karl Marks
 - ☒ Con Meynard Keyns
 - ☐ Pol Kruqman
 - ☐ Maykl Porter
-

Sual: Qeyri rezidentlər üçün güzəştli vergi rejiminin tətbiq olunduğu ölkə ərazisi və ya ərazi hissəsi necə adlanır? (Çəki: 1)

- ☐ Azad ticarət zonası
 - ☒ Offşor zonası
 - ☐ Texnopolis
 - ☐ Sərbəst gömrük zonası
 - ☐ Gömrük birliyi
-

Sual: Malların hər hansı bir ölkədən idxalına və ya hər hansı bir ölkəyə ixracına qoyulmuş qadağan necə adlanır? (Çəki: 1)

- ☐ Dəmpinq
 - ☐ Lisenziyalaşdırma
 - ☐ Kvotalaşdırma
 - ☒ Embargo
 - ☐ İxracə könüllü məhdudiyyət
-

Sual: Müasir beynəlxalq ticarətdə payı ən çox olan ölkə hansıdır? (Çəki: 1)

- ☐ Braziliya
 - ☐ Çin
 - ☒ ABŞ
 - ☐ Yaponiya
 - ☐ İngiltərə
-

Sual: Xarici ticarətin dövlət tənzimlənməsinin əsas istiqamətləri (Doğru olmayanı göstərin) (Çəki: 1)

- ☐ İxracat
 - ☐ İdxalat
 - ☒ Sənaye
 - ☐ Xarici ticarətin liberallaşdırılması
 - ☐ Turizm
-

Sual: Əgər məhdudlaşdırıcı fiskal siyasət real faiz dərəcələrini azaldarsa: (Çəki: 1)

- ☒ İnflyasiya artır
 - ☐ Dövlət istiqrazların qiyməti düşər
 - ☐ Büdcə kəsiri artır
 - ☐ Ölkədən xaricə kapital axını baş verər
 - ☐ İşsizlik artır
-

Sual: Əgər ölkənin ticarət kəsiri varsa, aşağıdakılardan hansı doğrudur? (Çəki: 1)

- ☐ Ölkə büdcə xərcləri gəlirlərdən daha çoxdur
 - ☐ Ölkənin ixracatı idxalatından çoxdur
 - ☒ Ölkənin idxalatı ixracatından çoxdur
 - ☐ Ölkənin idxalatı ixracatına bərabərdir
 - ☐ Doğru cavab yoxdur
-

Sual: İdxal rüsumu kvotadan fərqli olaraq: (Çəki: 1)

- ☐ Beynəlxalq ticarətin həcmnin azalmasına gətirib çıxarır
 - ☐ Qiymətlərin arımını stimullaşdırır
 - ☐ Ölkədə həyat səviyyəsini aşağı salır
 - ☒ Dövlət büdcəsinə gəlir gətirir
 - ☐ Doğru cavab yoxdur
-

Sual: Bazar iqtisadiyyatının dövlət tənzimlənməsi: (Çəki: 1)

- ☐ Yalnız bürokratik dövlət aparatının maraqları nəticəsində ortaya çıxmışdır
 - ☐ Milli maliyyə sisteminin iqtisadi maraqlarına xidmət edir
 - ☐ Hərbi-sənaye kompleksinin maraqlarına xidmət edir
 - ☒ Dəyişən mühitə uyğunlaşa bilmək üçün bazar mexanizminin həll edə bilmədiyi problemlərin həllinə xidmət edir
 - ☐ Bazar mexanizminə təsir etmir
-

Sual: Aşağıdakılardan hansı gömrük dəyəri 300 ABŞ dolları olan kameranın idxalı üçün ən aşağı gömrük maneəsidir? (Çəki: 1)

- ☐ \$ 20 spesifik rüsum
 - ☐ 5% advalor rüsum
 - ☐ Malın hər vahidinə \$ 10-dan az olmayaraq, 3% advalor rüsum
 - ☒ 3% advalor rüsum
 - ☐ \$ 15 spesifik rüsum
-

Sual: Azərbaycana idxal olunan ərzaq mallarının gömrük rüsumlarının artırılması nə ilə nəticələnər? (Çəki: 1)

- ☐ Daxildə istehsal olunan ərzaq mallarının qiymətləri azalar
 - ☐ Xarici ölkələrdən gətirilən ərzaq mallarına tələb artır
 - ☐ Azərbaycana ərzaq malları idxalı artır
 - ☒ Daxildə istehsal olunan ərzaq mallarının qiymətləri artır
 - ☐ Hər hansı bir dəyişikliyə səbəb olmaz
-

Sual: Bazar mexanizminin fəaliyyətinə dövlət müdaxiləsi nə ilə şərtlənmişdir? (Çəki: 1)

- ☐ Vergilərin yığılması və gəlirlərin yenidən bölgüsü
 - ☐ Antiinhisar siyasətin reallaşdırılması
 - ☐ İctimai nemətlərin istehsalı
 - ☐ Xarici ticarətin tənzimlənməsi
 - ☒ Yuxarıda sadalananların hamısı
-

Sual: İdxal olunan istehlak mallarına gömrük rüsumlarının artırılması kimə faydalıdır? (Çəki: 1)

- ☒ Analoji mallar istehsal edən yerli müəssisələrə
 - ☐ İxracat fəaliyyəti göstərən yerli müəssisələrə
 - ☐ İstehlakçılara
 - ☐ Dövlətə
 - ☐ İdxalatçılara
-

Sual: İdxal olunan mala gömrük rüsumunun ləğv edilməsi nə ilə nəticələnər? (Çəki: 1)

- ☐ Həmin malın daxili qiymətinin artmasına
 - ☒ Həmin malın daxili qiymətinin azalmasına
 - ☐ Ölkə daxilində həmin malın istehsalının artmasına
 - ☐ Büdcə gəlirlərinin artmasına
 - ☐ Bütün cavablar doğrudur
-

Sual: İqtisadiyyatın açıqlıq səviyyəsi hansı göstərici ilə qiymətləndirilə bilər? (Çəki: 1)

- ☐ Əmək miqrasiyası və kapitalın yerdəyişməsi
 - ☐ İnvestisiya və xarici texnologiyaların tətbiqi
 - ☒ İxrac kvotalarının səviyyəsi və adambaşına ixrac həcmi
 - ☐ İstehsal amillərinin hərəkətliliyi
 - ☐ İstehsalın konsentrasiyası indeksi
-

Sual: Müəyyən bir dövr üçün, beynəlxalq əməliyyatlardan ölkənin mədaxilini və məxaricini hansı göstərici əks etdirir? (Çəki: 1)

- ☐ Ticarət balansı
 - ☒ Tədiyyə balansı
 - ☐ Dövlət büdcəsi
 - ☐ Müəssisənin balansı
 - ☐ Bank hesabı
-

Sual: Ölkədə idxal rüsumlarının tətbiq olunması hansı nəticə verir? (Çəki: 1)

- ☒ Yerli istehsalçıların gəlirlərinin artması və yerli istehlakçıların rifahının azalması
 - ☐ Yerli istehsalçıların gəlirlərinin azalması və yerli istehlakçıların rifahının artması
 - ☐ Yerli istehsalçıların gəlirlərinin və yerli istehlakçıların rifahının artması
 - ☐ Yerli istehsalçıların gəlirlərinin və yerli istehlakçıların rifahının azalması
 - ☐ Bütün cavablar yanlışdır
-

Sual: Ölkənin vətəndaşlarının gəlirinin artması aşağıdakılardan hansına səbəb olar? (Çəki: 1)

- ☐ İdxalın həcmi artırır
 - ☐ İdxalın həcmi azaldar
 - ☐ İxracın həcmi artırır
 - ☐ İxracın həcmi azaldar
 - ☒ İdxalın və ixracın həcmi artırır
-

Sual: Proteksionizm tərəfdarları iddia edirlər ki, rüsumlar, kvotalar və digər ticarət baryerləri bunun üçün lazımdır: (Çəki: 1)

- ☐ İqtisadiyyatın gənc sahələrinin xarici rəqabətdən qorunması
 - ☐ Daxili məşğulluğun artırılması
 - ☐ Dempinqin qarşısının alınması
 - ☐ Ölkənin müdafiəsinin təmin olunması
 - ☒ Yuxarıda sadalanmış bütün cavablar doğrudur
-

Sual: Dividend nədir? (Çəki: 1)

- ☐ Şirkət mülkiyyətində payın olduğunu təsdiq edən sənəd
 - ☐ Qiymətli kağızların alış və satışı üçün müştərinin brokerə ödədiyi vəsait
 - ☐ Qiymətli kağızların sahibinə ödəniləcək olan məbləği təsdiq edən sənəd
 - ☒ Səhmdarların qərarı ilə səhm sahiblərinə ödənilən mənfəət payı
 - ☐ Dilerlərin gəliri
-

Sual: Dünya iqtisadi əlaqələrinin beynəlmilləşməsi prosesinin ən yüksək forması nədir? (Çəki: 1)

- ☒ Qloballaşma
 - ☐ Liberallaşma
 - ☐ İnteqrasiya
 - ☐ Diversifikasiya
 - ☐ İnhisarlaşma
-

Sual: Hansı müqavilələr beynəlxalq birjalarda tətbiq olunmur? (Çəki: 1)

- ☐ Spot
 - ☐ Real
 - ☐ Təcili
 - ☒ Barter
 - ☐ Füçərs
-

Sual: İnkişaf etmiş ölkələrin müasir dünya ixractında payı nə qədərdir? (Çəki: 1)

- ☐ 20%
 - ☐ 50%
 - ☒ 70%
 - ☐ 90%
 - ☐ 40%
-

Sual: Transmilli maliyyə-sənaye qrupu nədir? (Çəki: 1)

- ☐ Bir neçə şirkətin maliyyə və istehsal resurslarının birləşməsi
 - ☐ Bir sıra sənaye şirkətləri və maliyyə təşkilatlarının birliyi
 - ☐ Beynəlxalq iqtisadi və maliyyə təşkilatlarının birliyi
 - ☒ Transmilli şirkətlərin və transmilli bankların inteqrasiyalanmış birliyi
 - ☐ Bütün cavablar yanlışdır
-

Sual: Xaricdə xidmət istehlakı nədir? (Çəki: 1)

- ☐ Kommersiya sənədlərinin və digər məlumatların elektron (kağızsız) dövriyyə sistemi
 - ☐ ÜTTnin bir üzvünün digər ÜTT üzvünün ərazisində kommersiya iştirakı yolu ilə xidmət tədarüküdür. Bu halda xidməti təqdim edən firma sərhəddi keçir və digər ölkənin ərazisində nümayəndəlik və ya qız firması açmaqla xidmət göstərilir
 - ☒ Bir ölkənin istehlakçısının digər ölkənin ərazisində yerləşməklə xidmət əldə etdiyi və onu istehlak etdiyi haldır. Bu halda sərhəddi xidmət istehlakçısı keçir
 - ☐ Xaricdən xidmət istehlakçısının yerləşdiyi ölkəyə gələn insanların fəaliyyəti yolu ilə xidmət göstərilir
 - ☐ İnformasiyanın əldə olunması, qorunması və mübadiləsi üçün tətbiq olunan texnologiyalar və bu texnologiyaların fəaliyyətini təmin edən məhsullar
-

Sual: Xidmətin təchizatçısının müvəqqəti olaraq digər ölkəyə getməsi nədir? (Çəki: 1)

- ☐ Kommersiya sənədlərinin və digər məlumatların elektron (kağızsız) dövriyyə sistemi
 - ☐ ÜTTnin bir üzvünün digər ÜTT üzvünün ərazisində kommersiya iştirakı yolu ilə xidmət tədarüküdür. Bu halda xidməti təqdim edən firma sərhəddi keçir və digər ölkənin ərazisində nümayəndəlik və ya qız firması açmaqla xidmət göstərilir
 - ☐ Bir ölkənin istehlakçısının digər ölkənin ərazisində yerləşməklə xidmət əldə etdiyi və onu istehlak etdiyi haldır. Bu halda sərhəddi xidmət istehlakçısı keçir
 - ☒ Xaricdən xidmət istehlakçısının yerləşdiyi ölkəyə gələn insanların fəaliyyəti yolu ilə xidmət göstərilir
 - ☐ İnformasiyanın əldə olunması, qorunması və mübadiləsi üçün tətbiq olunan texnologiyalar və bu texnologiyaların fəaliyyətini təmin edən məhsullar
-

Sual: Xidmətlərlə beynəlxalq ticarət nədir? (Çəki: 1)

- ☒ İstənilən ölkənin rezidentləri və qeyri-rezidentləri arasında xidmətlərlə ticarət
 - ☐ Dövlətin xarici ölkədə xidmətlərlə ticarəti
 - ☐ İstənilən ölkənin rezidentləri arasında xidmətlərlə ticarət
 - ☐ İstənilən ölkənin qeyri-rezidentləri arasında xidmətlərlə ticarət
 - ☐ Bütün cavablar doğrudur
-

Sual: Kommersiya iştirakı nədir? (Çəki: 1)

- ☐ Kommersiya sənədlərinin və digər məlumatların elektron (kağızsız) dövriyyə sistemi
- ☒ ÜTTnin bir üzvünün digər ÜTT üzvünün ərazisində kommersiya iştirakı yolu ilə xidmət tədarüküdür. Bu halda xidməti təqdim edən firma sərhəddi keçir və digər ölkənin ərazisində nümayəndəlik və ya qız firması açmaqla xidmət göstərilir

- ☐ Bir ölkənin istehlakçısının digər ölkənin ərazisində yerləşməklə xidmət əldə etdiyi və onu istehlak etdiyi haldır. Bu halda sərhəddi xidmət istehlakçısı keçir
 - ☐ Xaricdən xidmət istehlakçısının yerləşdiyi ölkəyə gələn insanların fəaliyyəti yolu ilə xidmət göstərilir
 - ☐ İnformasiyanın əldə olunması, qorunması və mübadiləsi üçün tətbiq olunan texnologiyalar və bu texnologiyaların fəaliyyətini təmin edən məhsullar
-

Sual: Sərhədyanı xidmət tədarükü nədir? (Çəki: 1)

- ☒ Satıcı və alıcının sərhəddi keçmədiyi hal. Sərhəddi ancaq xidmət özü keçir
 - ☐ Satıcı və alıcının sərhəddi keçdiyi hal
 - ☐ Ancaq satıcının sərhəddi keçdiyi hal
 - ☐ Ancaq alıcının sərhəddi keçdiyi hal
 - ☐ Heç biri
-

Sual: ÜTT çərçivəsində xidmətlər və xidmətlərlə beynəlxalq mübadilə hansı sazişlə tənzimlənir? (Çəki: 1)

- ☒ Xidmətlərlə Ticarət üzrə Baş Saziş (GATS)
 - ☐ Hava sərnişin və yük daşımaları sahəsində danışıqlar
 - ☐ İkitərəfli və çoxtərəfli sazişlər
 - ☐ TRİPS üzrə Saziş
 - ☐ ÜTT-nin təsis edilməsi haqqında Sazişlə
-

Sual: Barter əməliyyatları nədir? (Çəki: 1)

- ☐ Xarici şəxslərlə bağlanmış müqavilələrə əsasən respublika hüduqlarından kənarda satışı gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə qədər müəyyən olunmaqla malların ixracını;
 - ☒ Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən ticarət;
 - ☐ Haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat;
 - ☐ Xarici ölkələrdə xidmət göstərilməsi, lizinq əməliyyatlarının aparılması, sərgilərdə, yarmarkalarda iştirak və s. üçün malların dəyişdirilmədən Azərbaycan Respublikasına qaytarılması şərtlə ixracı;
 - ☐ Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən və ya haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat.
-

Sual: Kreditə ixrac əməliyyatları nədir? (Çəki: 1)

- ☐ Xarici şəxslərlə bağlanmış müqavilələrə əsasən respublika hüduqlarından kənarda satışı gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə qədər müəyyən olunmaqla malların ixracını;
- ☐ Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən ticarət;
- ☒ Haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat;

☐ Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən və ya haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat.

☐ Xarici ölkələrdə xidmət göstərilməsi, lizinq əməliyyatlarının aparılması, sərgilərdə, yarmarkalarda iştirak və s. üçün malların dəyişdirilmədən Azərbaycan Respublikasına qaytarılması şərtlə ixracı;

Sual: Valyuta nəzarətinin əsas istiqamətləri hansılardır? (Çəki: 1)

☐ - aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olması və tələb olunan icazələrin alınması; - rezidentlərin dövlət qarşısındakı öhdəliklərinin, həmçinin əldə olunan xarici valyutanın daxili valyuta bazarında satılması öhdəliyinin yerinə yetirilməsinin yoxlanılması; - xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanılması.

☒ - aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olması və tələb olunan icazələrin alınması; - rezidentlərin dövlət qarşısındakı öhdəliklərinin, həmçinin əldə olunan xarici valyutanın daxili valyuta bazarında satılması öhdəliyinin yerinə yetirilməsinin yoxlanılması; - xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanılması; - valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanılması.

☐ - rezidentlərin dövlət qarşısındakı öhdəliklərinin, həmçinin əldə olunan xarici valyutanın daxili valyuta bazarında satılması öhdəliyinin yerinə yetirilməsinin yoxlanılması; - xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanılması; - valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanılması.

☐ - aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olması və tələb olunan icazələrin alınması; - xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanılması; - valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanılması.

☐ - aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olması və tələb olunan icazələrin alınması; - valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanılması.

Sual: Valyuta nəzarətinin məqsədi nədir? (Çəki: 1)

☐ Beynəlxalq ticarətdə valyuta qanunvericiliyinə riayət olunmasının təmin edilməsi;

☒ Valyuta əməliyyatlarında valyuta qanunvericiliyinə riayət olunmasının təmin edilməsi;

☐ Aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olmasına nəzarət;

☐ Xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanılması;

☐ Valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanılması.

Sual: Rezidentlər Azərbaycan Respublikasından hansı məbləğdə valyuta sərvətlərini sənəd təqdim etmədən, gömrük orqanlarında bəyan edilməklə nağd şəkildə çıxara bilərlər? (Çəki: 1)

☐ 2 000 ABŞ dolları ekvivalenti;

☐ 5 000 ABŞ dolları ekvivalenti;

☒ 10 000 ABŞ dolları ekvivalenti;

☐ 50 000 ABŞ dolları ekvivalenti;

☐ məhdudiyyət qoyulmadan.

Sual: Bitkin sənədli nəzarət zamanı hansı əməliyyatlar keçirilir? (Çəki: 1)

- ☐ - valyutanın köçürülməsində mümkün ola biləcək çatışmazlıqları fakt üzrə məqsədli yoxlama
- ☐ - Gömrük Məcəlləsi ilə müəyyən edilmiş sanksiyaların tətbiqi.
- ☐ - valyutanın köçürülməsində mümkün ola biləcək çatışmazlıqları fakt üzrə məqsədli yoxlama; - Gömrük Məcəlləsi ilə müəyyən edilmiş sanksiyaların tətbiqi.
- ☐ - valyutanın köçürülməsində mümkün ola biləcək çatışmazlıqları fakt üzrə məqsədli yoxlama; - Gömrük Məcəlləsi ilə müəyyən edilmiş sanksiyaların tətbiqi;; - valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi.
- ☒ - valyutanın köçürülməsində mümkün ola biləcək çatışmazlıqları fakt üzrə məqsədli yoxlama; - Gömrük Məcəlləsi ilə müəyyən edilmiş sanksiyaların tətbiqi; - valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi; - valyuta köçürülməsi üzrə müəyyən edilmiş qaydaları pozanların müəyyən edilməsi.

Sual: Uçot kartoçkası nə zaman nəzarətdən çıxarılır? (Çəki: 1)

- ☐ valyuta vəsaitlərinin daxil olması barədə müvəkkil bank tərəfindən təsdiq edilmiş Uçot kartoçkası gömrük orqanına təqdim edildiyi təqdirdə;
- ☐ malların geri qaytarılması barədə deklarant tərəfindən tərtib edilmiş idxal YGB ixracatçı tərəfindən gömrük orqanına təqdim edildiyi təqdirdə;
- ☒ valyuta vəsaitlərinin daxil olması barədə müvəkkil bank tərəfindən təsdiq edilmiş Uçot kartoçkası və ya malların geri qaytarılması barədə deklarant tərəfindən tərtib edilmiş idxal YGB ixracatçı tərəfindən gömrük orqanına təqdim edildiyi təqdirdə;
- ☐ YGB ixracatçı tərəfindən gömrük orqanına təqdim edildiyi təqdirdə;
- ☐ nəzarətdən çıxarılmır.

BÖLMƏ: 17

Ad	17
Suallardan	30
Maksimal faiz	30
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Xidmət nədir? (Çəki: 1)

- ☐ Nəticəsi istehlakçının tələbatının sohradan ödənilməsinə yönəldilmiş fəaliyyət növü
- ☐ Tədavül vasitəsi
- ☐ İnsan ehtiyaclarının ödənilməsinə yönəlmiş fəaliyyət növü
- ☒ Nəticəsi istehlakçının tələbatının bilavasitə istehsal olunduğu zaman ödənilməsinə yönəldilmiş fəaliyyət növü
- ☐ Alıcılıq qabiliyyəti ilə mədudlaşdırılmış tələbat

Sual: Xidmətlərlə beynəlxalq ticarət nədir? (Çəki: 1)

- ☒ İstənilən ölkənin rezidentləri və qeyri-rezidentləri arasında xidmətlərlə ticarət
 - ☐ Dövlətin xarici ölkədə xidmətlərlə ticarəti
 - ☐ İstənilən ölkənin rezidentləri arasında xidmətlərlə ticarət
 - ☐ İstənilən ölkənin qeyri-rezidentləri arasında xidmətlərlə ticarət
 - ☐ Bütün cavablar doğrudur
-

Sual: ÜTT çərçivəsində xidmətlər və xidmətlərlə beynəlxalq mübadilə hansı sazişlə tənzimlənir? (Çəki: 1)

- ☒ Xidmətlərlə Ticarət üzrə Baş Saziş (GATS)
 - ☐ Hava sərnişin və yük daşımaları sahəsində danışıqlar
 - ☐ İkitərəfli və çoxtərəfli sazişlər
 - ☐ TRIPS üzrə Saziş
 - ☐ ÜTT-nin təsis edilməsi haqqında Sazişlə
-

Sual: Xidmətlərlə Ticarət üzrə Baş Saziş (GATS) ÜTT-nin hansı raundu zamanı imzalanmışdır? (Çəki: 1)

- ☐ Tokio raundu
 - ☐ Kennedi raundu
 - ☒ Uruqvay raundu
 - ☐ Doha raundu
 - ☐ Havana xartiyası
-

Sual: GATS neçə maddədən ibarətdir? (Çəki: 1)

- ☐ 6
 - ☐ 9
 - ☐ 19
 - ☒ 29
 - ☐ 39
-

Sual: GATS maddələri neçə bölmədə birləşdirilib? (Çəki: 1)

- ☒ 6
 - ☐ 9
 - ☐ 19
 - ☐ 29
 - ☐ 39
-

Sual: GATS birinci bölməsi nəyi müəyyənləşdirir? (Çəki: 1)

- ☐ Ümumi öhdəliklər və intizam
 - ☒ Həyata keçirilmə dairəsi və terminlər
 - ☐ Xidmətlərlə mübadilənin proqressiv liberallaşdırılması
 - ☐ Xüsusi öhdəliklər
 - ☐ Prosedur qaydaları
-

Sual: GATS ikinci bölməsi nəyi müəyyənləşdirir? (Çəki: 1)

- ☐ Ümumi öhdəliklər və intizam
 - ☒ Həyata keçirilmə dairəsi və terminlər
 - ☐ Xidmətlərlə mübadilənin progressiv liberallaşdırılması
 - ☐ Xüsusi öhdəliklər
 - ☐ Prosedur qaydaları
-

Sual: GATS üçüncü bölməsi nəyi müəyyənləşdirir? (Çəki: 1)

- ☐ Ümumi öhdəliklər və intizam
 - ☐ Həyata keçirilmə dairəsi və terminlər
 - ☐ Xidmətlərlə mübadilənin progressiv liberallaşdırılması
 - ☒ Xüsusi öhdəliklər
 - ☐ Prosedur qaydaları
-

Sual: GATS dördüncü bölməsi nəyi müəyyənləşdirir? (Çəki: 1)

- ☐ Ümumi öhdəliklər və intizam
 - ☐ Həyata keçirilmə dairəsi və terminlər
 - ☒ Xidmətlərlə mübadilənin progressiv liberallaşdırılması
 - ☐ Xüsusi öhdəliklər
 - ☐ Prosedur qaydaları
-

Sual: GATS beşinci bölməsi nəyi müəyyənləşdirir? (Çəki: 1)

- ☐ Ümumi öhdəliklər və intizam
 - ☐ Həyata keçirilmə dairəsi və terminlər
 - ☐ Xidmətlərlə mübadilənin progressiv liberallaşdırılması
 - ☐ Xüsusi öhdəliklər
 - ☒ Prosedur qaydaları
-

Sual: GATS altıncı bölməsi nəyi müəyyənləşdirir? (Çəki: 1)

- ☐ Ümumi öhdəliklər və intizam
 - ☐ Həyata keçirilmə dairəsi və terminlər
 - ☐ Xidmətlərlə mübadilənin progressiv liberallaşdırılması
 - ☐ Xüsusi öhdəliklər
 - ☒ Yekun qaydalar
-

Sual: GATS çərçivəsində ölkələrin öhdəlikləri neçə xidmət sektoruna bölünmüşdür? (Çəki: 1)

- ☐ 3
 - ☐ 7
 - ☒ 12
 - ☐ 17
 - ☐ 22
-

Sual: GATS birinci xidmət sektoru hansıdır? (Çəki: 1)

- ☐ Paylaşdırıcı xidmətlər
 - ☐ Rabitə və audiovizual xidmətlər
 - ☒ İşgüzar xidmətlər
 - ☐ İnşaat və onunla bağlı mühəndis xidmətləri
 - ☐ Təhsil xidmətləri
-

Sual: GATS ikinci xidmət sektoru hansıdır? (Çəki: 1)

- ☐ Paylaşdırıcı xidmətlər
 - ☒ Rabitə və audiovizual xidmətlər
 - ☐ İşgüzar xidmətlər
 - ☐ İnşaat və onunla bağlı mühəndis xidmətləri
 - ☐ Təhsil xidmətləri
-

Sual: GATS üçüncü xidmət sektoru hansıdır? (Çəki: 1)

- ☐ Paylaşdırıcı xidmətlər
 - ☐ Rabitə və audiovizual xidmətlər
 - ☐ İşgüzar xidmətlər
 - ☒ İnşaat və onunla bağlı mühəndis xidmətləri
 - ☐ Təhsil xidmətləri
-

Sual: GATS dördüncü xidmət sektoru hansıdır? (Çəki: 1)

- ☒ Paylaşdırıcı xidmətlər
 - ☐ Rabitə və audiovizual xidmətlər
 - ☐ İşgüzar xidmətlər
 - ☐ İnşaat və onunla bağlı mühəndis xidmətləri
 - ☐ Təhsil xidmətləri
-

Sual: GATS beşinci xidmət sektoru hansıdır? (Çəki: 1)

- ☐ Paylaşdırıcı xidmətlər
 - ☐ Paylaşdırıcı xidmətlər
 - ☐ İşgüzar xidmətlər
 - ☐ İnşaat və onunla bağlı mühəndis xidmətləri
 - ☒ Təhsil xidmətləri
-

Sual: GATS altıncı xidmət sektoru hansıdır? (Çəki: 1)

- ☐ Səhiyyə və sosial təminat xidmətləri
 - ☒ Ətraf mühitin mühafizəsi xidmətləri
 - ☐ Maliyyə xidmətləri
 - ☐ Turizm və səyahətlə bağlı xidmətlər
 - ☐ Təhsil xidmətləri
-

Sual: GATS yeddinci xidmət sektoru hansıdır? (Çəki: 1)

- ☐ Səhiyyə və sosial təminat xidmətləri
- ☐ Ətraf mühitin mühafizəsi xidmətləri

- ☒ Maliyyə xidmətləri
 - ☐ Turizm və səyahətlə bağlı xidmətlər
 - ☐ Səhiyyə və sosial təminat xidmətləri
-

Sual: GATS səkkizinci xidmət sektoru hansıdır? (Çəki: 1)

- ☒ Səhiyyə və sosial təminat xidmətləri
 - ☐ Ətraf mühitin mühafizəsi xidmətləri
 - ☐ Maliyyə xidmətləri
 - ☐ Turizm və səyahətlə bağlı xidmətlər
 - ☐ Səhiyyə və sosial təminat xidmətləri
-

Sual: GATS doqquzuncu xidmət sektoru hansıdır? (Çəki: 1)

- ☐ Səhiyyə və sosial təminat xidmətləri
 - ☐ Ətraf mühitin mühafizəsi xidmətləri
 - ☐ Maliyyə xidmətləri
 - ☐ Turizm və səyahətlə bağlı xidmətlər
 - ☒ Səhiyyə və sosial təminat xidmətləri
-

Sual: GATS onuncu xidmət sektoru hansıdır? (Çəki: 1)

- ☒ Nəqliyyat xidmətləri
 - ☐ Ətraf mühitin mühafizəsi xidmətləri
 - ☐ Maliyyə xidmətləri
 - ☐ Asudə vaxtın, mədəni və idman tədbirlərinin təşkili ilə bağlı xidmətlər
 - ☐ Digər xidmətlər
-

Sual: GATS onbirinci xidmət sektoru hansıdır? (Çəki: 1)

- ☒ Nəqliyyat xidmətləri
 - ☐ Ətraf mühitin mühafizəsi xidmətləri
 - ☐ Maliyyə xidmətləri
 - ☐ Asudə vaxtın, mədəni və idman tədbirlərinin təşkili ilə bağlı xidmətlər
 - ☐ Digər xidmətlər
-

Sual: GATS onikinci xidmət sektoru hansıdır? (Çəki: 1)

- ☐ Nəqliyyat xidmətləri
 - ☐ Ətraf mühitin mühafizəsi xidmətləri
 - ☐ Maliyyə xidmətləri
 - ☐ Asudə vaxtın, mədəni və idman tədbirlərinin təşkili ilə bağlı xidmətlər
 - ☒ Digər xidmətlər
-

Sual: GATS çərçivəsində beynəlxalq xidmət tədarükünün neçə üsulu var? (Çəki: 1)

- ☐ Bir
- ☐ İki
- ☐ Üç
- ☒ Dörd

☐ Beş

Sual: Sərhədyanı xidmət tədarükü nədir? (Çəki: 1)

- ☒ Satıcı və alıcının sərhəddi keçmədiyi hal. Sərhəddi ancaq xidmət özü keçir
 - ☐ Satıcı və alıcının sərhəddi keçdiyi hal
 - ☐ Ancaq satıcının sərhəddi keçdiyi hal
 - ☐ Ancaq alıcının sərhəddi keçdiyi hal
 - ☐ Heç biri
-

Sual: Xaricdə xidmət istehlakı nədir? (Çəki: 1)

- ☐ Kommersiya sənədlərinin və digər məlumatların elektron (kağızsız) dövriyyə sistemi
 - ☐ ÜTTnin bir üzvünün digər ÜTT üzvünün ərazisində kommersiya iştirakı yolu ilə xidmət tədarüküdür. Bu halda xidməti təqdim edən firma sərhəddi keçir və digər ölkənin ərazisində nümayəndəlik və ya qız firması açmaqla xidmət göstərilir
 - ☒ Bir ölkənin istehlakçısının digər ölkənin ərazisində yerləşməklə xidmət əldə etdiyi və onu istehlak etdiyi haldır. Bu halda sərhəddi xidmət istehlakçısı keçir
 - ☐ Xaricdən xidmət istehlakçısının yerləşdiyi ölkəyə gələn insanların fəaliyyəti yolu ilə xidmət göstərilir
 - ☐ İnformasiyanın əldə olunması, qorunması və mübadiləsi üçün tətbiq olunan texnologiyalar və bu texnologiyaların fəaliyyətini təmin edən məhsullar
-

Sual: Kommersiya iştirakı nədir? (Çəki: 1)

- ☐ Kommersiya sənədlərinin və digər məlumatların elektron (kağızsız) dövriyyə sistemi
 - ☒ ÜTTnin bir üzvünün digər ÜTT üzvünün ərazisində kommersiya iştirakı yolu ilə xidmət tədarüküdür. Bu halda xidməti təqdim edən firma sərhəddi keçir və digər ölkənin ərazisində nümayəndəlik və ya qız firması açmaqla xidmət göstərilir
 - ☐ Bir ölkənin istehlakçısının digər ölkənin ərazisində yerləşməklə xidmət əldə etdiyi və onu istehlak etdiyi haldır. Bu halda sərhəddi xidmət istehlakçısı keçir
 - ☐ Xaricdən xidmət istehlakçısının yerləşdiyi ölkəyə gələn insanların fəaliyyəti yolu ilə xidmət göstərilir
 - ☐ İnformasiyanın əldə olunması, qorunması və mübadiləsi üçün tətbiq olunan texnologiyalar və bu texnologiyaların fəaliyyətini təmin edən məhsullar
-

Sual: Xidmətin təchizatçısının müvəqqəti olaraq digər ölkəyə getməsi nədir? (Çəki: 1)

- ☐ Kommersiya sənədlərinin və digər məlumatların elektron (kağızsız) dövriyyə sistemi
 - ☐ ÜTTnin bir üzvünün digər ÜTT üzvünün ərazisində kommersiya iştirakı yolu ilə xidmət tədarüküdür. Bu halda xidməti təqdim edən firma sərhəddi keçir və digər ölkənin ərazisində nümayəndəlik və ya qız firması açmaqla xidmət göstərilir
 - ☐ Bir ölkənin istehlakçısının digər ölkənin ərazisində yerləşməklə xidmət əldə etdiyi və onu istehlak etdiyi haldır. Bu halda sərhəddi xidmət istehlakçısı keçir
 - ☒ Xaricdən xidmət istehlakçısının yerləşdiyi ölkəyə gələn insanların fəaliyyəti yolu ilə xidmət göstərilir
 - ☐ İnformasiyanın əldə olunması, qorunması və mübadiləsi üçün tətbiq olunan texnologiyalar və bu texnologiyaların fəaliyyətini təmin edən məhsullar
-

BÖLMƏ: 18

Ad	18
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İntellektual mülkiyyət predmetlərinin ticarət mübadiləsi və qorunmasına aid olan ÜTT qaydaları hansı sənədlə nizamlanır? (Çəki: 1)

- ☐ GATS normalarına uyğundur
- ☐ Hava sərnişin və yük daşımaları sahəsində qarşılıqlı olaraq müəyyən hüquqların verilməsi
- ☐ İkitərəfli və çoxtərəfli sazişlərlə
- ☒ TRİPS üzrə Saziş
- ☐ ÜTT-nin təsis edilməsi haqqında Sazişlə

Sual: TRİPS üzrə Sazişə görə intellektual mülkiyyət anlayışına nə aiddir? (Çəki: 1)

- ☐ TRİPS şurası və ziddiyyətlərin həlli qrupları üçün xidməti təmin edir, intellektual mülkiyyət məsələlərinə aid olan hər hansı danışıqlara yardım edir
- ☒ Müəlliflik hüquqları və oxşar hüquqlar, ticarət nişanları, coğrafi əlamətlər, sənaye dizaynı, patentlər və integral mikrosxemlərin topologiyası
- ☐ İntellektual mülkiyyət hüquqlarının qorunması standartlarını və onların hüquqi tətbiqi qaydasını
- ☐ ÜTT-nin intellektual mülkiyyət hüquqlarının ticarət aspektləri üzrə Sazişin fəaliyyətinə nəzarət
- ☐ İntellektual mülkiyyətin müxtəlif növlərinin qorunması standartlarına

Sual: ÜTT Katibliyinin intellektual mülkiyyət şöbəsi: (Çəki: 1)

- ☐ TRİPS şurası və ziddiyyətlərin həlli qrupları üçün xidməti təmin edir, intellektual mülkiyyət məsələlərinə aid olan hər hansı danışıqlara yardım edir
- ☒ Müəlliflik hüquqları və oxşar hüquqlar, ticarət nişanları, coğrafi əlamətlər, sənaye dizaynı, patentlər və integral mikrosxemlərin topologiyası
- ☐ İntellektual mülkiyyət hüquqlarının qorunması standartlarını və onların hüquqi tətbiqi qaydasını
- ☐ ÜTT-nin intellektual mülkiyyət hüquqlarının ticarət aspektləri üzrə Sazişin fəaliyyətinə nəzarət
- ☐ İntellektual mülkiyyətin müxtəlif növlərinin qorunması standartlarına

Sual: İntellektual mülkiyyət hüquqlarının ticarət aspektləri üzrə Saziş (TRİPS) hansı sənəd əsasında yaradılmışdır? (Çəki: 1)

- ☐ GATS normalarına uyğun
- ☐ Hava sərnişin və yük daşımaları sahəsində danışıqlar
- ☐ İkitərəfli və çoxtərəfli sazişlər

- ☐ TRİPS üzrə Saziş
 - ☒ ÜTT-nin təsis edilməsi haqqında Sazişlə
-

Sual: İntellektual mülkiyyət hüquqlarının ticarət aspektləri üzrə Saziş nəyi müəyyən edir? (Çəki: 1)

- ☐ TRİPS şurası və ziddiyyətlərin həlli qrupları üçün xidməti təmin edir, intellektual mülkiyyət məsələlərinə aid olan hər hansı danışıqlara yardım edir
 - ☐ Müəlliflik hüquqları və oxşar hüquqlar, ticarət nişanları, coğrafi əlamətlər, sənaye dizaynı, patentlər və integral mikrosxemlərin topologiyası
 - ☒ İntellektual mülkiyyət hüquqlarının qorunması standartlarını və onların hüquqi tətbiqi qaydasını
 - ☐ ÜTT-nin intellektual mülkiyyət hüquqlarının ticarət aspektləri üzrə Sazişin fəaliyyətinə nəzarət
 - ☐ İntellektual mülkiyyətin müxtəlif növlərinin qorunması standartlarına
-

Sual: İntellektual mülkiyyət hüquqlarının ticarət aspektləri üzrə Sazişin başlıca vəzifəsi: (Çəki: 1)

- ☐ TRİPS şurası və ziddiyyətlərin həlli qrupları üçün xidməti təmin edir, intellektual mülkiyyət məsələlərinə aid olan hər hansı danışıqlara yardım edir
 - ☐ Müəlliflik hüquqları və oxşar hüquqlar, ticarət nişanları, coğrafi əlamətlər, sənaye dizaynı, patentlər və integral mikrosxemlərin topologiyası
 - ☐ İntellektual mülkiyyət hüquqlarının qorunması standartlarını və onların hüquqi tətbiqi qaydasını
 - ☒ ÜTT-nin intellektual mülkiyyət hüquqlarının ticarət aspektləri üzrə Sazişin fəaliyyətinə nəzarət
 - ☐ İntellektual mülkiyyətin müxtəlif növlərinin qorunması standartlarına
-

Sual: TRİPS üzrə Saziş neçə hissədən ibarətdir? (Çəki: 1)

- ☐ 3
 - ☐ 5
 - ☒ 7
 - ☐ 9
 - ☐ 11
-

Sual: TRİPS üzrə Sazişin birinci hissəsi nəyə həsr olunub? (Çəki: 1)

- ☐ İntellektual hüquqların əldə edilmə və sübut olunma proseduralarına
 - ☐ İntellektual mülkiyyət hüquqlarına riayət olunmasına məcbur edən tədbirlərə
 - ☐ İntellektual mülkiyyətin müxtəlif növlərinin qorunması standartlarına
 - ☒ Ümumi prinsiplərə
 - ☐ Razılaşdırıcı proseduralara
-

Sual: TRİPS üzrə Sazişin ikinci hissəsi nəyə həsr olunub? (Çəki: 1)

- ☐ İntellektual hüquqların əldə edilmə və sübut olunma proseduralarına
- ☐ İntellektual mülkiyyət hüquqlarına riayət olunmasına məcbur edən tədbirlərə
- ☒ İntellektual mülkiyyətin müxtəlif növlərinin qorunması standartlarına
- ☐ Ümumi prinsiplərə

☐ Razılaşdırıcı proseduralara

Sual: TRİPS üzrə Sazişin üçüncü hissəsi nəyə həsr olunub? (Çəki: 1)

- ☐ İntellektual hüquqların əldə edilmə və sübut olunma proseduralarına
 - ☒ İntellektual mülkiyyət hüquqlarına riayət olunmasına məcbur edən tədbirlərə
 - ☐ İntellektual mülkiyyətin müxtəlif növlərinin qorunması standartlarına
 - ☐ Ümumi prinsiplərə
 - ☐ Razılaşdırıcı proseduralara
-

Sual: TRİPS üzrə Sazişin dördüncü hissəsi nəyə həsr olunub? (Çəki: 1)

- ☒ İntellektual hüquqların əldə edilmə və sübut olunma proseduralarına
 - ☐ İntellektual mülkiyyət hüquqlarına riayət olunmasına məcbur edən tədbirlərə
 - ☐ İntellektual mülkiyyətin müxtəlif növlərinin qorunması standartlarına
 - ☐ Ümumi prinsiplərə
 - ☐ Razılaşdırıcı proseduralara
-

Sual: TRİPS üzrə Sazişin beşinci hissəsi nəyə həsr olunub? (Çəki: 1)

- ☐ İntellektual hüquqların əldə edilmə və sübut olunma proseduralarına
 - ☐ İntellektual mülkiyyət hüquqlarına riayət olunmasına məcbur edən tədbirlərə
 - ☐ İntellektual mülkiyyətin müxtəlif növlərinin qorunması standartlarına
 - ☐ Ümumi prinsiplərə
 - ☒ Razılaşdırıcı proseduralara
-

Sual: TRİPS üzrə Sazişin altıncı hissəsi nəyə həsr olunub? (Çəki: 1)

- ☐ İntellektual hüquqların əldə edilmə və sübut olunma proseduralarına
 - ☐ İntellektual mülkiyyət hüquqlarına riayət olunmasına məcbur edən tədbirlərə
 - ☐ İntellektual mülkiyyətin müxtəlif növlərinin qorunması standartlarına
 - ☐ Təşkilati və qərarverici (son) müddəalara
 - ☒ Müvvəqqəti sazişə
-

Sual: TRİPS üzrə Sazişin yeddinci hissəsi nəyə həsr olunub? (Çəki: 1)

- ☐ İntellektual hüquqların əldə edilmə və sübut olunma proseduralarına
 - ☐ İntellektual mülkiyyət hüquqlarına riayət olunmasına məcbur edən tədbirlərə
 - ☐ İntellektual mülkiyyətin müxtəlif növlərinin qorunması standartlarına
 - ☒ Təşkilati və qərarverici (son) müddəalara
 - ☐ Müvvəqqəti sazişə
-

Sual: TRİPS üzrə Sazişin ən mühüm yeniliyi nədir? (Çəki: 1)

- ☐ İntellektual hüquqların əldə edilmə və sübut olunma prosedurlarının yaradılması
 - ☐ İntellektual mülkiyyət hüquqlarına riayət olunmasına məcbur edən tədbirlər
 - ☐ İntellektual mülkiyyətin müxtəlif növlərinin qorunması
 - ☒ İntellektual mülkiyyət hüquqlarının qorunması üzrə milli mexanizmlərin yaradılması öhdəliyi
 - ☐ İntellektual mülkiyyət hüquqlarının qorunması üzrə razılaşdırıcı proseduralar
-

Sual: İntellektual mülkiyyət hüquqlarının ticarət aspektləri üzrə Şura saxta mallarla beynəlxalq ticarətlə bağlı olan münaqişələrin yaranmasının aradan qaldırılması məsələləri ilə: (Çəki: 1)

- ☐ Məşğul olmur
- ☒ Məşğul olur
- ☐ Ancaq münaqişələrin statistik uçotunu aparır
- ☐ Münaqişələrin statistik uçotunu aparmır
- ☐ Doğru cavab yoxdur

BÖLMƏ: 19

Ad	19
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Beynəlxalq yükdaşımalarda ticari terminlərin dəqiq ifadə olunması məqsədi ilə Beynəlxalq Ticarət Palatası 1936-cı ildə hansı qaydaları təsdiq etmişdir? (Çəki: 1)

- ☒ "İnkoterms 1936"
- ☐ "İnkoterms 2010"
- ☐ "İnkoterms 1963"
- ☐ "İnkoterms 1977"
- ☐ "İnkoterms 2009"

Sual: Beynəlxalq yükdaşımalarda tətbiq olunan müasir ticari terminlər toplusu hansıdır? (Çəki: 1)

- ☒ "İnkoterms 2010"
- ☐ "İnkoterms 2011"
- ☐ "İnkoterms 1963"
- ☐ "İnkoterms 1977"
- ☐ "İnkoterms 2009"

Sual: "İnkoterms 2010" nə zaman qüvvəyə münmüştür? (Çəki: 1)

- ☐ 18 fevral 1979
- ☐ 30 avqust 2002
- ☒ 1 yanvar 2011
- ☐ 11 sentyabr 2001
- ☐ 25 dekabr 2006

Sual: "İnkoterms 2010" neçə termini müəyyənləşdirir? (Çəki: 1)

- ☐ 2
- ☐ 5

- ☐ 8
 - ☐ 10
 - ☒ 11
-

Sual: "İnkotermis 2010" müəyyənləşdirilmiş terminlər neçə qrupa ayrılır? (Çəki: 1)

- ☐ 2
 - ☐ 3
 - ☒ 4
 - ☐ 6
 - ☐ 9
-

Sual: "E" qrupu nəyi nəzərdə tutur? (Çəki: 1)

- ☐ Əsas yükdaşıma xərcləri yükləyən tərəfindən ödənilir
 - ☐ Əsas yükdaşıma xərcləri yükləyən tərəfindən ödənilmir
 - ☒ Mal yükləyən tərəfindən təhvil edilir
 - ☐ Mal yükü qəbul edən tərəfindən təhvil edilir
 - ☐ Çatdırılma yükləyən tərəfindən təmin edilir
-

Sual: "F" qrupu nəyi nəzərdə tutur? (Çəki: 1)

- ☐ Əsas yükdaşıma xərcləri yükləyən tərəfindən ödənilir
 - ☒ Əsas yükdaşıma xərcləri yüklənən tərəfindən ödənilir
 - ☐ Mal yükləyən tərəfindən təhvil edilir
 - ☐ Mal yükü qəbul edən tərəfindən təhvil edilir
 - ☐ Çatdırılma yükləyən tərəfindən təmin edilir
-

Sual: "C" qrupu nəyi nəzərdə tutur? (Çəki: 1)

- ☒ Əsas yükdaşıma xərcləri yükləyən tərəfindən ödənilir
 - ☐ Əsas yükdaşıma xərcləri yüklənən tərəfindən ödənilir
 - ☐ Mal yükləyən tərəfindən təhvil edilir
 - ☐ Mal yükü qəbul edən tərəfindən təhvil edilir
 - ☐ Çatdırılma yükləyən tərəfindən təmin edilir
-

Sual: "D" qrupu nəyi nəzərdə tutur? (Çəki: 1)

- ☐ Əsas yükdaşıma xərcləri yükləyən tərəfindən ödənilir
 - ☐ Əsas yükdaşıma xərcləri yükləyən tərəfindən ödənilmir
 - ☐ Mal yükləyən tərəfindən təhvil edilir
 - ☐ Mal yükü qəbul edən tərəfindən təhvil edilir
 - ☒ Çatdırılma yükləyən tərəfindən təmin edilir
-

Sual: TIR konvensiyası nə zaman imzalanmışdır? (Çəki: 1)

- ☐ 1948
- ☐ 1953
- ☒ 1975
- ☐ 1982

Sual: TIR konvensiyası harada imzalanmışdır? (Çəki: 1)

- ☐ Nyu-York
 - ☐ Doha
 - ☒ Cenevrə
 - ☐ Moskva
 - ☐ Vaşington
-

Sual: TIR konvensiyası hansı beynəlxalq təşkilatın təşəbbüsü ilə imzalanmışdır? (Çəki: 1)

- ☐ ÜTT
 - ☒ Beynəlxalq Ticarət Palatası
 - ☐ Dünya Bankı
 - ☐ BMT
 - ☐ Avropa Birliyi
-

Sual: TIR konvensiyasına hazırda neçə ölkə qoşulmuşdur? (Çəki: 1)

- ☒ 57
 - ☐ 32
 - ☐ 14
 - ☐ 68
 - ☐ 9
-

Sual: TIR konvensiyası hansı məqsədlə imzalanmışdır? (Çəki: 1)

- ☒ Avtomobillərlə beynəlxalq yükdaşımalar zamanı inzibati formallıqları sadələşdirmək və asanlaşdırmaq
 - ☐ Aralıq sərhəd gömrük məntəqələrindən rüsumsuz keçmək və gömrük nəzarətindən azad olmaq
 - ☐ Hava sərnişin və yük daşımaları sahəsində qarşılıqlı olaraq müəyyən hüquqları vermək
 - ☐ İntellektual mülkiyyətin müxtəlif növlərini qorunmaq
 - ☐ Xidmətlərlə mübadilənin proqressiv liberallaşdırılması
-

Sual: TIR konvensiyası qaydaları ilə beynəlxalq yükdaşımalarda tətbiq olunan sənəd necə adlanır? (Çəki: 1)

- ☐ CMR
 - ☒ Carnet TIR
 - ☐ Invoys
 - ☐ Konosament
 - ☐ Qaimə
-

Sual: Carnet TIR kitabçası ilə hərəkət edən nəqliyyat vasitəsi hansı üstünlüklərə malikdir? (Çəki: 1)

- ☐ Aralıq sərhəd gömrük məntəqələrindən rüsumsuz keçmək

- ☐ Gömrük nəzarətindən azad olmaq
 - ☐ Gömrük məntəqələrindən rüsumsuz keçmək və gömrük nəzarətindən azad olmaq
 - ☒ Aralıq sərhəd gömrük məntəqələrindən rüsumsuz keçmək və gömrük nəzarətindən azad olmaq
 - ☐ Aralıq sərhəd gömrük məntəqələrində gömrük nəzarətindən azad olmaq
-

Sual: Azərbaycan TIR konvnsiyasına: (Çəki: 1)

- ☐ Qoşulmamışdır
 - ☒ Qoşulmuşdur
 - ☐ Üzvlüyə namizəddir
 - ☐ Doğru cavab yoxdur
 - ☐ Bütün cavablar doğrudur
-

Sual: Hava nəqliyyatının azadlığı hansı hüquqi bazada tənzimlənir? (Çəki: 1)

- ☐ GATS normalarına uyğundur
 - ☐ Hava sənişin və yük daşımaları sahəsində qarşılıqlı olaraq müəyyən hüquqların verilməsi
 - ☒ İkitərəfli və çoxtərəfli sazişlərlə
 - ☐ TRİPS üzrə Saziş
 - ☐ ÜTT-nin təsis edilməsi haqqında Sazişlə
-

Sual: Hava nəqliyyatının azadlığını tənzimləyən sazişlərin predmeti nədir? (Çəki: 1)

- ☐ GATS normalarına uyğundur
 - ☒ Hava sənişin və yük daşımaları sahəsində qarşılıqlı olaraq müəyyən hüquqların verilməsi
 - ☐ İkitərəfli və çoxtərəfli sazişlərlə
 - ☐ TRİPS üzrə Saziş
 - ☐ ÜTT-nin təsis edilməsi haqqında Sazişlə
-

Sual: Hava nəqliyyatının azadlığını tənzimləyən sazişlərin əsas müddəaları: (Çəki: 1)

- ☒ GATS normalarına uyğundur
 - ☐ Hava sənişin və yük daşımaları normalarına uyğundur
 - ☐ Hava sənişin və yük daşımaları normalarına uyğun deyil
 - ☐ GATT normalarına uyğundur
 - ☐ GATT normalarına uyğun deyil
-

BÖLMƏ: 20

Ad	20
Suallardan	24
Maksimal faiz	24
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Standart nədir? (Çəki: 1)

- ☐ Ən əlverişli rejim və milli rejim də daxil olmaqla, ÜTT-nin əsas hüquqi normaları
 - ☒ Başqa obyektlərlə müqayisə etmək üçün əsas kimi qəbul edilən norma, nümunə, etalon
 - ☐ Hüquqi aktlara, inzibati qayda və ənənələrə, ümumi təyinatlı məhkəmə qərarlarına, eləcə də beynəlxalq hüquqi aktlara münasibətə aid olan informasiyanın açıqlığı, hamı üçün əlçatan olması və aşkarlığı
 - ☐ Standartlaşdırma üzrə milli orqanlara milli standartlar üçün əsas kimi beynəlxalq standartlardan istifadə etməyi və ÜTT üzvü ölkələrdən beynəlxalq standartların hazırlanmasında iştirak etməyi
 - ☐ Subsidiyaların uyğunsuz və ya qeyri-qanuni istifadəsi və ya dempinq qiymətlərlə məhsul ixracı
-

Sual: ÜTT standartlarına nə aiddir? (Çəki: 1)

- ☒ Ən əlverişli rejim və milli rejim də daxil olmaqla, ÜTT-nin əsas hüquqi normaları
 - ☐ obyektlərlə müqayisə etmək üçün əsas kimi qəbul edilən norma, nümunə, etalon
 - ☐ Hüquqi aktlara, inzibati qayda və ənənələrə, ümumi təyinatlı məhkəmə qərarlarına, eləcə də beynəlxalq hüquqi aktlara münasibətə aid olan informasiyanın açıqlığı, hamı üçün əlçatan olması və aşkarlığı
 - ☐ Standartlaşdırma üzrə milli orqanlara milli standartlar üçün əsas kimi beynəlxalq standartlardan istifadə etməyi və ÜTT üzvü ölkələrdən beynəlxalq standartların hazırlanmasında iştirak etməyi
 - ☐ Subsidiyaların uyğunsuz və ya qeyri-qanuni istifadəsi və ya dempinq qiymətlərlə məhsul ixracı
-

Sual: Şəffaflıq nədir? (Çəki: 1)

- ☐ Ən əlverişli rejim və milli rejim də daxil olmaqla, ÜTT-nin əsas hüquqi normaları
 - ☐ Başqa obyektlərlə müqayisə etmək üçün əsas kimi qəbul edilən norma, nümunə, etalon
 - ☒ Hüquqi aktlara, inzibati qayda və ənənələrə, ümumi təyinatlı məhkəmə qərarlarına, eləcə də beynəlxalq hüquqi aktlara münasibətə aid olan informasiyanın açıqlığı, hamı üçün əlçatan olması və aşkarlığı
 - ☐ Standartlaşdırma üzrə milli orqanlara milli standartlar üçün əsas kimi beynəlxalq standartlardan istifadə etməyi və ÜTT üzvü ölkələrdən beynəlxalq standartların hazırlanmasında iştirak etməyi
 - ☐ Subsidiyaların uyğunsuz və ya qeyri-qanuni istifadəsi və ya dempinq qiymətlərlə məhsul ixracı
-

Sual: Vicdanlı praktika məcəlləsi nəyi tələb edir? (Çəki: 1)

- ☐ Ən əlverişli rejim və milli rejim də daxil olmaqla, ÜTT-nin əsas hüquqi normaları
- ☐ Başqa obyektlərlə müqayisə etmək üçün əsas kimi qəbul edilən norma, nümunə, etalon
- ☐ Hüquqi aktlara, inzibati qayda və ənənələrə, ümumi təyinatlı məhkəmə qərarlarına, eləcə də beynəlxalq hüquqi aktlara münasibətə aid olan informasiyanın açıqlığı, hamı üçün əlçatan olması və aşkarlığı

- ☒ Standartlaşdırma üzrə milli orqanlara milli standartlar üçün əsas kimi beynəlxalq standartlardan istifadə etməyi və ÜTT üzvü ölkələrdən beynəlxalq standartların hazırlanmasında iştirak etməyi
 - ☐ Subsidiyaların uyğunsuz və ya qeyri-qanuni istifadəsi və ya dempinq qiymətlərlə məhsul ixracı
-

Sual: ÜTT qaydalarına əsasən, ədalətsiz (vicdansız) ticarət praktikasına nə aiddir? (Çəki: 1)

- ☐ Ən əlverişli rejim və milli rejim də daxil olmaqla, ÜTT-nin əsas hüquqi normaları
 - ☐ Başqa obyektlərlə müqayisə etmək üçün əsas kimi qəbul edilən norma, nümunə, etalon
 - ☐ Hüquqi aktlara, inzibati qayda və ənənələrə, ümumi təyinatlı məhkəmə qərarlarına, eləcə də beynəlxalq hüquqi aktlara münasibətə aid olan informasiyanın açıqlığı, hamı üçün əlçatan olması və aşkarlığı
 - ☐ Standartlaşdırma üzrə milli orqanlara milli standartlar üçün əsas kimi beynəlxalq standartlardan istifadə etməyi və ÜTT üzvü ölkələrdən beynəlxalq standartların hazırlanmasında iştirak etməyi
 - ☒ Subsidiyaların uyğunsuz və ya qeyri-qanuni istifadəsi və ya dempinq qiymətlərlə məhsul ixracı
-

Sual: Antidempinq Məcəlləsi nədir? (Çəki: 1)

- ☐ Ən əlverişli rejim və milli rejim də daxil olmaqla, ÜTT-nin əsas hüquqi normaları
 - ☐ Başqa obyektlərlə müqayisə etmək üçün əsas kimi qəbul edilən norma, nümunə, etalon
 - ☐ Hüquqi aktlara, inzibati qayda və ənənələrə, ümumi təyinatlı məhkəmə qərarlarına, eləcə də beynəlxalq hüquqi aktlara münasibətə aid olan informasiyanın açıqlığı, hamı üçün əlçatan olması və aşkarlığı
 - ☐ Malların dempinq qiyməti üzrə satışını neytrallaşdırmaq məqsədilə antidempinq rüsumunun tətbiqi
 - ☒ Dempinqə qarşı hüquqi və prosedur qaydalar toplusu
-

Sual: Antidempinq Məcəlləsi hansı tədbiri nəzərdə tutur? (Çəki: 1)

- ☐ Ən əlverişli rejim və milli rejim də daxil olmaqla, ÜTT-nin əsas hüquqi normaları
 - ☐ Başqa obyektlərlə müqayisə etmək üçün əsas kimi qəbul edilən norma, nümunə, etalon
 - ☐ Hüquqi aktlara, inzibati qayda və ənənələrə, ümumi təyinatlı məhkəmə qərarlarına, eləcə də beynəlxalq hüquqi aktlara münasibətə aid olan informasiyanın açıqlığı, hamı üçün əlçatan olması və aşkarlığı
 - ☒ Malların dempinq qiyməti üzrə satışını neytrallaşdırmaq məqsədilə antidempinq rüsumunun tətbiqi
 - ☐ Dempinqə qarşı hüquqi və prosedur qaydalar toplusu
-

Sual: Diskriminasiyasız rejim nədir? (Çəki: 1)

- ☐ ÜTT üzvü olan bir dövlət tərəfindən digər dövlətin malı, xidməti və ya xidmət tədarükçüsünə verdiyi istənilən güzəşt və ya imtiyaz dərhal və şərtsiz olaraq digər ÜTT üzvlərinə də aid edilir

- ☐ Malların demping qiyməti üzrə satışını neytrallaşdırmaq məqsədilə antidempinq rüsumunun tətbiqi
 - ☒ Heç bir tərəf öz ərazisinə qanuni qaydada idxal edilən hər hansı məhsula qarşı diskriminasiya və ya düşməncilik münasibəti göstərə bilməz
 - ☐ Ətraf mühitin qorunması ilə bağlı olan ticarət tədbirlərinə münasibətdə ÜTT-nin əsas
 - ☐ Sazişin müvafiq norması və ya onun müəyyən etdiyi tədbirlər müəyyən olunmuş zaman müddətinin keçməsi ilə avtomatik olaraq öz fəaliyyətini dayandırmasını göstərən saziş müddəası
-

Sual: Ən əlverişli rejimin (ƏƏR) tətbiqi mexanizmi: (Çəki: 1)

- ☒ ÜTT üzvü olan bir dövlət tərəfindən digər dövlətin malı, xidməti və ya xidmət tədarükçüsünə verdiyi istənilən güzəşt və ya imtiyaz dərhal və şərtsiz olaraq digər ÜTT üzvlərinə də aid edilir
 - ☐ Malların demping qiyməti üzrə satışını neytrallaşdırmaq məqsədilə antidempinq rüsumunun tətbiqi
 - ☐ Heç bir tərəf öz ərazisinə qanuni qaydada idxal edilən hər hansı məhsula qarşı diskriminasiya və ya düşməncilik münasibəti göstərə bilməz
 - ☐ Ətraf mühitin qorunması ilə bağlı olan ticarət tədbirlərinə münasibətdə ÜTT-nin əsas
 - ☐ Sazişin müvafiq norması və ya onun müəyyən etdiyi tədbirlər müəyyən olunmuş zaman müddətinin keçməsi ilə avtomatik olaraq öz fəaliyyətini dayandırmasını göstərən saziş müddəası
-

Sual: Ətraf mühitin mühafizəsi tədbirləri üzrə ÜTT qaydaları: (Çəki: 1)

- ☐ ÜTT üzvü olan bir dövlət tərəfindən digər dövlətin malı, xidməti və ya xidmət tədarükçüsünə verdiyi istənilən güzəşt və ya imtiyaz dərhal və şərtsiz olaraq digər ÜTT üzvlərinə də aid edilir
 - ☐ Malların demping qiyməti üzrə satışını neytrallaşdırmaq məqsədilə antidempinq rüsumunun tətbiqi
 - ☐ Heç bir tərəf öz ərazisinə qanuni qaydada idxal edilən hər hansı məhsula qarşı diskriminasiya və ya düşməncilik münasibəti göstərə bilməz
 - ☒ Ətraf mühitin qorunması ilə bağlı olan ticarət tədbirlərinə münasibətdə ÜTT-nin əsas prinsipidir
 - ☐ Sazişin müvafiq norması və ya onun müəyyən etdiyi tədbirlər müəyyən olunmuş zaman müddətinin keçməsi ilə avtomatik olaraq öz fəaliyyətini dayandırmasını göstərən saziş müddəası
-

Sual: Ətraf mühitin mühafizəsi tədbirləri üzrə ÜTT qaydalarına nəzaəti təmin edən orqan: (Çəki: 1)

- ☐ GATT-1947
 - ☐ GATT-1994
 - ☒ Ticarət və Ekologiya üzrə Daimi Komitə
 - ☐ Nazirlər Konfransı
 - ☐ Baş Katiblik
-

Sual: "Günəşin batması" haqqında maddə nədir? (Çəki: 1)

- ☐ ÜTT üzvü olan bir dövlət tərəfindən digər dövlətin malı, xidməti və ya xidmət tədarükçüsünə verdiyi istənilən güzəşt və ya imtiyaz dərhal və şərtsiz olaraq digər ÜTT üzvlərinə də aid edilir
 - ☐ Malların demping qiyməti üzrə satışını neytrallaşdırmaq məqsədilə antidempinq rüsumunun tətbiqi
 - ☐ Heç bir tərəf öz ərazisinə qanuni qaydada idxal edilən hər hansı məhsula qarşı diskriminasiya və ya düşmənçilik münasibəti göstərə bilməz
 - ☐ Ətraf mühitin qorunması ilə bağlı olan ticarət tədbirlərinə münasibətdə ÜTT-nin əsas
 - ☒ Sazişin müvafiq norması və ya onun müəyyən etdiyi tədbirlər müəyyən olunmuş zaman müddətinin keçməsi ilə avtomatik olaraq öz fəaliyyətini dayandırmasını göstərən saziş müddəası
-

Sual: Xüsusi və Diferensial Rejim Şərtləri (S&D) neçə qrup üzrə təsnifləşdirilir? (Çəki: 1)

- ☐ 3
 - ☒ 5
 - ☐ 7
 - ☐ 9
 - ☐ 11
-

Sual: Birinci qrup Xüsusi və Diferensial Rejim Şərtləri hansılardır? (Çəki: 1)

- ☐ Ticarət tədbirlərinin idarə edilməsində inkişaf etməkdə olan ölkələr üçün qayda və intizamda çevikliyə imkan verən şərtlər
 - ☐ İnkişaf etməkdə olan ölkələrin maraqlarını qorumaq üçün ÜTT üzvlərinə ehtiyac duyan şərtlər
 - ☒ Bazara çıxış vasitəsilə artan ticarət imkanlarına çalışan şərtlər
 - ☐ Texniki yardım üçün olan şərtlər
 - ☐ İnkişaf etməkdə olan ölkələr üçün daha uzun keçid dövrünə imkan verən şərtlər
-

Sual: İkinci qrup Xüsusi və Diferensial Rejim Şərtləri hansılardır? (Çəki: 1)

- ☐ Ticarət tədbirlərinin idarə edilməsində inkişaf etməkdə olan ölkələr üçün qayda və intizamda çevikliyə imkan verən şərtlər
 - ☒ İnkişaf etməkdə olan ölkələrin maraqlarını qorumaq üçün ÜTT üzvlərinə ehtiyac duyan şərtlər
 - ☐ Bazara çıxış vasitəsilə artan ticarət imkanlarına çalışan şərtlər
 - ☐ Texniki yardım üçün olan şərtlər
 - ☐ İnkişaf etməkdə olan ölkələr üçün daha uzun keçid dövrünə imkan verən şərtlər
-

Sual: Üçüncü qrup Xüsusi və Diferensial Rejim Şərtləri hansılardır? (Çəki: 1)

- ☒ Ticarət tədbirlərinin idarə edilməsində inkişaf etməkdə olan ölkələr üçün qayda və intizamda çevikliyə imkan verən şərtlər
- ☐ İnkişaf etməkdə olan ölkələrin maraqlarını qorumaq üçün ÜTT üzvlərinə ehtiyac duyan şərtlər
- ☐ Bazara çıxış vasitəsilə artan ticarət imkanlarına çalışan şərtlər
- ☐ Texniki yardım üçün olan şərtlər
- ☐ İnkişaf etməkdə olan ölkələr üçün daha uzun keçid dövrünə imkan verən şərtlər

Sual: Dördüncü qrup Xüsusi və Diferensial Rejim Şərtləri hansılardır? (Çəki: 1)

- ☐ Ticarət tədbirlərinin idarə edilməsində inkişaf etməkdə olan ölkələr üçün qayda və intizamda çevikliyə imkan verən şərtlər
 - ☐ İnkişaf etməkdə olan ölkələrin maraqlarını qorumaq üçün ÜTT üzvlərinə ehtiyac duyan şərtlər
 - ☐ Bazara çıxış vasitəsilə artan ticarət imkanlarına çalışan şərtlər
 - ☐ Texniki yardım üçün olan şərtlər
 - ☒ İnkişaf etməkdə olan ölkələr üçün daha uzun keçid dövrünə imkan verən şərtlər
-

Sual: Beşinci qrup Xüsusi və Diferensial Rejim Şərtləri hansılardır? (Çəki: 1)

- ☐ Ticarət tədbirlərinin idarə edilməsində inkişaf etməkdə olan ölkələr üçün qayda və intizamda çevikliyə imkan verən şərtlər
 - ☐ İnkişaf etməkdə olan ölkələrin maraqlarını qorumaq üçün ÜTT üzvlərinə ehtiyac duyan şərtlər
 - ☐ Bazara çıxış vasitəsilə artan ticarət imkanlarına çalışan şərtlər
 - ☒ Texniki yardım üçün olan şərtlər
 - ☐ İnkişaf etməkdə olan ölkələr üçün daha uzun keçid dövrünə imkan verən şərtlər
-

Sual: ÜTT-nin kəmiyyət məhdudiyyətlərinin ümumi ləğvi prinsipinin əsas tələbi: (Çəki: 1)

- ☐ Malların təsviri və kodlaşdırılmasının ÜTT standartlarında harmonlaşdırılmış sistemi
 - ☒ Əgər dövlət idxal və ya ixracı məhdudlaşdırmaq istəyirsə, dövlətin bunu heç bir digər vasitələrlə deyil, yalnız gömrük rüsumları və yığımlarının köməyi ilə etmək hüququ vardır
 - ☐ Azərbaycanın Xarici İqtisadi Fəaliyyətinin Mal Nomenklaturasının (XİF MN) kodunun ilk 6 işarəsi harmonlaşdırılmış sistemin koduna uyğundur
 - ☐ Malların son təyin olunmuş məntəqəyə çatdırılması üçün ÜTT üzvünün onun digər üzvünün ərazisindən maneəsiz keçirilməsi üzrə verilmiş hüquq
 - ☐ Mühəsibat uçotunun eyni unifikasiya olunmuş metodologiya və terminologiyasından istifadə edən beynəlxalq mühəsibat uçotu sistemi
-

Sual: Harmonlaşdırılmış sistem (HS) nədir? (Çəki: 1)

- ☒ Malların təsviri və kodlaşdırılmasının ÜTT standartlarında harmonlaşdırılmış sistemi
 - ☐ Əgər dövlət idxal və ya ixracı məhdudlaşdırmaq istəyirsə, dövlətin bunu heç bir digər vasitələrlə deyil, yalnız gömrük rüsumları və yığımlarının köməyi ilə etmək hüququ vardır
 - ☐ Azərbaycanın Xarici İqtisadi Fəaliyyətinin Mal Nomenklaturasının (XİF MN) kodunun ilk 6 işarəsi harmonlaşdırılmış sistemin koduna uyğundur
 - ☐ Malların son təyin olunmuş məntəqəyə çatdırılması üçün ÜTT üzvünün onun digər üzvünün ərazisindən maneəsiz keçirilməsi üzrə verilmiş hüquq
 - ☐ Mühəsibat uçotunun eyni unifikasiya olunmuş metodologiya və terminologiyasından istifadə edən beynəlxalq mühəsibat uçotu sistemi
-

Sual: Azərbaycan Respublikasının Xarici İqtisadi Fəaliyyətinin Mal Nomenklaturası ÜTT harmonlaşdırılmış sisteminə necə uyğunlaşdırılıb? (Çəki: 1)

- ☐ Malların təsviri və kodlaşdırılmasının ÜTT standartlarında harmonlaşdırılmış sistemi
 - ☐ Əgər dövlət idxal və ya ixracı məhdudlaşdırmaq istəyirsə, dövlətin bunu heç bir digər vasitələrlə deyil, yalnız gömrük rüsumları və yığımlarının köməyi ilə etmək hüququ vardır
 - ☒ Azərbaycanın Xarici İqtisadi Fəaliyyətinin Mal Nomenklaturasının (XİF MN) kodunun ilk 6 işarəsi harmonlaşdırılmış sistemin koduna uyğundur
 - ☐ Malların son təyin olunmuş məntəqəyə çatdırılması üçün ÜTT üzvünün onun digər üzvünün ərazisindən maneəsiz keçirilməsi üzrə verilmiş hüquq
 - ☐ Mühasibat uçotunun eyni unifikasiya olunmuş metodologiya və terminologiyasından istifadə edən beynəlxalq mühasibat uçotu sistemi
-

Sual: Tranzit azadlığı nədir? (Çəki: 1)

- ☐ Malların təsviri və kodlaşdırılmasının ÜTT standartlarında harmonlaşdırılmış sistemi
 - ☐ Əgər dövlət idxal və ya ixracı məhdudlaşdırmaq istəyirsə, dövlətin bunu heç bir digər vasitələrlə deyil, yalnız gömrük rüsumları və yığımlarının köməyi ilə etmək hüququ vardır
 - ☐ Azərbaycanın Xarici İqtisadi Fəaliyyətinin Mal Nomenklaturasının (XİF MN) kodunun ilk 6 işarəsi harmonlaşdırılmış sistemin koduna uyğundur
 - ☒ Malların son təyin olunmuş məntəqəyə çatdırılması üçün ÜTT üzvünün onun digər üzvünün ərazisindən maneəsiz keçirilməsi üzrə verilmiş hüquq
 - ☐ Mühasibat uçotunun eyni unifikasiya olunmuş metodologiya və terminologiyasından istifadə edən beynəlxalq mühasibat uçotu sistemi
-

Sual: Ümumi qəbul olunmuş mühasibat uçotu sistemi (GAAP) nədir? (Çəki: 1)

- ☐ Malların təsviri və kodlaşdırılmasının ÜTT standartlarında harmonlaşdırılmış sistemi
 - ☐ Əgər dövlət idxal və ya ixracı məhdudlaşdırmaq istəyirsə, dövlətin bunu heç bir digər vasitələrlə deyil, yalnız gömrük rüsumları və yığımlarının köməyi ilə etmək hüququ vardır
 - ☐ Azərbaycanın Xarici İqtisadi Fəaliyyətinin Mal Nomenklaturasının (XİF MN) kodunun ilk 6 işarəsi harmonlaşdırılmış sistemin koduna uyğundur
 - ☐ Malların son təyin olunmuş məntəqəyə çatdırılması üçün ÜTT üzvünün onun digər üzvünün ərazisindən maneəsiz keçirilməsi üzrə verilmiş hüquq
 - ☒ Mühasibat uçotunun eyni unifikasiya olunmuş metodologiya və terminologiyasından istifadə edən beynəlxalq mühasibat uçotu sistemi
-

Sual: ÜTT-nin mübahisələrin həllini tənzimləyən qayda və proseduralar haqqında razılaşması (URPGSD) sistemi nədir? (Çəki: 1)

- ☐ Malların təsviri və kodlaşdırılmasının ÜTT standartlarında harmonlaşdırılmış sistemi
- ☐ Əgər dövlət idxal və ya ixracı məhdudlaşdırmaq istəyirsə, dövlətin bunu heç bir digər vasitələrlə deyil, yalnız gömrük rüsumları və yığımlarının köməyi ilə etmək hüququ vardır

- ☐ Azərbaycanın Xarici İqtisadi Fəaliyyətinin Mal Nomenklaturasının (XİF MN) kodunun ilk 6 işarəsi harmonlaşdırılmış sistemin koduna uyğundur
- ☐ Malların son təyin olunmuş məntəqəyə çatdırılması üçün ÜTT üzvünün onun digər üzvünün ərazisindən maneəsiz keçirilməsi üzrə verilmiş hüquq
- ☒ ÜTT-yə daxil olan bütün çoxtərəfli sazişlər üzrə mübahisələrin həllinin vahid sistemi

BÖLMƏ: 21

Ad	21
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakılardan hansı gömrük dəyəri 300 ABŞ dolları olan kameranın idxalı üçün ən aşağı gömrük mənaəsidir? (Çəki: 1)

- ☐ \$ 20 spesifik rüsum
- ☐ 5% advalor rüsum
- ☐ Malın hər vahidinə \$ 10-dan az olmayaraq, 3% advalor rüsum
- ☒ 3% advalor rüsum
- ☐ \$ 15 spesifik rüsum

Sual: Ölkənin vətəndaşlarının gəlirinin artması aşağıdakılardan hansına səbəb olar? (Çəki: 1)

- ☐ İdxalın həcmi artırır
- ☐ İdxalın həcmi azaldar
- ☐ İxracın həcmi artırır
- ☐ İxracın həcmi azaldar
- ☒ İdxalın və ixracın həcmi artırır

Sual: Keçən əsrin 70-80-ci illərində Qərbi Sibir enerjidaşıyıcıları istehsalının sürətli inkişafı: (Çəki: 1)

- ☐ Sovet İttifaqının beynəlxalq bazarda xammal istehsalçısı kimi ixtisaslaşmasını sürətləndirdi
- ☐ Uzun müddətdə, SSRİ-də iflasedici inkişaf problemi yaratdı
- ☐ SSRİ 90-cı illərin əvvəllərində sərbəst qiymətmələgəlmə sisteminə keçdikdən sonra, Stolper-Samuelson teoreminin doğruluğunu təsdiq etdi
- ☒ Bütün cavablar doğrudur
- ☐ Bütün cavablar yanlışdır

Sual: Ölkənin ixracatının artması nəticəsində, dünya bazarında bu əmtəənin qiymətinin düşməsi və ölkənin xarici ticarətdən əldə etdiyi ümumi gəlirlərinin azalması necə adlanır? (Çəki: 1)

- ☐ Rıbçinski teoremi
 - ☐ Holland xəstəliyi
 - ☐ Stolper-Samuelson effekti
 - ☐ Hekşer-Olin nəzəriyyəsi
 - ☒ Müflisləşdirici inkişaf problemi
-

Sual: İqtisadiyyatın açıqlıq səviyyəsi hansı göstərici ilə qiymətləndirilə bilər? (Çəki: 1)

- ☐ Əmək miqrasiyası və kapitalın yerdəyişməsi
 - ☐ İnvestisiya və xarici texnologiyaların tətbiqi
 - ☒ İxrac kvotalarının səviyyəsi və adambaşına ixrac həcmi
 - ☐ İstehsal amillərinin hərəkətliliyi
 - ☐ İstehsalın konsentrasiyası indeksi
-

Sual: İdxal olunan mala gömrük rüsumunun ləğv edilməsi nə ilə nəticələnər? (Çəki: 1)

- ☐ Həmin malın daxili qiymətinin artmasına
 - ☒ Həmin malın daxili qiymətinin azalmasına
 - ☐ Ölkə daxilində həmin malın istehsalının artmasına
 - ☐ Büdcə gəlirlərinin artmasına
 - ☐ Bütün cavablar doğrudur
-

Sual: Müəyyən bir dövr üçün, beynəlxalq əməliyyatlardan ölkənin mədaxilini və məxaricini hansı göstərici əks etdirir? (Çəki: 1)

- ☐ Ticarət balansı
 - ☒ Tədiyyə balansı
 - ☐ Dövlət büdcəsi
 - ☐ Müəssisənin balansı
 - ☐ Bank hesabı
-

Sual: Azərbaycana idxal olunan ərzaq mallarının gömrük rüsumlarının artırılması nə ilə nəticələnər? (Çəki: 1)

- ☐ Daxildə istehsal olunan ərzaq mallarının qiymətləri azalar
 - ☐ Xarici ölkələrdən gətirilən ərzaq mallarına tələb artar
 - ☐ Azərbaycana ərzaq malları idxalı artar
 - ☒ Daxildə istehsal olunan ərzaq mallarının qiymətləri artar
 - ☐ Hər hansı bir dəyişikliyə səbəb olmaz
-

Sual: İdxal olunan istehlak mallarına gömrük rüsumlarının artırılması kimə faydalıdır? (Çəki: 1)

- ☒ Analoji mallar istehsal edən yerli müəssisələrə
 - ☐ İxracat fəaliyyəti göstərən yerli müəssisələrə
 - ☐ İstehlakçılara
 - ☐ Dövlətə
 - ☐ İdxalatçılara
-

Sual: Ölkədə idxal rüsumlarının tətbiq olunması hansı nəticə verir? (Çəki: 1)

- ☒ Yerli istehsalçıların gəlirlərinin artması və yerli istehlakçıların rifahının azalması
 - ☐ Yerli istehsalçıların gəlirlərinin azalması və yerli istehlakçıların rifahının artması
 - ☐ Yerli istehsalçıların gəlirlərinin və yerli istehlakçıların rifahının artması
 - ☐ Yerli istehsalçıların gəlirlərinin və yerli istehlakçıların rifahının azalması
 - ☐ Bütün cavablar yanlışdır
-

